

3508y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 3508Y Maliyyə və bank statistikası

1 Verilənlərdən hansı maliyyə və bank statistikasının vəzifələrinə aiddir

- ölkənin maliyyə -dövriyyə-cəmlənmə axınlarının statistik qiymətləndirilməsi
- ölkənin maliyyə-əmək fəallığının imkanlarının statistik qiymətləndirilməsi
- ölkənin kadr imkanlarının statistik qiymətləndirilməsi
- ölkənin maliyyə imkanlarının statistik qiymətləndirilməsi
- ölkənin maliyyə-işçi qüvvəsi imkanlarının statistik qiymətləndirilməsi

2 Verilənlərdən hansı maliyyə və bank statistikasının vəzifələrinə aiddir

- maliyyə və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
- maddi və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
- maliyyə və işçi axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
- makler və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
- fasat və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq

3 Verilən variantlardan düzgün olanını seçin:

- maliyyə-işçi qüvvəsi və bank statistikası tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasetin işlənib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir
- maliyyə və bank statistikası tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasetin işlənib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan vermir
-) əmək və bank statistikası tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasetin işlənib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir
- maliyyə və bank statistikası tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasetin işlənib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir
- maliyyə və əhali statistikası mühasibat balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasetin işlənib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir

4 Verilən variantlardan düzgün olanını seçin:

- maliyyə-əmək və bank statistikası nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabliyyətinin güclənməsinə gətirib çıxarılmasını izah etməyə imkan verir
- sosial statistika nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabliyyətinin güclənməsinə gətirib çıxarılmasını izah etməyə imkan verir
- maliyyə və bank statistikası nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabliyyətinin güclənməsinə necə səbəb olmadığını izah etməyə imkan vermir
- maliyyə və bank statistikası nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabliyyətinin güclənməsinə necə səbəb olduğunu izah etməyə imkan verir
- əhali və bank statistikası nəqdsiz hesablaşmaların geniş yayılmasının pulun zəruri miqdarının azaldılmasına və alıcılıq qabliyyətinin güclənməsinə gətirib çıxarılmasını izah etməyə imkan

5 Verilən variantlardan düzgün olanını seçin:

- maliyyə və bank statistikası əhalinin istehlakını qiymətləndirməyə imkan verir
- əhali statistikası təsərrüfat subyektlərinin maliyyə sabitliyi və ödəməqabiliyyətliyini qiymətləndirməyə imkan verir
- maliyyə və bank statistikası təsərrüfat subyektlərinin maliyyə sabitliyi və ödəməqabiliyyətliyini qiymətləndirməyə imkan vermir
- maliyyə və bank statistikası təsərrüfat subyektlərinin maliyyə sabitliyi və ödəməqabiliyyətliyini qiymətləndirməyə imkan verir
- maliyyə və bank statistikası təsərrüfat subyektlərin işçisi qüvvəsinin sabitliyini və ödəməqabiliyyətliyini qiymətləndirməyə imkan verir

6 Verilən variantlardan düzgün olanını seçin

- D) maliyyə və bank statistikası dövlət bütçəsi gəlirlərinin formalasdırılması xüsusiyyətlərini və istehlakın quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir,
- maliyyə və bank statistikası gəlirlərinin formalasdırılması xüsusiyyətlərini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan vermi
- maliyyə və bank statistikası fond bütçəsi gəlirlərinin formalasdırılması xüsusiyyətlərini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir,
- maliyyə və bank statistikası dövlət bütçəsi gəlirlərinin formalasdırılması xüsusiyyətlərini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir,
- maliyyə və bank statistikası dövlət bütçəsi gəlirlərinin formalasdırılması xüsusiyyətlərini, əməyin intensivliyini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir

7 Verilən variantlardan düzgün olanını seçin:

- maliyyə-iqtisadi hesablamalardan maliyyə -əmək əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə və lizinq öhdəliklərinin keyfiyyətinin ümumi göstəricilərinin hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə -əmək öhdəliklərinin hazırlanması üçün istifadə edilir
- maliyyə-iqtisadi hesablamalardan maliyyə öhdəliklərinin yerinə yetirilməsi planının işləniləşdirilməsi üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan əmək ödənişlərinin lazımi göstəricilərinin hesablanması üçün istifadə edilir,

8 Verilən variantlardan düzgün olanını seçin:

- maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir
- maliyyə-iqtisadi hesablamalardan maliyyə və lizinq əməliyyatlarının eyni növlülüğünün hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının müxtəlif növlülüğünün hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə axınlarının müxtəlif parametrlərinin qiymətləndirilməsi üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan bank əməliyyatlarının lazım olmayan ümumi göstəricilərinin hesablanması üçün istifadə edilir

9 Verilən variantlardan düzgün olanını seçin

- maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə və lizinq əməliyyatlarının ümumi göstəricilərinin hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının gəlirlilik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının gəlirlilik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan bank əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir,

10 Ökənin maliyyə və bank statistikası sahəsində beynəlxalq təcrübənin nəzərə alınması nəyə imkan verir?

- iqtisadi fəaliyyətin istənilən sektor ilə əmək və bank statistikası məlumatlarını əlaqələndirməyə
- iqtisadi fəaliyyətin istənilən sektor ilə maliyyə və bank statistikası məlumatlarını əlaqələndirməməyə
- müxtəlif ölkələrin maliyyə bank sahəsindəki siyasətin nəticələrini müqayisə etməməyə
- iqtisadi fəaliyyətin istənilən sektor ilə maliyyə və bank statistikası məlumatlarını əlaqələndirməyə
- iqtisadi fəaliyyətin istənilən sektor ilə maliyyə və əmək statistikası məlumatlarını əlaqələndirməyə

11 Ökənin maliyyə və bank statistikası sahəsində beynəlxalq təcrübənin nəzərə alınması nəyi nəzərdə tutur?

- müxtəlif ölkələrin əmək - bank sahəsindəki siyasətin nəticələrini müqayisə etməyi
- ölkələrin maliyyə əmək sahəsindəki siyasətin nəticələrini müqayisə
- müxtəlif ölkələrin maliyyə - bank sahəsindəki siyasətin nəticələrini müqayisə etməməyi
- müxtəlif ölkələrin maliyyə bank sahəsindəki siyasətin nəticələrini
- müxtəlif ölkələrin maliyyə və əhali sahəsindəki uğurların əhəmiyyətini

12 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi statistika sahəsində beynəlxalq təşkilatlarla nə üçün əməkdaşlıq edir?

- maliyyə və bank statistikasını beynəlxalq standartlardan fərqləndirmək
- maliyyə və bank statistikasının yerli əhəmiyyətini artırmaq
- maliyyə və bank statistikasının beynəlxalq standartlardan yüksək tutmaq
- maliyyə və bank statistikasını beynəlxalq standartlara uyğunlaşdırmaq
- maliyyə və bank statistikasının regional əhəmiyyətini azaltmaq

13 Maliyyə - iqtisadi hesablamalardan (maliyyə riyaziyyatının standart hesablamalarından) hansı sahələrdə istifadə ediliir?

- fond və əhali
- fond və valyuta
- işçi qüvvəsi və valyuta
- fond və valyuta
- fond və əmək

14 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi maliyyə və bank statistikasını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün hansı beynəlxalq təşkilatlara əməkdaşlıq edir?

- Beynəlxalq Valyuta asılılığı Komitəsi ilə
- Birləşməmiş Krallıq ilə
- Birləşmiş Krallığı ilə
- Beynəlxalq Valyuta Fondu ilə
- Əmək Təşkilatı ilə

15 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- idarəetmə orqanlarına nəzarət işləri
- tamamlama işləri
- təmizləmə işləri
- texniki işlər
- informasiyanın sabitliyinin təmin edilməsi işləri

16 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- idarəetmə orqanlarına nəzarət işləri
- tamamlama işləri
- təmizləmə işləri
- texniki işlər
- informasiyanın sabitliyinin təmin edilməsi işləri

17 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- çoxillik işlər
- əlaqə işləri
- saxlama işləri
- metodoloji işlər
- əlaqəsizlik işləri

18 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ixtisasazaltma işləri
- yazı-nəşr və mühasibat işləri
- mühasibat işləri
- statistika işləri
- ixtisasartırma işləri

19 Verilənlərdən hansı maliyyə və bank statistikasının təşkili prinsiplərinə aiddir?

- statistika oqranlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsinin olmaması
- statistika oqranlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsinin zəifliyi
- statistika oqranlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsizliyi
- statistika oqranlarının və dövlət vergi orqanlarının ayrılmaz əlaqəsi
- statistika oqranlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsi

20 Verilənlərdən hansı maliyyə və bank statistikasının təşkili prinsiplərinə aiddir?

- təşkilati quruluşun və metodologiyanın vahidliyin uygunsuzluğu
- təşkilati quruluşun və metodologiyanın ayrılığı
- təşkilati quruluşun və metodologiyanın vəhdətsizliyi
- təşkilati quruluşun və metodologiyanın vahidliyi
- təşkilati quruluşun və metodologiyaya rəhbərlik edilməməsi

21 Statistik hesabatda kredit qalığı hansı sıra ilə verilir:

- hesablaşma sırası
- an dinamika sırası
- bölgü sırası
- kredit sırası
- məlumat sırası

22 Kredit subyektləri üzrə ssuda borcunun bölgüsünü xarakterizə etmək üçün hansı qruplaşdırmadan istifadə olunur:

- kredit təşkilatlarının etibarlılığına görə
- kredit növləri üzrə
- fəaliyyət növləri üzrə
- mülkiyyət formaları və təsərrüfat sahələri üzrə
- kreditin həcmindən görə

23 Ssudanın hər hansı kateqoriyaya aid olmasının əsas meyarı hansıdır:

- kreditdən istifadə müddəti
- kreditin uzunmüddətliliyi
- kreditin qısamüddətliliyi
- kreditin hüquqi sənədləşdirilməsi
- təkrar qruplaşdırılmanın aparılması

24 Maliyyə - iqtisadi hesablamalardan (maliyyə riyaziyyatının standart hesablamalarından) hansı işlərdə istifadə ediliir?

- pul vəsaitlərini əhaliyə mümkün vərabər paylamaq üçün
- pul vəsaitlərinin yiğimini artırmaq üçün
- pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmamaq
- pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmaq
- pul vəsaitlərinin yəğimini azatmaq üçün

25 Maliyyə və bank statistikasında maliyyə riyaziyyatının (maliyyə-iqtisadi hesablamaların) standart xarakter daşıyan konkret hesablamalarından nə üçün istifadə edilir?

- pul vəsaitlərini əhaliyə mümkün vərabər paylamaq üçün
- pul vəsaitlərinin yiğimini artırmaq üçün
- pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmamaq
- pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmaq üçün
- pul vəsaitlərinin yəğimini azatmaq üçün

26 Verilənlərdən hansı maliyyə və bank statistikasının metodlarına aiddir?

- dinamika sıralarının təhlili metodu, yaşların hərəkəti metodu
- indeks metodu, ziqzaqlılıq metodu
- dinamika sıralarının təhlili metodu, konkordasiya metodu
- dinamika sıralarının təhlili metodu, indeks metodu
- dinamika sıralarının təhlili metodu, sıralama metodu

27 Verilənlərdən hansı maliyyə və bank statistikasının təşkili prinsiplərinə aiddir?

- maliyyə statistikasına mərkəzləşdirilmiş rəhbərlik
- maliyyə statistikasına rəhbərlik edilməməsi
- maliyyə statistikasının ayrıca formallaşmasına rəhbərlik
- maliyyə statistikasının yerli orqanlarının əlaqəsizliyi
- maliyyə statistikasına mərkəzləşdirilməmiş rəhbərlik

28 Maliyyə və bank statistikasının ümumi metodoloji əsasını nə təşkil edir?

- əlaqəlilik metodu
- sosioloji metod
- məntiqi metod
- dialektik metod
- ardıcılılıq metodu

29 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- sintez fəaliyyət
- [fərdi fəaliyyət
- ümumi fəaliyyət
- analitik fəaliyyət
- birgə fəaliyyət

30 Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- natamamlılıq işləri
- fərqlilik işləri
- daimi sabitlik işləri
- nəzarət işləri
- fərdilik işləri

31 Ölkədə rəsmi statistika xidmtini həyata keçirən qurum (təsisat) hansıdır

- Azərbaycan Respublikası kicik sahibkarlıq statistiklərin təsisatı
- Azərbaycan Respublikası Statistiklər assosasiyası
- Azərbaycan Respublikası Dövlət Statistika Nazirliyi
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
- Azərbaycan Mühəsiblər Assosasiyası

32 Verilənlərdən hansı maliyyə və bank statistikasının öyrəndiyi sahələrə aiddir?

- sığorta
- qiymətli kagızlar
- pul tədavülü
- bunların hamısı
- valyuta məzənnəsi

33 Maliyyə və bank sferasında baş verən hadisə və proseslərin səbəb-nəticə asılılığının kəmiyyət qanuna uygunluğunu öyrənən fənnə nə ad verirlər?

- sosiologiya
- sosial statistika
- bank statistikası
- maliyyə və bank statistikası
- iqtisadi statistika

34 Müəssisə və təşkilatların maliyyəsi statistikasının göstəricilər sisteminə bu göstəricilərdən hansı aid edilmir:

- debitor borcları
- rentabellik
- mənfəət
- kredit faizi
- dövriyyə vəsaitləri

35 Maliyyə və bank statistikası ümumi halda nəyi öyrənir

- məcmu vahidini
- hadisələrin əlaqə və asılılıqları
- Pulun dəyərini müəyyən edən metodlar məcmusunu
- iqtisadiyyatda maliyyə, pul və kredit axınlarının hərəkəti ilə bağlı prosesləri
- statistik məcmu nu

36 Maliyyə-iqtisadi hesablaşmalar nədir:

- məlumat daşıyıcısı
- məcmu vahidi
- statistik məcmu
- Pulun dəyərini müəyyən edən metodlar məcmusu
- hadisələrin əlaqə və asılılıqları

37 Maliyyə statistikasının öyrənilmə obyekti nədir

- hadisələrin əlaqə və asılılıqları
- statistik məcmu
- məlumat daşıyıcısı
- maliyyə hadisə və prosesləri
- məcmu vahidi

38 Maliyyə statistikasının metodları necə qrupda birləşdirilir:

- 5.0
- 4.0
- 3.0
- 2.0
- 1.0

39 Maliyyə statistika predmetini nətəşkil edir:

- Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları məkan dəyişmələri
- Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları dinamikası
- Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları
- Maliyyə sahəsində baş verən hadisələrin kəmiyyət qanuna uyğunluqları
- Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları inkişaf istiqamətlər

40 Vergi bazasının dəyişməsi hesabına vergi daxil olmalarının həcminin mütləq dəyişməsi:

- e

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{v.dax.} + \Delta VD_{v.dax..}$$

a

$$\Delta VD_{v..dax.} = (VE_1 - VE_0)VD_0$$

g

$$\Delta VD_{v.dax.} = (VD_1 + VD_0)VE_1$$

n

$$\Delta VD_{v.dax.} = (VD_1 - VD_0)VE_1$$

41 ABŞ-in X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5. 600 mlrd. dollar olmuşdur. Mütləq artım nə qədər olmuşdur(mlrd.dollarla)?

- 4667
- 4480
- 933
- 1120
- 4500

42 ABŞ-in X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5. 600 mlrd. dollar olmuşdur. Bu artımın 70%-i vergi dərəcəsinin dəyişməsi hesabına olmuşdur. Bu artımda vergi bazasının dəyişməsi hesabına vergi daxiolmalarının məbləğini hesablayın (mlrd.dollarla)

- 3920
- 336
- 653
- 933
- 1120

43 ABŞ-in X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5. 600 mlrd. dollar olmuşdur. Bu artımın 70%-i vergi dərəcəsinin dəyişməsi hesabına olmuşdur. Bu artımda vergi dərəcəsinin dəyişməsi hesabına vergi daxiolmalarının məbləğini hesablayın (mlrd.dollarla)

- 3920
- 933
- 1120
- 784
- 280

44 Yanvar ayına nisbətən mart ayında sosial siğorta fondundan müvəqqəti əmək qabliyyətini itirməyə görə verilən müavinətləri orta məbləğinin 15% artığını, müavinətin ümumi məbləğinin 8% azaldığını bilərək müavinət alanların sayının dəyişməsini müəyyənləşdirin

- 23% artmışdır

- 21% azalmışdır
- 20% artmışdır
- 20% azalmışdır
- dəyişməmişdir;

45 Əsas dövrə nisbətən cari dövrdə sosial siğorta fondundan müvəqqəti əmək qabliyyətini itirməyə görə verilən müavinətin ümumi məbləğinin 10% artdığını, müavinət alanların sayının 15% azaldığını bilərək müavinətlər

- dəyişməmişdir%.
- 22% artmışdır
- 29% azalmışdır
- 29% artmışdır
- 23% azalmışdır

46 Əvvəlki ilin I rübüñə nisbətən cari ilin müvafiq dövründə sosial siğorta fondundan müvəqqəti əmək qabliyyətini itirməyə görə verilən müavinətləri orta məbləğinin 3% artdığını, müavinət alanların sayının 3% azaldığını bilərək müavinətin ümumi məbləğinin dəyişməsini müəyyənləşdirin

- 30.0%.
- 5.70%;
- 0.90%;
- 0.09%
- 3.70%;

47 : Baza ilində fiziki şəxsin ödədiyi gəlir vergisi 2870 p.v., gəlir vergisinin faiz dərəcəsi isə 14% təşkil etmişdir.Hesabat ilində fiziki şəxsin gəlirinin həcminin 20% azaldığını bilərək onun gəlirinin həcmini müəyyən edin:

- 574.0
- 560.0
- 20500.0
- 16400.0
- 24600.0

48 Baza ilində fiziki şəxsin ödədiyi gəlir vergisi 2870 p.v., gəlir vergisinin faiz dərəcəsi isə 14% təşkil etmişdir.Hesabat ilində fiziki şəxsin ödədiyi gəlir vergisinin həcminin 20% artdığını bilərək onun gəlirinin həcmini müəyyən edin: (Çəki: 1)

- 574.0
- 20500.0
- 3444.0
- 24600.0
- 560.0

49 Baza ilində fiziki şəxsin ödədiyi gəlir vergisi 2870 p.v., gəlir vergisinin faiz dərəcəsi isə 14% təşkil etmişdir.Hesabat ilində fiziki şəxsin gəlirinin həcminin 20% artdığını bilərək onun ödəyəcəyi verginin həcmini müəyyən edin: (Çəki: 1)

- 574.0
- 560.0
- 20500.0
- 3444.0
- 24600.0

50 Hesabat ilində ƏDV üzrə bùdcə daxil olmalarının həcmi 12 mlrd.p.v. təşkil etmişdir.Əgər əlavə dəyər vergisi üzrə faiz dərəcəsi 15% təşkil edərsə, vergiyə cəlb olunan bazanın həcmini müəyyən edin:

- 180.0

- 1.8
- 37.0
- 80.0
- 18.0

51 Maliyyə Nazirliyinin məlumatlarına əsasən gələn ilin Dövlət bütçəsinin gəlirləri 50 mlrd. p.v., xərcləri isə bundan 8% çox olmalıdır. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna əsasən ÜDM-in həcmi 125 mlrd. p.v. olmalıdır. Büdcə kəsirinin bütçə gəlirlərində xüsusi çəkisini müəyyən edin.

- 0.112
- 0.4
- 0.032
- 0.08
- 0.074

52 Maliyyə Nazirliyinin məlumatlarına əsasən gələn ilin Dövlət bütçəsinin gəlirləri 50 mlrd. p.v., xərcləri isə bundan 8% çox olmalıdır. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna əsasən ÜDM-in həcmi 125 mlrd. p.v. olmalıdır. Büdcə kəsirinin ÜDM-də xüsusi çəkisini müəyyən edin. (

- 0.112
- 0.4
- 0.08
- 0.032
- 0.025

53 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, bütçə profisitinin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- 0.45
- 0.2
- 0.01
- 0.02
- 0.19

54 : Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, bütçə profisitinin həcmini müəyyən edin: (Çəki: 1)

- 45.0
- 20.0
- 2.0
- 1.0
- 19.0

55 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, bütçə defisitinin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- 0.04
- 0.36
- 0.05
- 0.02
- 0.55

56 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, gəlirlərin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- 1.35
- 0.6
- 0.05
- 0.38
- 0.55

57 Ölkənin maliyyə vəziyyətinin qənaətbəxş hesab olunması üçün dövlət bütçəsinin kəsirinin UDM-da xüsusi çəkisi hansı həddən çox olmamalıdır?

- 0.2
- 0.01
- 0.1
- 0.03
- 0.05

58 Büdcə gəlirinin 762.1 mln. dollar, o cümlədən vergi daxil olmalarının 689.4 mln. dollar, qeyri-vergi daxil olmalarının 58.9 mln. dollar, kapital əməliyyatla-rından gəlirlərin 6.9 mln. dollar, əldə edilmiş rəsmi transferlərin 6.9 mln. dollar olduğunu bilərək Büdcə gəlirində Kapital əməliyyatlarından daxil olan gəlinin payını hesablayın: (Çəki: 1)

- 7.9%;
- 86.0%;
- 89.9%;
- 0.9%;
- 90.5 %;

59 Büdcə gəlirinin 762.1 mln. dollar, o cümlədən vergi daxil olmalarının 689.4 mln. dollar, qeyri-vergi daxil olmalarının 58.9 mln. dollar, kapital əməliyyatla-rından gəlirlərin 6.9 mln. dollar, əldə edilmiş rəsmi transferlərin 6.9 mln. dollar olduğunu bilərək Büdcə gəlirində Qeyri-vergi daxil olmalarının xüsusi çəkisini hesablayın:

- 7.9%;
- 86.0%;
- 89.9%;
- 7.7%;
- 90.5 %;

60 Büdcə gəlirinin 762.1 mln. dollar, o cümlədən vergi daxil olmalarının 689.4 mln. dollar, qeyri-vergi daxil olmalarının 58.9 mln. dollar, kapital əməliyyatla-rından gəlirlərin 6.9 mln. dollar, əldə edilmiş rəsmi transferlərin 6.9 mln. dollar olduğunu bilərək Büdcə gəlirində vergi daxil olma-rının xüsusi çəkisini hesablayın: (Çəki: 1)

- 7.9%;
- 86.0%;
- 89.9%;
- 90.5 %;
- 7.7%;

61 Büdcə statistiksinə xərc maddələri nə üzrə təsnifatlaşdırılır? (

- Ümumi daxili məhsul üzrə.
- Yalnız İqtisadi kateqoriya üzrə;
- Yalnız Funksional təyinatı üzrə;
- İqtisadi kateqoriya və funksional təyinatı üzrə
- Büdcə gəliri üzrə;

62 2010-cu ildə dövlətin bütçə gəliri 232.7 mln. dollar, 2011-ci ildə isə 257.1 mln. dollar olmuşdur. Bu məlumata əsasən 2010-cu ilə nisbətən 2011-ci ildə bütçə gəlirinin nisbi ifadədə dəyişməsini hesablayın; (Çəki

- 24.8 mln. dollar;
- 11.6%;
- 10.8%;
- 10.5%;
- 24.4 mln. Dollar

63 2010-cu ildə dövlətin bütçə gəliri 232.7 mln. dollar, 2011 -ci ildə isə 257.1 mln. dollar olmuşdur. Bu məlumatə əsasən 2010-cu ilə nisbətən 2011-ci ildə bütçə gəlirinin mütləq ifadədə dəyişməsini hesablayın : (

- 257.1 mln. Dollar
- 24.4 mln. Dollar
- 24.8 mln. Dollar
- 26.0 mln. dollar;
- 489.8 mln. Dollar

64 2011-ci ilə nisbətən 2012-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxi olmalarını həcmi 400 nln. manat artmışdır. Bu artımın 30%-i vergi bazasının dəyişməsi hesabına olmuşdur. Vergi dərəcəsinin dəyişməsi hesabına vergi daxi olmalarının məbləğini hesablayın (Çəki: 1)

- 120 mln. Manat
- 30%.
- 370 mln. Manat
- 35%;
- 280 mln. Manat

65 Sual: Ötən ildə ümumi dövlət borcunun 11.5 mlrd. manat, xarici dövlət borcunun 7.5 mlrd manat olduğunu bilərək xarici dövlət borcunun xüsusi çəkisini hesablayın (Çəki: 1)

- 55.2%.
- 6.5%;
- 0.065;
- 65.2%
- 201%;

66 Aşağıdakı şərti məlumatlar əsasında ilin sonuna Pensiya fondunun vəsaitlərinin həcmini balans qaydası ilə hesablayın. 1. hesabat dövrünün əvvəlinə vəsaitlərin həcmi 15 mln. manat 2. il ərzində daxil olmaların həcmi – 5 , 4 mln manat 3. il ərzində xərclənmiş vəsaitlərin məbləği – 4,2 mln manat

- 50 mln manat
- 12, 3 mln manat
- 24, 6 mln manat
- 16,2 mln manat
- 49, 6 manat

67 Verilənlərdən hansı mövcud təsnifata görə bütçə xərclərinin quruplaşdırılması əlamətlərinə aid deyil? (

- hamısı
- iqtisadi
- funksional
- ictimai
- təsisat

68 verilənlərdən hansı bütçə təsnifatının ümumi sxemində əks olunmayıb? (Çəki: 1)

- dövlət borcu
- bütçə xərcləri
- bütçə maliyyələşdirilməsi
- bütçənin orta illik məbləği

Büdcə gəlirləri

69 Maliyyə Nazirliyinin məlumatlarına əsasən gələn ilin Dövlət bütçəsinin gəlirləri 50 mlrd. p.v., xərcləri isə bundan 8% çox olmalıdır. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna əsasən ÜDM-in həcmi 125 mlrd. p.v. olmalıdır. Belə olan halda dövlətin maliyyə vəziyyətini qənaətbəxş hesab etmək olarmı: (Ç)

- Bu neft gəlirlərindən asılı olaraq müəyyən edilə bilər.
- Olar ---büdcə kəsirinin gəlirlərdə xüsusi çəkisi 8%-dir;
- Olmaz---büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi normalar daxilindədir;
- Xeyir---büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi normalar daxilində deyil
- Olar ---büdcə kəsirinin xərclərdə xüsusi çəkisi 7,4 %-dir;

70 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, xərclərin həcmini müəyyən edin: (Çəki: 1)

- 5.0
- 38.0
- 47.5
- 19.0
- 55.0

71 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, xərclərin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- 1.35
- 0.6
- 0.05
- 0.38
- 0.55

72 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, bütçə deficitinin həcmini müəyyən edin: (Çəki: 1)

- 45.0
- 20.0
- 2.0
- 1.0
- 19.0

73 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, gəlirlərin həcmini müəyyən edin

- 20.0
- 60.0
- 5.0
- 19.0
- 90.0

74 Büdcədən kənar fondlar bu məsələləri həll etməyə imkan verir:

- yerli müəssisələri maliyyələşdirmək, subsidiyalasdırma və kreditləşdirmə vasitəsilə istehsal prosesinə təsir etmək;
- xarici dövlətlərdə daxil olmaqla, tərəf müqavillərinə borclar (kreditlər) vermək
- pensiya, yardım ödənişləri yolu ilə əhaliyə sosial xidmətlər göstərmək. Bütövlükdə sosial infrastrukturun subsidii-yalaş-dırmasına və maliyyələşdirilməsini həyata keçirmək;
- xüsusi mənbələr hesabına təbiəti mühafizə tədbirlərinin maliyyələşdirilməsini təmin etmək;

bunların hamısını;

75 Büdcə xərclərinin təsisat (icracı) əlaməti üzrə qruplaşdırılması bu:

- Vəsaitlərin konkret icraçılar üzrə silinməsini əks etdirməyə imkan verir
- Vəsaitlərin konkret gəlir üzrə bölgüsünü əks etdirməyə imkan verir;
- Vəsaitlərin konkret icraçılar üzrə xərclənməsini əks etdirməyə imkan ve
- Vəsaitlərin konkret icraçılar üzrə bölgüsünü əks etdirməyə imkan verir;
- Vəsaitlərin konkret iştirakçılar üzrə bölgüsünü əks etdirməyə imkan verir

76 Xərclərin iqtisadi qruplaşdırılması bu:

- Xərclərin konkret əlamətlər üzrə müfəssəl maliyyələşmə imkanlarını aşkar etməyə imkan verir;
- Dövlətin iqtisadi proqramlarını həyata keçirməyə imkan verir;
- Xərclərin konkret əlamətlər üzrə müfəssəl bölgüsünü imkanlarını təmin etmir
- Xərclərin konkret əlamətlər üzrə müfəssəl bölgüsünü əldə etməyə imkan verir
- Xərclərin konkret əlamətlər üzrə maliyyələşmə mənbələrini aşkar etməyə imkan verir;

77 Xərclərin funksional quruluşu bu

- dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı xərclərin gəlirdən asılılığı maddələrindən ibarətdir;
- dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı xərc maddələrindən ibarətdir
- büdcənin icrası baxımından vahid yanaşma imkanlarını təmin edir;
- dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı gəlir maddələrindən ibarətdir
- dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı strateji maddələrindən ibar

78 Dövlət bütçəsinin xərclərinin təsnifatı bu əlamətlər üzrə aparılır:

- Funksional, təsisat,sosial;
- Funksional, təsisat,iqtisadi
- Funksional, sosial,iqtisadi
- Funksional, bələdiyyə, iqtisadi
- Funksional, təsisat,iqtisadi, sosial

79 Ümumi şəkildə bütçə təsnifai necə həyata keçirilir

- Büdcə gəlirləri, bütçə xərcləri, bütçənin maliyələşdirilməsi, iqtisadi;
- Büdcə gəlirləri, bütçə xərcləri, təsisat, dövlət borcu;
- Büdcə gəlirləri, bütçə xərcləri, bütçənin maliyələşdirilməsi, dövlət borcu
- Büdcə gəlirləri, funksional, bütçənin maliyələşdirilməsi, dövlət borcu
- Büdcə defisiiti, bütçə xərcləri, bütçənin maliyələşdirilməsi, dövlət borcu

80 Vergi daxil olmalarının həcminin dəyişilməsinə təsir edən amillər hansıdır: (Çəki: 1)

- Vergi bazası, vergi ödənişi
- Vergi bazası, Vergi dərəcəsi
- Aksiz, rüsum, dəbbə
- Vergi dərəcəsi, vergi məbləği
- Gəlir, mənfəət, dövriyyə

81 Vergi məcəlləsinə uyğun olaraq ölkəmizdə dövlət vergilərinin sayı neçədir: (Çəki: 1)

- On altı
- Doqquz
- Yeddi
- On
- On səkkiz

82 Dövlətin maliyyə-pul-kredit siyasətinin in-for-masiya bazasınınə təşkil edir? (Çəki: 1)

- Rabitə statistikası;
- Müəssisə və təşkilatların maliyyəsi statistikası
- Səhiyyə və bank statistikası;
- Maliyyə və bank statistikası;
- İncəsənət statistikası;

83 Maliyyə statistikasının əsasını və ən əsas bölməsini nə təşkil edir?

- Müəssisə və təşkilatların maliyyəsi statistikası
- Dövlət bütçəsi statistikası
- Bələdiyyə maliyyəsi statistikası;
- Səhiyyə və bank statistikası
- Rabitə statistikası;

84 Dövlət hakimiyyəti orqanlarının nöqtəyi nəzətindən vergilər təsnifatlaşdırılır

- Ümumdövlət, regional, yerli, səviyyəli
- Sahibkar, müftəxor, dilənçi;
- Ümumdövlət, regional, yerli;
- Personal, real, proqressiv;
- Birbaşa, dolayısı;

85 Vergi sistemi bu: (

- Gömrük rüsumları sistemidir;
- Bunların hamısını birləşdirən sistemdir
- Yığımlar sistemidir;
- Rüsumlar sistemidir;
- Vergilər sistemidir;

86 Dövlətin kredit əməliyyatlarının səmərəliliyi hansı göstərici ilə müəyyən edilir: (Çəki: 1)

- Daxilolmaların faiz gəlirinə nisbəti kimi;
- Daxilolmaların xərclərə olan nisbəti ilə;
- Verilmiş kreditin həcmiñin ödənmiş faizlərin məbləğinə nisbəti kimi
- Daxilolmaların UDM-in həcmində nisbəti kimi;
- Daxilolma məbləğinin ödənilmiş borcun məbləğinə olan nisbəti kimi

87 Bünlardan hansı bütçə təsnifatına aiddir

- Xarici maliyyələşdirmə mənbələrinin təsnifatı
- Sadalananların hamsi.
- AR-nın xarici borclarının təsnifatı;
- Büdcə xərclərinin iqtisadi təsnifatı
- Büdcə gəlirlərinin təsnifatı

88 Defisit dedikdə nə başa düşülür:

- Büdcə gəlirinin çatışmamazlığı
- Budçə xərclərinin gəlirini üstələməsi
- UDM-in artım sürəti
- Dövlət borcunun azalması
- Büdcə xərclərinin gəlirdən çox olması

89 Defisit bu: (

- Maliyyə çatışmamazlığıdır;
- Budçənin gəlir və xərcləri arasında yaranan fərqdir
- Normadan az olan mənfəətdir;

- Material vəsaitlərinin çatışmamazlığıdır
- Büdcə gələrlərinin xərcdən aşağı olmasıdır;

90 Profisit dedikdə nə başa düşülür

- Maliyyə çatışmamazlığıdır
- Büdcənin gəlir və xərcləri arasında yaranan fərqdir
- Normadan çox olan mənfəətdir;
- Material vəsaitlərinin çatışmamazlığıdır;
- Büdcə gələrlərinin xərcdən aşağı olmasıdır

91 Profisit bu:

- Normadan çox olan mənfəətdir;
- Büdcənin gəlir və xərcləri arasında yaranan fərqdir
- Maliyyə çatışmamazlığıdır;
- Büdcə gələrlərinin xərcdən aşağı olmasıdır
- Material vəsaitlərinin çatışmamazlığıdır;

92 Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisini hesablayın(mln. dollar):

Göstericiler	2010-cu il
1. Büdcə gelini	599.2
2. Büdcə xərcləri	682.0
3. Ümumi daxili mehsul	4182

- 3.0%;
- 10.8%;
- 2.5%;
- 2.0%;
- 10.5%;

93 Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin büdcə kəsirini hesablayın(mln. dollar):

Göstericiler	2010-cu il
1. Büdcə gelini	599.2
2. Büdcə xərcləri	682.0
3. Ümumi daxili mehsul	4182

- 82.8 mln. dollar;
- 105.7 mln. dollar
- 90.7 mln. dollar
- 24.8 mln. dollar
- 24.4 mln. dollar

94 Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin büdcə xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisini hesablayın(mln. dollar):

Göstericiler	2010-cu il
1. Büdcə gelini	599.2
2. Büdcə xərcləri	682.0
3. Ümumi daxili mehsul	4182

- 14.3%;
- 10.8%;
- 10.5%;
- 16.0%;

16.3%;

95 Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin bütçə gəlirinin ümumi daxili məhsulda xüsusi çəkisini hesablayın

Göstericiler	2010-cu il
1. Bütçə geliri	599.2
2. Bütçə xərcləri	682.0
3. Ümumi daxili mehsul	4182

- 10.5%;
- 10.8%;
- 16.0%;
- 15.0%;
- 14.3%;

96 Vergi bazasının həcmiñin dəyişməsi hesabına bütçəyə əlavə daxilolmaların xüsusi çəkisi aşağıdakı kimi hesablanır:

i

$$\Delta \frac{\Delta VD_{v.dxp.}}{VD_{v.dxp.}} = \frac{\Delta VD_{v.dxp.}}{\Delta VD} \cdot 100$$

a

$$\Delta \frac{\Delta VD_{v.dxp.}}{VD_{v.dxp.}} = \frac{\Delta VD_{v.dxp.}}{\Delta VD} \cdot 100$$

j

$$\Delta \frac{\Delta VD_{v.dxp.}}{VD_{v.dxp.}} = \frac{\Delta VD_{v.dxp.}}{\Delta VD} \cdot 100$$

u

$$\Delta VD_{v.dxp.} = (VD_1 + VD_0) \cdot VE_1$$

97 Vergi dərəcəsinin kəmiyyətinin dəyişilməsi hesabına bütçəyə əlavə daxilolmaların xüsusi çəkisi aşağıdakı kimi hesablanır

u

$$\Delta \frac{\Delta VD_{v.dxp.}}{VD_{v.dxp.}} = \frac{\Delta VD_{v.dxp.}}{\Delta VD} \cdot 100$$

g

$$\Delta \frac{\Delta VD_{v.dxp.}}{VD_{v.dxp.}} = \frac{\Delta VD_{v.dxp.}}{\Delta VD} \cdot 100$$

y

$$\Delta VD_{v,dax} = (VD_1 + VD_0)VE_1$$

a

$$\frac{\Delta VD_{v,dax}}{\Delta VD_{v,dax}} = \frac{\Delta VD_{v,dax}}{\Delta VD} \cdot 100$$

98 Vergi dərəcəsinin dəyişməsi hesabına vergi daxil-olma-larının həcmimin mütləq dəyişməsi: (

a

$$\Delta VD_{v,dax} = (VD_1 - VD_0)VE_1$$

b

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{v,dax} + \Delta VD_{v,6az..}$$

g

$$\Delta VD_{v,dax} = (VD_1 + VD_0)VE_1$$

f

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{v,dax} - \Delta VD_{v,6az..}$$

99 Vergi dərəcəsi və vergi bazasının kə-miyyətinin dəyişməsi hesabına vergi daxil olmalarının həcmimin dəyişməsi belə müəyyən olunur:

h

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{v,dax} - \Delta VD_{v,6az..}$$

a

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{v,dax} + \Delta VD_{v,6az..}$$

b

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{v,dax} + \Delta VD_{v,6az..}$$

m

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{\text{v.dəp.}} + \Delta VD_{\text{v.əz..}}$$

100 Verilmiş şərti məlumatlar əsasında Pensiya fondunun ilin axırına vəsaitlərinin həcmi balans qaydası ilə hesablayın. 1. hesabat dövrünün əvvəlinə vəsaitlərin həcmi 150 mln. manat 2. il ərzində daxilolmaların həcmi – 44 mln manat 3. il ərzində xərclənmiş vəsaitlərin məbləği – 38 mln manat

- 24 mln manat
- 144 mln manat
- 68 mln manat
- 123 mln manat
- 156 mln manat

101 ABŞ-in X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5.600 mlrd. dollar olmuşdur. Bu istiqamətlər üzrə vergidaxilolmaların artım sürətini faizlə hesablayın.

- 12
- 120
- 180
- 80
- 20

102 ABŞ-in X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5.600 mlrd. dollar olmuşdur. Bu istiqamətlər üzrə vergidaxilolmaların nisbi artımı faizlə hesablayın.

- 120
- 80
- 180
- 20
- 12

103 ABŞ-in X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5.600 mlrd. dollar olmuşdur. 2014-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi nə qədər olmuşdur (mlrd.dollarla)

- 7500
- 4667
- 4500
- 1120
- 1500

104 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, gəlirlərin həcmi müəyyən edin(mlrd.manatla):

- 19
- 4
- 24
- 25
- 20

105 A ölkəsində cari ildə ümumi dövlət borcunun 18 mlrd. p.v., xarici dövlət borcunun isə bundan 6 dəfə az olduğu məlum olmuşdur. Xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisini hesablayın(

faizlə)

- 4,5
- 2,5
- 16,7
- 12,6
- 1,8

106 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, gəlirlərin həcmənin ÜDM-dəki xüsusi çəkisini müəyyən edin(faizlə):

- 19
- 40
- 41,67
- 24
- 40,66

107 Aşağıdakı şərti məlumatlara əsasən hesabat dövründə dövlət bütçəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, bütçə profisitinin həcmənin bütçə gəlirlərindəki xüsusi çəkisini tapın(faizlə):

- 60
- 1
- 8
- 4
- 25

108 Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət bütçəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, bütçə profisitinin həcməni hesablayın(mlrd.manatla):

- 1
- 20
- 25
- 3
- 4

109 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə daxilolmaları ilə xərclənmiş pul vəsaitlərinin saldoşunun fondun vəsaitlərinin orta illik həcmindəki xüsusi çəkisini hesablayın(faizlə): 1) İl əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar 2) İl sonuna fondun pul vəsaitlərinin həcmi- 490 milyon dollar 3) İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 94 milyon dollar

- 4,5
- 34,5
- 21,36
- 19,18
- 10,75

110 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləğinin fondun vəsaitlərinin orta illik həcmindəki xüsusi çəkisini hesablayın(faizlə): 1) İl əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar 2) İl sonuna fondun pul vəsaitlərinin həcmi- 485 milyon dollar 3) İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 95 milyon dollar

- 20
- 10,3
- 12
- 10,8
- 11,4

111 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun illik daxilolmalarının həcmiin fondun ümumi vəsaitlərinin orta illik həcmindəki xüsusi çəkisini tapın(faizlə): d) İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 340 milyon dollar e) İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləği- 65 milyon dollar f) illik daxilolmalarının həcmi- 82 milyon dollar

- 26
- 24,1
- 5
- 24,7
- 25,4

112 ABŞ-in X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 600 mlrd. dollar artmışdır. Bu artımın 75%-i vergi dərəcəsinin dəyişməsi hesabına olmuşdur. Vergi bazasının dəyişməsi hesabına vergi daxilolmalarının məbləğini hesablayın (mlrd.dollarla)

- 750
- 280
- 450
- 100
- 150

113 A ölkəsində cari ildə ümumi dövlət borcunun 18 mlrd. p.v., xarici dövlət borcunun isə bunun 25% həcmində olduğu məlum olmuşdur. Xarici dövlət borcunun həcmini hesablayın(mlrd.p.v-lə)

- 4,5
- 22,5
- 18
- 3,6
- 1,8

114 Verilənlərdən hansı mövcud təsnifata görə bündə xərclərinin quruplaşdırılması əlamətlərinə aid deyil?

- irrasional
- təsisat
- funksional
- hamısı
- iqtisadi

115 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə daxilolmaları ilə xərclənmiş pul vəsaitlərinin saldosunu hesablayın(milyon dollarla): 1)İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar 2)İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 485 milyon dollar 3)İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 95 milyon dollar

- 345
- 390
- 45
- 65
- 145

116 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləğini hesablayın(milyon dollarla): 1) İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar 2) İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 485 milyon dollar 3) İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 95 milyon dollar

- 95
- 45
- 50
- 80

117 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İlın əvvəlinə fondun pul vəsaitlərinin həcmi hesablayın(milyon dollarla): a) İlın sonuna fondun pul vəsaitlərinin həcmi- 340 milyon dollar b) İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləği- 65 milyon dollar c) illik daxilolmalarının həcmi- 82 milyon dollar

- 275
- 405
- 323
- 487
- 422

118 Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun illik daxilolmalarının həcmi hesablayın(milyon dollarla): a. İlın əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 240 milyon dollar b. İlın sonuna fondun pul vəsaitlərinin həcmi- 278 milyon dollar c. İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləği- 45 milyon dollar

- 473
- 563
- 233
- 83
- 285

119 Aşağıdakı şərti məlumatlar əsasında məhsul vahidinin qiymətini hesablayın 1. Məhsul satışından mənfəət – 25000 man 2. Məhsulun həcmi – 1250 ədəd 3. Məhsul vahidinin istehsal məsrəfi – 11 man

- 19.0
- 31.0
- 14.0
- 26.0
- 23.0

120 Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə cari aktivlərin həcmi müəyyənləşdirin 1. Qısamüddətli borcların ümumi məbləği – 6 milyon manat 2. Cari likvidlik əmsalı – 0,25

- 24.0
- 1.5
- 15.0
- 6.25
- 5.75

121 : A müəssisəsi üzrə məhsul satışından mənfəətin 4 000 manat, digər maddi dəyərlərin satışından gəlirin 2 500 manat, satışdan kənar əməliyyatlardan mənfəətinin həcmimin 2000 manat, əsas fondların orta illik dəyərinin 25 000 manat olduğunu bilərək müəssisənin ümumi rentabelliyyini tapın.

- 33 500 manat
- 0.34
- 0.66
- 0.18
- 2,94

122 A Firması üzrə istehsal olunan və satılan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyərinin(topdansatış qiyməti) 80 manat, məsrəfinin 30 manat, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 640 ədəd,95 manat və 45 manat olduğu verilmişdir. Məsrəfin dəyişməsi hesabına satışından mənfəətin həcminin dəyişməsini hesablayın(manatla).

- 9 600
- 20 000
- 8 000
- 5 000

4 000

123 A Firması üzrə istehsal olunan və satılan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyərinin(topdansatış qiyməti) 80 manat, məsrəfinin 30 manat, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 640 ədəd, 95 manat və 45 manat olduğu verilmişdir. A firması üzrə mənfəətin mütləq dəyişməsini hesablayın (manatla).

- 7 000
- 8 000
- 9 000
- 9 600
- 12 000

124 A Firması üzrə istehsal olunan və satılan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyərinin(topdansatış qiyməti) 80 manat, məsrəfinin 30 manat, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 640 ədəd, 95 manat və 45 manat olduğu verilmişdir. 2015-cü il üzrə məhsul satışından mənfəətin həcmini hesablayın (manatla).

- 8 000
- 40 000
- 25 000
- 32 000
- 9 600

125 A Firması üzrə istehsal olunan və satılan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyərinin(topdansatış qiyməti) 80 manat, məsrəfinin 30 manat, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 640 ədəd, 95 manat və 45 manat olduğu verilmişdir. 2014-cü il üzrə məhsul satışından mənfəətin həcmini hesablayın (manatla).

- 25 000
- 8 000
- 40 000
- 9 600
- 20 000

126 A Firması üzrə istehsal olunan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyəri isə 80 manat, 2015-ci ilə isə bu göstəricilər uyğun olaraq 640 ədəd və 95 manat olmuşdur. Satışın orta qiymətinin mənfəətin dəyişməsinə təsirini hesablayın.

- 8 000
- 20 000
- 20 800
- 9 600
- 140

127 Firmanın illik balans mənfəətinin həcmi 4,6 mln manat, məhsul satışından mənfəəti 2,9 mln manat, əsas fondların satışından əldə edilən mənfəətin isə 1,3 mln manat olduğu məlum olmuşdur. Satışdan kənar əməliyyatlardan mənfəətin həcmini tapın

- 8,8 mln manat
- 3,0 mln manat
- 0 manat
- 0,4 mln manat
- 6,2 mln manat

128 : D firması üzrə kapitalının ümumi həcmi 40 000 manat, kapitalın ümumi dövriyyə əmsalının 30 %, dövriyyə vəsaitlərinin orta qalığının isə 4000 manat olduğunu bilərək, dövriyyə vəsaitlərinin dövr etmə əmsalını tapın.

- 0.3
- 0.1
- 10.0
- 3.0
- 16.0

129 Müəssisənin kapitalının ümumi həcminin 410 000 manat, məhsul satışından daxilolmalar isə bunun $\frac{1}{4}$ nisbətində olduğu müəyyənləşdirilmişdir. Kapitalın ümumi dövriyyə əmsalını tapın.

- 4.0
- 0.25
- 1.25
- 0.75
- 0.5

130 Firma üzrə satılmış məhsulun rentabelliyinin 66 %, məhsul istehsalına çəkilən xərclərin həcminin 48 000 manat olduğu bəlli olmuşdur. Məhsul satışından mənfəəti hesablayın

- 0.34
- 72 720 manat
- 31 680 manat
- 72 000 manat
- 72 720 manat

131 Müəssisə üzrə ümumi üntabelliyin səviyyəsinin 40 %, əsas fondların orta illik dəyərinin isə 40 000 manat olduğu məlum olmuşdur. Balans mənfəətin həcmini tapın. (Çəki: 1)

- 8 000 manat
- 16 000 manat
- 100 000 manat
- 50 000 manat
- 50 000 manat

132 Kiçik müəssisə üzrə istehsal edilən məhsulun əsas və cari dövrdə vahidinin məsrəfi uygun olaraq 16 və 15 manat , buraxılış həcminin isə müvafiq olaraq 5 000 və 6 500 ədəd olduğu məlum olmuşdur. Məhsul istehsalının məsrəfinin dəyişməsi hesabına mənfəətin dəyişməsinə təsirini hesablayın.

- 356 500 manat
- 6 500 manat
- 11 500 manat
- 15 500 manat
- 20 000 manat

133 : A firması üzrə məhsulun əsas və cari dövrdə vahidinin qiymətinin uygun olaraq 24 və 28 manat , buraxılış həcminin isə müvafiq olaraq 10 000 və 9 500 ədəd olduğu məlum olmuşdur. Satış qiymətinin dəyişməsi hesabına mənfəətin dəyişməsinə təsirini hesablayın.

- 14 000 manat
- 40 000 manat
- 38 000 manat
- 20 000 manat
- 22 000 manat

134 : F müəssisəsi üzrə məhsul satışından mənfəətin 44 000 manat, digər maddi dəyərlərin satışından gəlirin 12 500 manat, satışdan kənar əməliyyatlardan mənfəətinin həcminin 4400 manat olduğunu bilərək balans mənfəətin həcmini tapın.

- 27 100 manat
- 35 900 manat

- 27 000 manat
- 60 900 manat
- 22 700 manat

135 B firması üzrə balans mənfəət 25 600 manat, məhsul satışından mənfəətin 12 400 manat, digər maddi dəyərlərin satışından gəlirin 6 200 manat olduğunu bilərək satışdan kənar əməliyyatlardan mənfəətinin həcmini tapın.

- 14 000 manat
- 7 000 manat
- 31 800 manat
- 44 200 manat
- 18 600 manat

136 A müəssisəsinin istehsal etdiyi məhsulun vahidinin qiymətinin 15 manat, cəkilən məsrəfin 9 manat, buraxılış həcminin isə 2400 ədəd olduğunu bilərək məhsul satışından mənfəəti hesablayın

- 50 000 manat
- 6400 manat
- 14400 manat
- 14 000 manat
- 57 600 manat

137 Hesabat ilində müəssisə üzrə dövriyyə vəsaitlərinin təhkim olunma əmsalının 0,05 olduğunu bilərək , dövretmə əmsalını hesablayın

- 5.0
- 20.0
- 10.0
- 50.0
- 0.95

138 R üb ərzində dövrlərin sayı 3 olarsa dövriyyə vəsaitlərinin bir dövriyyəsinin orta müddətini hesablayın?

- 9.0
- 30.0
- 80.0
- 90.0
- 60.0

139 Müəssisənin cəmi kapitalının həcminin 20 milyon, il ərzində məhsul satışından daxilolmaların ümumi məbləğinin isə bundan 20% az olduğunu bilərək kapitalın rentabelliyi göstəricisini faizlə hesablayın

- 80.0
- 50.0
- 40.0
- 125.0
- 100.0

140 Məhsul satışından əldə edilən mənfəətin həcminin 58 min manat, satılmış məhsulun rentabelliyyinin faiz göstəricisinin 250 olduğunu bilərək müəssisə üzrə məhsul istehsalına cəkilən xərclərin ümumi məbləğini hesablayın.

- 116 min
- 145 min
- 290 min
- 46,4 min
- 23,2 min

141 : Dövriyyə vəsaitlərinin dövretmə əmsalının 2 olduğunu bilərək müəssisə üzrə hesabat ilinin II rübü üçün dövriyyə vəsaitlərinin bir dövriyyəsinin orta müddətini hesablayın.

- 20.0
- 120.0
- 45.0
- 25.0
- 180.0

142 Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə ilin I rübü üçün kreditlərin bir dövriyyəsinin müddətini hesablayın. 1. Məhsul satışından daxilolmaların həcmi – 12 mln. manat 2. Kreditlərin ümumi məbləği – 4 mln. manat

- 20.0
- 30.0
- 270.0
- 180.0
- 40.0

143 Müəssisə üzrə aşağıdakı şərti məlumatlar verilib 1. Şəxsi kapitalın həcmi-8 mln.man. 2. Əsas kapitalın ümumi həcmi – 6 mln. man. Investisiyalasdırma göstəricisini tapın

- 7.5
- 1.33
- 48.0
- 2.0
- 0.75

144 Dövriyyə vəsaitlərin dövretmə əmsalının 4 olduğunu bilərək müəssisə üzrə təhkimonunma əmsalını hesablayın

- 4.25
- 0.25
- 0.4
- 2.0
- 40.0

145 Səhmdar cəmiyyətin aktivlərinin ümumi məbləğindən onun öhdəliklərin məbləğini çıxdıqda alınan göstərici hansıdır?

- mənfəətin mütləq qiyməti
- xalis aktivlərin kəmiyyəti
- mütləq rentabellik
- manevrlilik əmsali
- bəlüşdürürlən mənfəət

146 Müəssisənin şəxsi dövriyyə vəsitlərinin həcmiin ümumi kapitalın həcmindəki çəkisi 0,2-dir. Kapitalın ümumi həcmiin 25 mln. manat olduğu halda, şəxsi dövriyyə vəsaitlərinin məbləğini hesablayın:

- 2.5
- 5.0
- 1.25
- 13.5
- 50.0

147 Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə maliyyə sabitliyi əmsalını hesablayın. 1.şəxsi kapitalın həcmi-10 mln. man. 2. borc mənbələrindən maliyyə ehtiyatlarının məbləği- 6 mln.man. 3. uzunmüddəthi borc vəsitlerinin həcmi şəxsi vəsitlerin həcmiin 20%-nə bərabərdir

- 1.5
- 1.33
- 1.8
- 2.0
- 1.2

148 Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə tez likvidlik əmsalını hesablayın. 1.Sərancamda olan cəmi pul vəsaitlərinin həcmi-2,5 mln.manat 2.Qısamüddətli maliyyə qoyuluşlarının həcmi- 0,7 mln.manat 3.Qısamüddətli borcların həcmi- 3,0 mln manat 3.Debütör borcların ümumi məbləği isə sərancamda olan cəmi pul vəsaitlərinin həcminin 40%-ni təşkil edir

- 1.8
- 1.4.
- 2.0
- 0.93
- 0.26

149 Sual: Aşağıdakı şərti məlumatlar əsasında müəssisənin borc mənbələrindən maliyyə ehtiyatlarının məbləğini hesablayın 1) Maliyyə sabitliyi əmsalı – 0,75 2) Şəxsi kapitalın həcmi – 4,5 mln.manat 3) Uzunmüddətli borc vəsaitlərinin həcmi – 1,5 mln manat (Çəki: 1)

- 4 mln
- 8.5 mln
- 8 mln
- 6 mln
- 6.5 mln

150 2010-cu ilə nisbətən 2012-ci ildə kiçik firmanın işçilərinin hər nəfərinə düşən mənfəətin həcminin 4% artdığını, işçilərin sayının 5% azaldığını bilərək mənfəətin ümumi məbləğinin dəyişməsini hesablayın

- 97.0%.
- 98.8 %
- 96.5%;
- 98.0%;
- 88.0%;

151 Cari ilin I rübündə firmanın satışdan əldə etdiyi mənfəətinin məbləğinin 60 min manat, məhsul satışına cəkilən xərclərin 20 min. manat olduğunu bilərək mənfəətin ümumi daxil olmalarda payını hesablayın

- 70%.
- 75%;
- 65%;
- 40%;
- 0.8

152 Sığorta şirkəti üzrə sığorta fəaliyyətinin rentabelliyyi göstəricisinin 45 %, daxil olmuş sığorta haqlarının ümumi məbləğinin 8 000 000 manat olduğu verilmişdir. Sığorta fəaliyətindən mənfəətin həcmini müəyyənləşdirin.

- 17,1 mln
- 0,96 mln
- 3,6 mln
- 2,8 mln.
- 6 mln.

153 A kompaniyası üzrə daxil olmuş sığorta haqlarının məbləğinin 660 000 manat, sığorta təşkilatının nisbi gəlirliliyinin 66 % olduğunu bilərək, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmini hesablayın. (Çəki:

- 500 000 manat
- 990 000 manat
- 440 000 manat
- 220 000 manat
- 1 000 000 manat

154 Daxil olmuş sigorta haqlarının məbləğinin 540 000 manat, sigorta fəaliyyətinin rentabelliyinin isə 35 % oldugunu bilərək, sigorta fəaliyyətindən mənfəətin həcmini tapın.

- 540 000 manat
- 1 542 800 manat
- 200 000 manat
- 189 000 manat
- 0.35

155 Kompaniya üzrə sigorta qaytarmalarının ödənmə səviyyəsinin 40 %, daxil olmuş sigorta haqlarının məbləğinin 480 000 manat olduğu verilmişdir. Sigorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmini hesablayın

- 0.6
- 1 000 000 manat
- 1 200 000 manat
- 192 000 manat
- 288 000 manat

156 B kiçik müəssisəsi üzrə şəxsi dövriyyə vəsaitlərinin həcmi 54 000 manat, kapitalın ümumi həcmi isə 120 000 manat olduğu məlum olmuşdur. Müəssisə üzrə manevrlik əmsalını tapın.

- 0,55
- 0,66
- 174 000 manat
- 0,45
- 66 000 manat

157 Səhmdar cəmiyyətlərinin xalis aktivlər göstəricisi necə hesablanır

- maliyyə öhdəliklərinin və depozitlərin cəmi
- əsas fondlarla dövriyyə vəsaitlərin cəmi
- aktivlərin məbləğinin üzərinə öhdəliklərin məmləğini gəlməklə
- aktivlərin məbləğindən öhdəliklərin məmləğini çıxmışla
- şəxsi və cəlb olunan vəsaitlərin cəmi

158 Müəssisənin likvidliyi nədir?

- dövriyə vəsaitlərinin normadan çox təmin olunması
- şəxsi və cəlb olunan vəsaitlərin cəmi
- maliyyə öhdəliklərinin həcmi
- müəssisənin öhdəliklərinin vaxtında ödəmə qabiliyyəti
- əsas vəsaitlə vaxtında təmin olunma imkanları

159 Müəssənin satışdan rentaberliyi necə hesablanır?

- xalis mənfəət bölünsün şəxsi kapitalın həcmi
- xalis mənfəət vurulsun nizamnamə kapitalı
- xalis mənfəət bölünsün satışdan əldə olunan vəsait
- satışdan əldə olunan mənfəət bölünsün məhsul istehsalına xərclərin
- nizamnamə kapitalı vurulsun aktivlərin orta dəyəriR=

160 Satışlardan kənar gəlirlərə aid deyil?

- xarici valyuta ilə əməliyatlardan gəlirlər
- əmlakın icarəyə verilməsindən dividentlər
- aksiyalar üzrə dividentlər
- arbitraj ödənişləri
- müəssisənin qiymətli kağızlarından dividentlər

161 Statistikada şəxsi dövriyyə vəsaitlərin kapitalın ümumi həcmində nisbətindən alınan göstərici necə adlanır?

- kapitalın rentabelliyi
- şəxsi vəsaitlə təmin olunma əmsalı
- kapitalın dövriyyə vəsaitləri ilə yüklənmə əmsalı
- manevrlilik əmsalı
- maliyyələşdirmə əmsalı

162 Müəssisənin ən likvidli aktivlərinin ümumi məbləğinin qısamüddəti borcların həcmində nisbətindən hansı statistik göstərici alınır?

- Amortizasiya əmsalı
- cari likvidlik əmsalı
- sərbəstlik əmsalı
- mütləq likvidlik əmsalı
- tez likvidlik əmsalı

163 Müəssisənin kapitalının 1 manatına düşən şəxsi dövriyyə vəsaitlərinin həcmini hansı statistik göstərici xarakterizə edir? (Çəki: 1)

- investisiyalasdırma əmsalı
- Şəxsi vəsaitlə təmin olunma əmsalı
- Maliyyələşdirmə əmsalı
- manevrlik əmsalı
- dövriyyə vəsaitlərinin səmərəlilik əmsalı

164 Müəssisənin şəxsi kapitalının əsas kapitaldakı xüsusi çəkisini hansı statistik göstərici xarakterizə edir? (Çəki: 1)

- əsas fondla silahlanması əmsalı
- manevrlilik əmsalı
- şəxsi vəsaitlə təmin olunmuş əmsalı
- investisiyalasdırma əmsalı
- etibarlılıq göstəricisi

165 Şəxsi vəsaitlərin müəssisənin maliyyə ehtiyatlarının ümumi həcmindəki xüsusi çəkisini hansı statistika göstəricisi ifadə edir?

- maliyyə sabitliyi əmsalı
- əsas kapitalın dövriyyə əmsalı
- şəxsi vəsaitlə təmin olunma əmsalı
- sərbəstlik əmsalı
- maliyyə sabitliyi əmsalı

166 Müəssisənin kapitalının bir manatına düşən məhsul satışından daxilolmaların həcmini xarakterizə edən göstərici necə adlanır? (Çəki: 1)

- gəlirin faydalılıq əmsalı
- dövriyyə vəsaitlərinin dövriyyə əmsalı
- məhsulun orta rentabelliyi
- kapitalın rentabelliyi
- satılmış məhsulun rentabelliyi

167 İstehsal fondlarının, qeyri-maddi aktivlərin və maddi dövriyyə vəsaitlərin bir manatına düşən mənfəətin həcmi nəyi ifadə edir? (Çəki: 1)

- kapitalın rentabelliyi
- orta rentabellik
- balans mənfəəti
- ümumi rentabellik
- xalis mənfəətin xüsusi çəkisi

168 Balans mənfəətinin əsas istehsal fondlarının, qeyri- maddi aktivlərin və maddi dövriyyə vəsaitlərinin orta illik dəyərinə nisbəti statistikada neçə adlanır

- əsas formların səmərəlilik əmsali
- xüsusi rentabellik
- Ümumi rentabellik
- Mənfəətin effektivliyi əmsali
- satılmış məhsulun rentabelliyi

169 Balans mənfəətindən bütün vergi və büdcəyə digər ödəmələri çıxdıqda nə alınır? (Çəki: 1)

- satışdan mənfəət
- Xalis mənfəət
- Ümumi mənfəət
- bələşdürülməmiş mənfəət
- Vergi tutulan mənfəət

170 Məhsul satışından daxilolmaların dövriyyə vəsaitlərinin orta qalığına nisbətindən alınan göstərici necə adlanır?

- Bir dövriyyənin orta müddəti
- Balansın aktivi
- satışın effektlik əmsali
- Dövriyyə vəsaitlərinin dövretmə əmsali
- Əsas kapitalın dövriyyəsi əmsali

171 Verilənlərdən hansı firmanın dəyişən məsrəfinə aid edilir?

- xammal məsrəfi, enerji məsrəfi, icarə haqqı.
- xammal məsrəfi, icarə haqqı;
- firmanın əmlakına nəzarət edənin əmək haqqı, xammal məsrəfi;
- enerji məsrəfi, xammal məsrəfi;
- düzgün cavab yoxdur;

172 Verilənlərdən hansı firmanın sabit məsrəfinə aid edilir

- firmanın əmlakına nəzarət edənin əmək haqqı, enerji məsrəfi, icarə haqqı.
- enerji məsrəfi, icarə haqqı;
- firmanın əmlakına nəzarət edənin əmək haqqı, enerji məsrəfi;
- firmanın əmlakına nəzarət edənin əmək haqqı, icarə haqqı;
- düzgün cavab yoxdur;

173 2010-cu ilə nisbətən 2012-ci ildə firmanın mənfəətin ümumi məbləğinin 2% artığını, işçilərin sayının 4% azaldığını bilərək işçilərinin hər nəfərinə düşən mənfəətin həcminin dəyişməsini hesablayın

- 6.0% azalmışdır
- 4% artmışdır
- 6.3% azalmışdır
- 6.3% artmışdır
- dəyişməmişdir

174 Bunlardan hansı müəssisənin mənfəətinin həcmində təsir göstərmir

- satılmış. Məhsulun həcmi
- iş və xidmətlərin tarifi
- məhsulun qiyməti
- dövriyyə vəsaitlərinin həcmi
- məhsulun maya dəyəri

175 Rentaberlik nədir?

- Mənfəətin dəyişilməsi
- Satışdan məhsulun həcmi
- məhsulun satışından daxil olmaların səviyyəsi
- Müəssənin mənfəətliliyi və gəlirliliyini xarakterizə edən nisbi göstərici
- müəssisənin sərəncamında olan pul kütləsinin həcmi

176 Müəssisənin maliyəsi statistikanın əsas vəzifələrinə daxil deyil?

- Dövriyyə vəsaitlərinin dövrüyəsi
- Müəssənin maliyə sabitliyi
- Maliyə-pul münasibətlərinin vəziyyəti və inkişafı
- Pul dövriyyəsinin prametrlərinin öyrənilməsi
- Dövriyyə vəsaitlərinin dövrüyəsi

177 Bunlardan hansı müəssələrin maliyyəsi statistikasının göstəricilər sistemində daxil deyil? ()

- Likvidlik
- Maliyə sabtliyi
- Mənfəət və rentaberlik
- Əsas fondlarla silahlanma əmsalı
- Dövriyyə vəsaitlərinin dövriyyəsi

178 Bunlardan hansı mənfəət göstricisi deyil?

- Vergilərə cəlb olunana qədər mənfəət
- Satışdan mənfəət
- Ümumi mənfəət
- Əsas fondlardan mənfəət
- Xalis mənfəət

179 Müəssisənin fəaliyyətinin iqtisadi səmərəlliyyini hansı göstərici xarakterizə edir?

- Dövriyyə vəsaitlər
- Likvidlik
- əsas fondların həcmi
- Mənfəət
- Maliyə sabitliyi

180 Bunlardan hansı müəssisə və təşkilatların maliyyə sabitliyinin dəyişməsini qiymətləndirmək üçün istifadə edilən göstəricilərə aid deyil? (Çəki: 1)

- manevrlilik əmsalı
- maliyyələşdirmə əmsalı
- maliyə sabitliyi əmsalı
- cari etibarlılıq əmsalı
- investisiyalasdırma əmsalı

181 Müəssisənin sərəncamında olan əsas vəsaitlər və dövriyyədən kənar aktivləri reallaşma imkanlarının müddətinə görə hansı qrupa aid edilir

- reallaşması mümkün olmayan
- orta müddətə reallaşan vəsaitlər
- tez reallaşan vəsaitlər
- çətin reallaşan vəsaitlər
- ləng reallaşan vəsaitlər

182 Müəssisənin cari öhdəliklərinin yalnız mövcud vəsaitləri hesabına deyil, gözlənilən daxil olmalar hesabına ödənilə biləcəyini ifadə edən göstərici hansıdır? (Çəki: 1)

- maliyyələşdirmə əmsalı
- manevrlik əmsalı
- mütləq likvidlik əmsalı
- tez likvidlik əmsalı
- maliyyə sabitliyi əmsalı

183 Qısamüddətli öhdəliklərin likvidli aktivlərlə, necə ödənildiyini xarakterizə edən statistik göstərici hansıdır?

- orta likvidlik göstəricisi
- sərbəstlik əmsalı
- tez likvidlik əmsalı
- cari likvidlik əmsalı
- manevrlik əmsalı

184 Müəssisə və təşkilatların olduqca tez reallaşa bilən aktivləri necə adlanır? (Çəki: 1)

- pul dövriyyəsi
- qısamüddətli kreditlər
- hazır məhsul
- likvidli vəsaitlər
- çevik aktivlər fondu

185 Müəssisə və təşkilatların maliyyəsi statistikasında neçə rentabellik göstəricisindən istifadə edilir?

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

186 Aşağıdakılardan hansı müəssisələrin təsərrüfat fəaliyyətinin nəticəliyini qiymətləndirmək üçün istifadə edilən mənfəət göstəricilərinə aid deyil? (Çəki: 1)

- satışdan mənfəət
- istehlak mənfəət
- xalis mənfəət
- balans mənfəət
- vergi tutulan mənfəət

187 Verilənlərdən hansılar müəssisə və təşkilatların maliyyə vəziyyətini statistik qiymətləndirməyə imkan verən göstəricilərə aid edilmir? (Çəki: 1)

- maliyyə leverajı
- əsas fondların orta illik dəyər
- satışdan daxilolmalar
- rentabellik
- mənfəət

188 Təsərrüfat subyektlərinin sərəncamında olan, istehsal məsrəflərini həyata keçirmək və maliyyə öhdəliklərini yerinə yetirmək üçün nəzərdə tutulan pul vəsaitlərinə nə ad verirlər? (Çəki: 1)

- bütçədənəkənar fondlar
- Maliyyə siyasəti
- Maliyyə ehtiyatı
- Dövlət maliyyəsi
- Dövriyyə vəsaitləri

189 Müəssisənin topdansatış qiymətilə (ƏDV çıxmaqla) məhsul satışından daxil olmalarla məhsulun mənfəətinə daxil edilən istehsal və satış xərclərinin fərqi nəyi ifadə edir? (Çəki: 1)

- xalis mənfəət
- Məhsul satışından mənfəət
- Mənfəətin mütləq dəyişməsi
- Vergi tutulan mənfəət
- Balans mənfəətin mütləq həcmi

190 : Müəssisənin şəxsi kapitalının əsas kapitala nisbətini statistikada hansı göstərici ifadə edir? (Çəki: 1)

- maliyyə sabitliyi əmsalı
- manevirlik əmsalı
- əsas kapitalın dövriyyə əmsalı
- investisiyalasdırma əmsalı
- şəxsi vəsaitdə təmin olunma əmsalı

191 Məhsul istehsalın məsrəfinin dəyişməsinin mənfəətin dinamikasında təsirini hansı düsturla hesablayırlar?

b
 $\Delta M\delta a1 = (R_1 - R_0)Z_0$

heç biri
 d
 $\sum (p_1 q_1 - z_1 q_1) - \sum (p_0 q_0 - z_0 q_0)$

a
 $\sum z_0 q_1 - \sum z_1 q_0$

192 m

$\bar{R} = \sum R/d$ - hansı statistik göstəricinin hesblanma düsturudur?

- məhsulun orta rentabellik səviyyəsi
- rentabelliyyin satışa təsirinin orta qiyməti
- kapitalın rentabelliyyinin orta göstəricisi
- dövriyyə vəsaitlərinin orta rentabelliyi
- məhsul satışından mənfəətin orta qiyməti

193 Satılmış məhsulun rentabelliyi hansı düsturla hesablanır?

b

$$R_{sat} = \frac{M_{sat}}{Z} \cdot 100$$

a

$$R = \frac{Msat}{Z} \cdot 100 \text{ ve } R = \frac{\sum(p-z)q}{\sum zq}$$

u

$$R_{sat} = \frac{\sum(p-z)q}{\sum zq}$$

c

$$R = \frac{\sum(p-z)q}{\sum zq}$$

194 Verilən düsturlardan hansı dövriyyə vəsaitlərinin bir dövriyyəsinin orta müddətini ifadə edir?

a

$$t = \frac{D}{\bar{Y}_{дюбр}} \text{ ve } t = \bar{D} \cdot \bar{Y}_{тращк}$$

j

$$t = \frac{D}{\bar{Y}_{тращк}}$$

g

$$R_{sat} = \frac{\sum(p-z)q}{\sum zq}$$

k

$$\tau = \bar{D} \cdot \bar{Y}_{тращк} \text{ ve } t = \frac{D}{\bar{Y}_{тращк}}$$

195 Verilənlərdən hansı məhsul satışından mənfəətin düsturudur?

j

$$R_{sat} = \frac{M_{sat}}{Z} \cdot 100$$

a

$$M_{sat} = \sum (p - z)q$$

b
 $\Delta M = M_1 - M_0$

k
 $R_{sat} = \frac{\sum (p - z)q}{\sum zq}$

196 a

$\sum p_1 q_1 - \sum p_0 q_1$ düsturu neyi ifade edir?

- Satışdan daxil olmaların mənfiətin dəyişməsinə təsirini
- Xalis mənfiəti
- Mənfiətin mütləq dəyişməsini
- Məhsul satışının həcminin dəyişməsinin mənfiətin dəyişməsinə təsirini
- Satışın orta qiymətinin mənfiətin dəyişməsinə təsirini

197 Firmanın şəxsi dövriyyə vəsaitlərinin həcminin 0,82 milyon manat, kapitalın ümumi həcminin isə 3,4 milyon manat olduğu verilmişdir. Müəssisə üzrə manevrlik əmsalının tapın.

- 3,4
- 1,82
- 2,79
- 4,22
- 2,18

198 A kiçik müəssisənin əsas kapitalın həcmi 540 min manat, müəssisə üzrə investiyalşdırma göstəricisinin 0,62 olduğunu bilərək, müəssisənin şəxsi kapitalının həcmini tapın.

- 0,6
- 871
- 0,38
- 540,62
- 334,8

199 Kiçik müəssisənin sərəncamında olan şixsi kapitalın həcmi 420 min manatdır. Bu əsas kapitalın 3/5 hissəsini təşkil edir. Müəssisə üzrə investiyalşdırma göstəricisini tapın.

- 0,6
- 252
- 167%
- 16,7 %
- 1,67

200 Firmanın şəxsi dövriyyə vəsaitlərinin həcmi kapitalın ümumi həcminə nisbəti nədir?

- kapital yığıımı

- manevirlik əmsali
- dövriyyə kapitalı defisiti
- dövriyyə vəsaitlərinin səmərəlilik əmsali
- Şəxsi vəsaitlə təmin olunma əmsali

201 Təsərrüfat subyektlərinin şəxsi kapitalının əsas kapitala nissbəti nəyi ifadə edir?

- şəxsi kapital profisiti
- şəxsi vəsaitlə təmin olunmuş əmsali
- investisiyalasdırma əmsali
- manevrlilik
- manevrlilik əmsali

202 Müəssisənin sərəncamında olan şəxsi vəsaitlərin maliyyə ehtiyatlarının ümumi həcmindəki xüsusi çəkisi nədir?

- sərbəstlik əmsali
- şəxsi aktivlər ehtiyatı
- əsas kapitalın dövriyyə əmsali
- maliyyə defsiti əmsali
- şəxsi kapitalın səmərəllik əmsali

203 Firma üzrə dövriyyə vəsaitlərinin təhkimlənur əmsali 0,89 olduğu məlum olmuşdur. Dövriyyə vəsaitlərinin dövretmə əmsalını hesablayın.

- 8,9
- 2,89
- 0,11
- 1,89
- 1,12

204 B firması üzrə məhsul satışından daxil olan mənfəətin həcmi 0,78 milyon manat, məhsulun istehsalı zamanı çəkilən ümumi məsrəfin həcmimin isə 1,2 milyon manat olduğunu bilərək satılmış məhsulun rentabelliyyini hesablayın.

- 154%
- 1,54
- 65%
- 6,5
- 15,4%

205 Müəssisənin xalis mənfəətinin üzərinə bütün vergi və büdcəyə digər ödəmələri əlavə etdikdə hansı statistik göstərici alınar?

- bələşdürülməmiş mənfəət
- istehsalın son nəticəsi
- vergi tutulan mənfəət
- balans mənfəəti
- ümumi mənfəət

206 Müəssisələrin dövriyyə vəsaitlərinin orta qalığının dövriyyə vəsaitlərinin dövretmə əmsalına hasilindən alınan göstərici necə adlanır?

- balansın aktivi
- məhsul satışından daxil olmaların həcmi
- dövriyyə kapitalı
- bir dövriyyənin orta müddəti
- əsas kapitalın dövriyyəsi əmsali

207 Təsərrüfat subyektlərinin olduqca tez reallaşa bilən aktivlərini statistikada hansı göstərici ifadə edir?

- son məhsul
- likvidli vəsaitlər
- çevik aktivlər fondu
- qısamüddətli kreditlər
- nəgd pul

208 Məhsul satışından mənfəətin dinamikasına hansı göstərici təsir etmir?

- satılmış məhsulun quruluşu
- satışın orta qiyməti
- satışın həcmi
- məhsul vahidinin məsrəfi
- dövriyyə vəsaitlərinin dövretmə əmsalı

209 Aşağıdakı göstəricilərdən hansı müəssisə və təşkilatların maliyyə vəziyyətini statistik qiymətləndirməyə imkan verən göstərici deyil?

- maliyyə leverajı
- tabellik
- rentsizdan daxilolmalar
- dövriyyə vəsaitlərinin səmərəllik əmsalı
- mənfəət

210 İstehsal məsrəflərini həyata keçirmək, maliyyə öhdəliklərini yerinə yetirmək üçün nəzərdə tutulan və müəssisənin sərəncamında olan pul vəsaitlərinə necə adlanır?

- dövriyyə vəsaitləri
- pul kütləsi
- dövlət maliyyəsi
- büdcədənkənar fondların həcmi
- maliyyə ehtiyatı

211 Müəssisənin topdansatış qiymətilə (ƏDV çıxmasha) məhsul satışından daxilolmalarla məhsulun mənfəətinə daxil edilən istehsal və satış xərclərinin fərqi nəyi ifadə edir?

- Balans mənfəətin mütləq həcmi
- mənfəətin artım tempi
- məhsul stişindən xalis gəlir
- məhsul satışından mənfəət
- vergi tutulan mənfəətin həcmi

212 B müəssisəsi üzrə 2014-ci il üzrə məhsul satışından daxil olan mənfəətin həcminin 8,2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcminin 4,1 milyon manat, satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcminin isə 0,6 milyon manat olduğunu bilərək balans mənfəətinin həcmini tapın(milyon manatla).

- 5,0
- 12,9
- 16,8
- 4,7
- 8,2

213 Firmanın sərəncamında olan şəxsi vəsaitlərin həcminin 1,3 milyon manat, sərbəstlik əmsalının isə 27% olduğunu bilərək müəssisənin maliyyə ehtiyatlarının ümumi həcmi tapın(milyon manatla).

- 3,5
- 0,35

- 0,48
- 4,81
- 4,01

214 Müəssisənin sərəncamında olan şəxsi vəsaitlərin həcmi 2,5 milyon manat, maliyyə ehtiyatlarının ümumi həcmiinin isə 7,2 milyon manat olduğunu bilərək müəssisə üzrə sərbəstlik əmsalını tapın.

- 0,34
- 3,4
- 2,88
- 9,7
- 0,97

215 B firması üzrə məhsul satışından daxilolmalarının həcmi 4,4 milyon manat, müəssisənin əsas istehsal fondları həcmi 2,8 milyon manat, maddi dövriyyə vəsaitlərinin həcmi 1,4 milyon manat və qeyri-maddi aktivlərin cəmi həcmiinin isə 1,1 milyon manat olduğunu bilərək kapitalın ümumi dövriyyəsini tapın.

- 0,12
- 1,2
- 0,97
- 9,7
- 0,83

216 B müəssisəsi üzrə məhsul satışından daxilolmaların həcmi 8,6 milyon manat, debütör borcları ilə yüklenmə əmsalının isə 0,98 olduğunu bilərək debütör borclarının ümumi məbləğinin hesablayın(milyon manatla).

- 7,62
- 9,58
- 8,6
- 8,43
- 8,78

217 Müəssisə üzrə məhsul satışından daxilolmaların həcmi 8,6 milyon manat, debütör borclarının ümumi məbləğinin isə 7,4 milyon manat olduğu halda debütör borcları ilə yüklenmə əmsalını hesablayın?

- 1,16
- 8,6 %
- 86%
- 16
- 11,6 %

218 Müəssisənin dövriyyə vəsaitlərinin orta qalığının dövriyyə vəsaitlərinin dövretmə əmsalı hansı statistic göstəricini ifadə edir?

- Məhsul satışından daxilolmaları
- bir dövriyyənin effektiv əmsalı
- əsas kapitalın dövriyyə əmsalı
- balans aktivin dövriyyəsi
- satışın səmərəllik əmsalı

219 A firması üzrə ümumi rentabelliyyin 0,72, əsas istehsal fondlarının, qeyri-maddi aktivlərin və maddi dövriyyə vəsaitlərinin birlikdə orta illik dəyərinin 2,64 milyon manat olduğu məlumdur. Balans mənfəətinin həcmi hesablayın(milyon manatla)

- 2,64
- 1,92
- 3,36
- 3,67

220 A müəssisəsi üzrə 2014-ci il üzrə balans mənfəətinin həcminin 8500 min manat, məhsul satışından daxil olan mənfəətin həcminin 6,2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcminin 2,1 milyon manat olduğunu bilərək satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcmini tapın(milyon manatla).

- 0,2
- 4,4
- 12,6
- 16,8
- 5,0

221 İvestisiya kompaniyasının əldə etdiyi mənfəətin həcminin 0,52 milyon manat, kompaniyyanın rentabellik səviyyəsinin isə 0,38 olduğunu bilərək səhmdar kapitalının orta illik dəyərini(milyon manatla) tapın.

- 0,2
- 1,37
- 0,14
- 0,9
- 13,7

222 T investisiya kompaniyasının əldə etdiyi mənfəətin həcminin 2,2 milyon manat, səhmdar kapitalının orta illik dəyərinin isə bundan 5,2 dəfə çox olduğu məlumdur. Kompaniyyanın rentabellik səviyyəsini tapın.

- 5,2
- 3
- 3
- 7,4
- 0,19

223 B firması üzrə məhsul satışından daxilolmalarının həcminin 0,44 milyon manat,müəssisənin dövriyyə vəsaitlərinin orta qalığının isə bunu 125 %-ni təşkil etdiyi məlum olmuşdur.Firma üzrə dövriyyə vəsaitlərinin təhkim olunma əmsalını tapın.

- 88
- 0,8
- 12,5
- 1,25
- 8

224 B firması üzrə məhsul satışından daxilolmalarının həcminin 0,44 milyon manat,müəssisənin dövriyyə vəsaitlərinin orta qalığının isə bunu 125 %-ni təşkil etdiyi məlum olmuşdur. Dövriyyə vəsaitlərinin dövretmə əmsalını hesablayın.

- 88
- 0,8
- 12,5
- 1,25
- 8

225 F firması üzrə müəssisənin əsas istehsal fondları həcminin 2,2 milyon manat, maddi dövriyyə vəsaitlərinin həcminin 1,0 milyon manat və qeyri maddi aktivlərin cəmi həcminin 0,8 milyon manat, kapitalın ümumi dövriyyə əmsalının isə 0,77 olduğunu bilərək məhsul satışından daxilolmalarının həcmini tapın.

- 0,31
- 5,2

- 0,48
- 4,77
- 3,08

226 C müəssisəsi üzrə məhsul satışından daxil olan vəsaitlərin həcmi 4,8 milyon manat, dövriyyə vəsaitlərinin orta qalığının isə bundan 2,3 dəfə az olduğunu bilərək müəssisənin dövriyyə vəsaitlərinin dövretmə əmsalını hesablayın(faizlə)

- 430
- 4,3
- 43
- 23
- 230

227 C firması üzrə məhsul satışından daxil olan mənfəətin həcmi 1,08 milyon manat, məhsulun istehsalı zamanı çəkilən ümumi məsrəfin həcminin isə bundan 2,4 dəfə cox olduğu məlim olmuşdur. Satılmış məhsulun rentabelliyini hesablayın(faizlə).

- 141%
- 41,7 %
- 240%
- 24 %
- 65%

228 B müəssisəsi üzrə 2014-ci il üzrə məhsul satışından daxil olan mənfəətin həcminin 8,2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcminin 4,1 milyon manat, satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcminin isə 0,6 milyon manat olduğunu bilərək əsas fondun satışından əldə olunan mənfəətin balans mənfəətinin həcmindəki xüsusi çəkisini tapın(faizlə).

- 8,5
- 31,8
- 36,4
- 26,8
- 63,6

229 A müəssisəsi üzrə 2014-ci il üzrə balans mənfəətinin həcminin 8500 min manat, məhsul satışından daxil olan mənfəətin həcminin 6,2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcminin 2,1 milyon manat olduğunu bilərək satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcminin balans mənfəətinin ümumi həcmindəki xüsusi çəkisini hesablayın (faizlə).

- 58,8
- 51,8
- 148
- 197
- 2,4

230 Aşağıdakı şərti məlumatlar əsasında kompaniya üzrə siğorta portfelinin həcmini müəyyənləşdirin? 1. Siğorta sahəsinin əhatə olunması göstəricisi- 40% 2. Siğorta sahəsinin həcmi-180.

- 36.0
- 45.0
- 90.0
- 72.0
- 120.0

231 A siğorta kompaniyası üzrə daxil olmuş siğorta haqlarının ümumi məbləğinin 1,8 mln.manat, siğorta fəaliyyətindən mənffətinin isə bunun 2/5 hissəsinə bərabər olduğunu bilərək, kompaniya üzrə siğorta fəaliyyətinin rentabelliyi göstəricisini müəyyənləşdirin.

- 720
- 4,5
- 4
- 0,4
- 0,72

232 Sığorta sahəsinin əhatə olunması göstəricisinin 0,75, sığorta obyektlərinin maksimal mümkün sayının 444, daxil olmuş sığorta haqlarının 280 min manat olduğunu bilərək, sığorta ödəmələrinin orta həcmi tapın.

- 765
- 841
- 767
- 563
- 472

233 Sığorta sahəsinin əhatə olunması göstəricisinin isə 0,88, zərər çəkmiş obyektlərin xüsusi çəkisininin 0,67, sığorta hadisələri zamanı sərər çəkmiş obyektlərin sayının 452 olduğu məlum olmuşdur. Sığorta obyektlərinin maksimal mümkün sayını tapın.

- 767
- 752
- 550
- 630
- 675

234 Sığorta sahəsinin əhatə olunması göstəricisinin isə 0,88, sığorta obyektlərinin maksimal mümkün sayının 767, zərər çəkmiş obyektlərin xüsusi çəkisininin 0,67 .olduğunu bilərək, sığorta hadisələri zamanı sərər çəkmiş obyektlərin sayını tapın.

- 452
- 630
- 590
- 76
- 450

235 Sığorta sahəsinin əhatə olunması göstəricisinin isə 0,88, sığorta obyektlərinin maksimal mümkün sayının 767,sığorta hadisələri zamanı sərər çəkmiş obyektlərin sayının 454 olduğunu bilərək, zərər çəkmiş obyektlərin xüsusi çəkisini tapın(faizlə).

- 76
- 75
- 67
- 59
- 63

236 Sığorta olunmuş obyektlərin ümumi sayı 675, sığorta sahəsinin əhatə olunması göstəricisinin isə 0,88 olduğu məlum olarsa sığorta obyektlərinin maksimal mümkün sayını tapın.

- 563
- 675
- 767
- 765
- 594

237 Sığorta təşkilatının gəlirinin mütləq həcmi 5, 2 mln manat, Daxil olmuş sığorta haqlarının məbləğinin 7, 4 mln manat olduğunu bilərək sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi tapın.

- 4, 4 mln manat
- 6,3 mln manat

- 12,6 mln manat
- 2,2 mln manat
- 0,70 mln manat

238 Aşağıdakı şərti məlumatlar verilmişdir. 1. Sığorta ehtiyatlarının həcmi - 6,0 mln manat 2. ödənmiş nizamnamə kapitalının həcmi – 3,2 mln manat 3. digər şəxsi vəsaitlərin həcmi – 1,8 mln manat Verilənlərə əsasən aktivlərin quruluşu göstəricisini tapın.

- 1.0
- 19.6
- 11.0
- 0.83
- 41.0

239 Daxil olmuş sığorta haqlarının məbləğinin 3,4 mln manat, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi isə 1,8 mln manat olduğu məlum olmuşdur. Sığorta təşkilatının nisbi gəlirliliyi nə qədər olmuşdur

- 1,6 mln manat
- 5,2 mln manat
- 1,6 mln manat
- 0.47
- 0.45

240 B sığorta kompaniyası üzrə sığorta məbləğinin zərərliyi göstəricisinin 40%, zərərçəkmiş obyektlərin sığorta məbləğinin isə 12 mln manat olduğu bəlli olmuşdur. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmini müəyyən edin. (Çəki: 1)

- 3,0 mln manat
- 5 mln manat
- 4,0 mln manat
- 4,8 mln manat
- 12,4 mln manat

241 A kompaniyası üzrə sığorta olunmuş obyektlərin ümumi sığorta məbləğinin daxil olmuş sığorta haqlarının həcmindən 4 dəfə çox olduğunu bilərək sığorta məbləğinə nisbətdə ödəmələrin səviyyəsini müəyyənləşdirin

- 1.6
- 0.4
- 4.0
- 0.25
- 0.75

242 Aşağıdakı şərti məlumatlar əsasında sığorta sahəsinin əhatə olunması göstəricisini faizlə hesablayın. 1. zərər çəkmiş obyektlərin xüsusi çökisi-75% 2.zərər çəkmiş obyektlərin sayı- 60 3. sığorta obyektlərinin maksimal mümkün sayı- 80

- 80.0
- 75.0
- 50.0
- 100.0
- 60.0

243 Kompaniya üzrə daxil olmuş sığorta haqlarının məbləğinin 2,8 milyon manat, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin isə bunun 20% həcmində olduğunu bilərək sığorta təşkilatının nisbi gəlirliliyini hesablayın. (Çəki: 1)

- 0.78
- 0.6

- 1.28
- 0.8
- 1.4

244 Kompaniya üzrə sığorta portfelinin həcmi 320, zərər çəkmiş obyektlərin xüsusi şəkisinin faizlə qiymətinin 25 olduğunu bilərək sığorta hadisələri nəticəsində zərər çəkmiş obyektlərin sayını müəyyənləşdirin

- 345.0
- 8000.0
- 12.8
- 80.0
- 128.0

245 Aşağıdakı şərti məlumatların köməyi ilə sığorta qaytarmalarının ödənmə səviyyəsini müəyyənləşdirir (%-lə) 1. Zərərçəkmiş obyektlərin sığorta məbləği – 6 mln. manat 2. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğ – 2 mln manat 3. Daxil olmuş sığorta haqlarının məbləği – 4 mln. Manat

- 80.0
- 40.0
- 100.0
- 50.0
- 60.0

246 Aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Sığorta məbləğinin zərərliyi əmsalı (%-lə) – 25. 2. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğ – 2mln.manat 3. Zərər çəkmiş obyektlərin sayı – 400 Zərər çəkmiş obyektlərin orta sığorta məbləğini hesablayın

- 25000.0
- 30000.0
- 15000.0
- 20000.0
- 40000.0

247 Sığorta kompaniyası üzrə aşağıdakı şərti məlumatlar əsasında sığorta ehtiyatlarının həcmini hesablayın:
- Daxil olmuş sığorta haqlarının ümumi məbləği – 2 mln.manat - Ödənilmiş nizamnamə kapitalının həcmi – 1 mln.manat - Maliyyə sabitliyi əmsalı – 2,5 - Digər şəxsi vəsaitlərin ödənilmiş nizamnamə kapitalındaki xüsusi çəkisi – 170%-dir

- 2.5
- 1.5
- 2.0
- 2.3

248 Sığorta kompaniyası üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: - aktivlərin quruluşu göstəricisinin qiyməti- 0,75 - sığorta ehtiyatlarının həcmi- 6 mln.manat -ödənmiş nizamnamə kapitalının məbləği- 1,8 mln.manat Sığorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcmini hesablayın(mln.manatla).

- 3.0
- 3.15
- 2.8
- 2.2
- 5.85

249 2013-cü ilin III rübündə sığorta kampaniyasının əmlak sığortası üzrə yiğilmiş sığorta haqlarının məbləğinin 50 min manat, mənfəətinin həcminin 40 min manat olduğunu bilərək verilən variantlardan düzgün olanını seçin: (Çəki: 1)

- əmlak siğortası üzrə əldə edilmiş mənfəətin yiğilmiş siğorta haqlarının hər manatına düşən məbləği 80 qəpikdir
- əmlak siğortası üzrə mənfəətin yiğilmiş siğorta haqlarının hər manatına düşən məbləği 8 manatdır;
- əmlak siğortası üzrə yiğilmiş siğorta haqlarının hər manatına düşən mənfəətin məbləği 1.25 manatdır
- əmlak siğortası üzrə yiğilmiş siğorta haqlarının hər manatına düşən mənfəətin məbləği 80 qəpikdir
- əmlak siğortası üzrə yiğilmiş siğorta haqlarının hər manatına düşən mənfəətin məbləği 120 manatdır ;

250 Verilən variantlardan düzgün olanını seçin:

- Netto stavka brutto stavka ilə siğorta işinin aparılması xərclərinin cəminə bərabərdir.
- Brutto stavka netto stavkadan siğorta işinin aparılması xərclərini çıxmışla hesablanılır;
- Brutto stavka netto stavka ilə siğorta ödəmələrinin cəminə bərabərdir;
- Brutto stavka netto stavka ilə siğorta işinin aparılması xərclərinin cəminə bərabərdir
- Brutto stavka iki qat netto stavkaya bərabərdir;

251 Sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin həcmi 2,4 milyon manat, sığorta fəaliyyətinin rentabelliyi göstəricisinin 0,4 olduğunu bilərək daxil olmuş sığorta haqlarının ümumi məbləğini müəyyənləşdirin.

- 5.6 mln
- 2, 8 mln.
- 0,96 mln.
- 6 mln
- 9,6 mln

252 Sığorta şirkəti üzrə sığorta portfelinin ümumi həcmi zərər çəkmiş obyektlərinin sayından 2.5 dəfə çox olduğunu bilərək zərər çəkmiş obyektlərin xüsusi çəkisini faizlə tapın.

- 25.0
- 60.0
- 50.0
- 40.0
- 250.0

253 Daxil olmuş sığorta haqlarının məbləğinin bütün sığorta olunmuş obyektlərin ümumi sığorta məbləğinə nisbətini hansı statistik göstərici xarakterizə edir?

- sığorta qaytarmalarının orta məbləği
- sığorta məbləğinin zərərliliyi
- sığorta ödəmələrinin orta həcmi
- sığorta məbləğinə nisbətdə ödəmələrin səviyyəsi
- sığorta ödəmələrinin orta həcmi

254 Sığorta portfelinin həcmi zərər çəkmiş obyektlərin xüsusi çəkisinə hasılı hansı statistik göstəricicini ifadə edir?

- sığorta portfelinin orta göstəricisi
- sığorta məbləğinin zərərliliyi
- Sığorta ödəmələrinin orta həcmi
- zərər çəkmiş obyektlərin sayı
- sığorta obyektlərinin ümumi sayı

255 Sığortanın bütün növləri üzrə sığotta ödəmələrinin ümumi məbləğinin daxil olan sığorta vəsaitlərinin həcmindəki xüsusi çəkisini statistikada hansı göstərici xarakterizə edir?

- Sığorta fəaliyyətinin rentabelliyi
- Sığorta qaytarmalarının ödənmə səviyyəsi
- Investisiya rentabelliyi
- cari etibarlılıq
- Sığorta tezliyi

256 Daxil olmuş siğorta haqlarının ümumi məbləğinin 1 manatına düşən siğorta fəaliyyətindən mənfəətin həcmi statistikada hansı göstərici xarakterizə edir? (Çəki: 1)

- Investisiya rentabelliyi
- Siğorta fəaliyyətinin effektifliyi
- Maliyyə sabitliyi
- Siğorta fəaliyyətinin rentabelliyi
- Siğorta tezliyi

257 Siğorta edilmiş bütün obyektlərin siğorta məbləğinin onların sayına nisbətindən alınan göstərici nə adlanır? (Çəki

- Siğorta qaytarmalarının orta məbləği
- Siğorta ödəmələrinin orta həcmi
- Siğorta qaytarmalarının ödənmə səviyyəsi
- Siğorta olunmuş obyektlərin orta siğorta məbləği
- Siğorta məbləğinin zərərliliyi

258 Siğorta qaytarmaları üzrə ödənilmiş məbləğin daxil olmuş siğorta haqlarının məbləğinə nisbətindən alınan göstərici nəyi ifadə edir?

- Siğorta məbləğiniə nisbətdə ödəmələrin səviyyəsi
- Zərər çəkm iş obyektlərin orta siğorta məbləği
- Siğorta ödəmələrinin orta həcmi
- Siğorta qaytarmalarının ödənmə səviyyəsi
- Siğorta portfelinin həcmi

259 Siğorta qaytarmaları üzrə ödənilmiş məbləğin zərər çəkmiş obyektlərin siğorta məbləğindəki xüsusi çəkisi nəyi xarakterizə edir? (

- Siğorta qaytarmalarının nisbi rentabelliyi
- Siğorta məbləğinə nisbətdə ödəmələrin səviyyəsi
- Siğorta ödəmələrinin orta həcmini
- Siğorta məbləğinin zərərliliyi
- Siğorta qaytarmalarının ödənmə səviyyəsi

260 Siğortanın bütün novləri üzrə siğorta ödəmələrinin ümumi məbləğinin daxil olan siğorta vəsaitlərinin həcmində nisbəti statistikada hansı göstərici adlanır? (Çəki: 1)

- İvestisiya fəaliyyətinin rengtabelliyi
- Maliyyə sabitliyi
- Siğorta fəaliyyətinin rentabelliyi
- Cari etibarlılıq
- İvestisiya fəaliyyətinin rengtabelliyi

261 Bunlardan hansıları qısamüddətli siğortalanmaya aid edilir? (

- heç biri
- uşaq siğortalanması
- ölüm hadisəsinin siğortalanması
- bədbəxt hadisələrin siğortalanması
- müəyyə yaşa qədər yaşama hallarının siğortalanması

262 Cari ilin mart ayında siğorta kampaniyasının icbari siğorta üzrə daxil olmuş siğorta haqlarının ümumi məbləğinin 2% azaldığını, siğorta fəaliyyətindən əldə edilən mənfəətin 4% artığını olduğunu bilərək verilən variantlardan düzgün olanını seçin

- rentabellik səviyyəsi 6.6% artmışdır.
- rentabellik səviyyəsi 6.1% azalmışdır

- mənfəət 6.1% artdırdır
- rentabellik səviyyəsi 6.1% artdırdır
- rentabellik səviyyəsi 4.1% artdırdır

263 Cari ilin mart ayında siğorta kampaniyasının könüllü siğorta üzrə daxil olmuş siğorta haqlarının ümumi məbləğinin 40 min manat, siğorta fəaliyyətindən əldə edilən mənfəətin 50 min manat olduğunu bilərək siğorta fəaliyyətinin rentabelliyyini hesablayın. (Çəki: 1)

- 1.15
- 0.08
- 1.05
- 1.25
- 0.8

264 Beynəlxalq reyting Agentliyinin siğorta kompaniyaların maliyyə sabitliyi reytinginə verdiyi simvollara görə BBB şərti işarələnməsi nəyi ifadə edir? (Çəki: 1)

- Cox aşağı
- Yuksək
- Olduqca yüksək
- Yaxşı
- Aşağı

265 Verilənlərdən hansı siğorta statistikasının mütləq göstəriciliyinə aididir? (Çəki: 1)

- siğorta ödəmələrinin orta həcmi
- aktivlərin quruluşu
- kompaniyada işləyən bir nəfərə düşən daxilolmaların həcmi
- zərər çekmiş obyektlərin sayı
- zərər çekmiş obyektlərin xüsusi çəkisi

266 Verilənlərdən hansı siğorta təşkilatlarının maliyyə-iqtisadi fəaliyyətini xarakterizə edən nisbi göstəricilərə aid deyil?

- aktivlərin quruluşu
- xalis mənfəətin şəxsi kapitala nisbəti
- xalis mənfəətin məsrəfin həcmində xüsusi çəkisi
- siğorta işinin aparılması xərclərinin mənfəətə nisbəti
- kompaniyada işləyən bir nəfərə düşən daxilolmaların həcmi

267 Bunlardan hansı siğorta kompaniyaların reytingini müəyyən ütmək üçün istifadə edilən göstəricilərə aid deyil? (

- siğorta fəaliyyətinin rentabelliyyi
- investisiya fəaliyyətinin rentabelliyyi
- maliyyə sabitliyi
- qeydə alınmış siğorta hadisələrinin cəmi
- Cari etibarlılıq

268 “Siğorta sahəsi” ifadəsi statistikada nəyi xarakterizə edir?

- qeydə alınmış siğorta hadisələrinin cəmi
- siğorta portfeli
- Siğorta olunmuş obyektlərin ümumi sayı
- siğorta obyektlərinin maksimum mümkün sayı
- müqavilə imzalanmış obyektlərin orta sayı

269 Siğorta kompaniyaları üzrə bağlanmış müqavilələrin ümumi sayı statistikada necə adlanır? (Çəki: 1)

- siğorta hadisəsi
- siğorta yükü
- siğorta sahəsi
- siğorta portfeli
- ümumi siğorta məbləği

270 Siğorta statistikasında neçə qrup göstəricilərdən istifadə edilir?

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

271 Milli Hesablar Sistemində siğorta kompaniyaları hansı sektora

- “ İctimai təşkilatlar ” sektorу
- Maliyyə idarələri ” sektorу
- “ Dövlət idarələri ” sektorу
- “ Ev təsərrüfatları ” sektorу
- “ Qeyri-dövlət idarələri ” sektorу

272 Şəxsi siğortada birdəfəlik netto stavkanın hesablanması düsturunda işarələnməsi nəyi ifadə edir?

- Gəlirlilik norması
- Sığortalanmanın ilk müddətində şəxslərin sayı
- Diskontlaşdırıcı kəmiyyət
- Vergi dərəcəsi norması
- Ilkin ödənilən siğorta məbləği

273 Veriləndən hansı siğorta statistikasının nisbi göstəricilərinə aid deyil? (Çəki: 1)

- zərərçəkmiş obyektlərin xüsusi çökisi
- siğorta kompaniyalarının maliyyə sabitliyi
- siğorta qaytarmalarının ödənmə səviyyəsi
- siğorta sahəsinin əhatə olunması göstəricisi
- siğorta məbləğinin zərərliliyi

274 Siğorta müqaviləsi üzrə köçürülmüş siğorta haqlarının məbləğinin daxil olmuş siğorta haqlarının ümumi məbləğinə nisbətini hansı statistik göstərici

- Köçürülmüş siğorta haqları əmsalı
- Siğorta təşkilatının nisbi gəlirliliyi.
- Cari etibarlılıq
- Siğorta fəaliyyəti rentabellliyi
- Təkrar siğorta fəaliyyətinin etibarlılığı

275 Siğorta hadisəsinin baş vermə ehtimalı dedikdə nə başa düşülür?

- siğorta riski
- zərər çəkən obyektlərin sayı
- siğorta tarifi
- siğorta ödənişi
- siğorta portfeli

276 Aşağıdakılardan hansılar siğorta kompaniyaların reytingini müəyyənləşdirmək məqsədilə hesablanan maliyyə-iqtisadi fəaliyyəti xarakterizə edən göstəriciələrə aid deyil?

- Siğorta qaytarmaları üzrə ödənilmiş məbləğ

- Sığorta fəaliyyətin rentabelliyi
- İnvestisiya fəaliyyətinin rentabelliyi
- Aktivlərin quruluşu;
- Cari etibarlılıq;

277 Zərər çekmiş obyektlərin sayının sığorta portfelinə nisbətindən alınan göstərici nəyi xarakterizə edir?

- Zərər çekmiş obyektlərin xüsusi çekisi
- Ödəniləcək zərərin orta kəmiyyət
- Zərər çekmiş obyektlər üzrə orta mənfləti
- Zərər çekmiş obyektlərin orta say
- Nizamnamə kapitalını

278 q

Daxil olan sığorta haqlarının ümumi mebleğinin sığorta müqavilesi üzre köçürülmüş sığorta haqlarının hecmində xüsusi çekisi $\frac{5}{3}$ olduğunu bilerek, tekrar sığorta fealiyyətinin etibarlılığı göstəricisini hesablayın.

- 0.6
- 0.75
- 1.66
- 0.45
- 0.4

279 h

İnvestisiyadan menfeetin sığorta ehtiyyatlarının ümumi hecmindəki xüsusi çekisinin $\frac{3}{4}$ olduğunu bilerek investisiya fealiyetinin rentabelliyi göstəricisini faizle hesablayın.

- 25
- 75
- 45
- 60
- 50

280 Verilən düsturlardan hansı sığorta təşkilatının nisbi gəlirliliyinin düsturudur?

$$\text{a} \\ \frac{P_n - W}{P_n}$$

$$\text{o} \\ \frac{n}{N} \cdot 100 \\ \text{m} \\ \frac{P_n}{S_n} - 0$$

$$\text{f}$$

$$V_{orta} = \frac{P_n}{N}$$

281 Sığorta kompaniyaları üzrə üzvülük haqlarının (sığorta ödəmələri) orta həcmi hansı düsturla hesablanır?

n
 $\frac{P_n}{S_n} \cdot 100$

a
 $\frac{P_n}{N}$

d
 $\frac{W}{S_n} \cdot 100$

k
 $\frac{n}{N} \cdot 100$

282 Əmlak sığortasında Netto stavka ümumi halda hansı düsturla hesablanır:

a
 $\frac{\ell_{x+n} V \cdot k}{\ell_x}$

g
 $\frac{M_{zer}}{M_{zer} + t \tau} \cdot x$

y
 $\frac{P_n - W}{P_n} \cdot \tau$

j
 $\frac{x}{x + t \cdot \tau}$

283 f

$NS_{xm} = \frac{\ell_{x+k} V^k}{\ell_x} \cdot SM$ düsturunda ℓ_x şerti işaresi neyi ifade edir?

- orta ömür uzunluğu
- müqavilənin müddətini
- siğorta xərcləri
- siğortalanmanın ilk müddətində şəxslərin sayı
- tarif dərəcəsi

284 Kompaniya üzrə daxil olmuş siğorta haqlarının məbləğinin 2,8 milyon manat, siğorta qaytarmaları üzrə ödənilmiş məbləğin isə 0,84 olduğunu bilərək siğorta təşkilatının nisbi gəlirliyini tapın.

- 0,7
- 19,6
- 1,96
- 3,64
- 0,3

285 "Elm" siğorta kompaniya üzrə, zərər çəkmiş obyektlərin xüsusi şəkisinin faizlə qiymətinin 25, siğorta hadisələri nəticəsində zərər çəkmiş obyektlərin sayının 56 olduğu məlum olmuşdur. Kompaniya üzrə siğorta portfelinin həcmi müəyyənləşdirin.

- 14
- 224
- 140
- 1 400
- 2240

286 Kompaniya üzrə daxil olan siğorta vəsaitlərinin həcmi cari etibarlılıq göstəricisinə hasili statistikada nəyi ifadə edir?

- Investisiya rentabelliyi
- Siğortanın bütün növləri üzrə siğotta ödəmələrinin ümumi məbləği
- Siğorta fəaliyyətinin rentabelliyi
- Siğorta qaytarmalarının ödənmə səviyyəsi
- siğorta tezliyi

287 Verilənlərdən hansı siğorta statistikasının mütləq göstəriciliyinə aiddir?

- siğorta ödəmələrinin orta həcmi
- aktivlərin quruluşu
- kompaniyada işləyən bir nəfərə düşən daxiləlmaların həcmi
- siğorta portfelinin həcmi
- zərər çəkmiş obyektlərin xüsusi çəkisi

288 Aşağıdakı veriləndən hansı siğorta statistikasının nisbi göstəricisi deyil?

- siğorta qaytarmalarının ödənmə səviyyəsi
- siğorta portfelinin həcmi
- siğorta məbləğinin zərərliliyi
- zərərçəkmiş obyektlərin xüsusi çəkisi
- siğorta sahəsinin əhatə olunması göstəricisi

289 Daxil olmuş siğorta haqlarının ümumi məbləğinin təkrar siğorta fəaliyyətinin etibarlılığı göstəricisinə hasili nəyi ifadə edir?

- siğorta portfelinin həcmi

- siğorta təşkilatının nisbi gəlirliliyi.
- cari etibarlılıq
- siğorta fəaliyyəti rentabelliyi
- siğorta müqaviləsi üzrə köçürülmüş siğorta haqlarının məbləğini

290 Aşağıdakı statistik göstəricilərdən hansılar siğorta kompaniyaların reytingini müəyyənləşdirən maliyyə-iqtisadi fəaliyyəti xarakterizə edən göstəriciələrə aid deyil?

- investisiya fəaliyyətinin rentabelliyi.
- siğorta portfelinin həcmi
- cari etibarlılıq
- aktivlərin quruluşu
- siğorta fəaliyyətin rentabelliyi

291 D ığorta kompaniyası üzrə aktivlərin quruluşu göstəricisinin qiyməti 0,65 - siğorta ehtiyatlarının həcmi- 4,4 mln.manat -siğorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcminin 0,57 mln.manat olduğu bəllidir. Kompaniya üzrə ödənmiş nizamnamə kapitalının məbləğinin siğorta ehtiyatlarındakı xüsusi çəkisini tapın(faizlə).

- 55
- 52
- 159
- 50
- 15,9

292 . D ığorta kompaniyası üzrə siğorta ehtiyatlarının həcmi- 4,8 mln.manat -siğorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcminin 0,57 mln.manat, ödənmiş nizamnamə kapitalının məbləğini 1,84 mln.manat olduğu bəllidir. Kompaniya üzrə üzrə aktivlərin quruluşu göstəricisini hesablayın(faizlə).

- 28,6
- 34,3
- 5 0
- 159
- 73

293 D ığorta kompaniyası üzrə aktivlərin quruluşu göstəricisinin qiyməti 0,65 - siğorta ehtiyatlarının həcmi- 4,4 mln.manat -siğorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcminin 0,57 mln.manat olduğu bəllidir. Kompaniya üzrə ödənmiş nizamnamə kapitalının məbləğini hesablayın(mln.manatla).

- 28,6
- 7,34
- 2,29
- 2,86
- 73,4

294 Sığorta şirkəti üzrə 2013-cü ildə siğorta fəaliyyətinin rentabelliyi göstəricisinin 0,45, daxil olmuş siğorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat, 2014-cü ildə isə siğorta şirkəti üzrə siğorta fəaliyətindən mənfəətin həcminin 2,48 milyon manat olduğu məlum olmuşdur. Sığorta şirkəti üzrə siğorta fəaliyətindən mənfəətin illər üzrə nisbi artımı tapın.

- 2,27
- 0,45
- 1,2
- 0,12
- 0,27

295 T sigorta şirkəti üzrə 2013-cü ildə sigorta fəaliyyətinin rentabelliyi göstəricisinin 0, 45, daxil olmuş sigorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat, 2014-cü ildə isə sigorta şirkəti üzrə sigorta fəaliyətindən mənfəətin həcminin 2,48 milyon manat olduğu məlum olmuşdur. Sigorta şirkəti üzrə sigorta fəaliyətindən mənfəətinin illər üzrə artım surətini tapın.

- 8,9
- 0,89
- 1,12
- 11,2
- 0,27

296 Sigorta şirkəti üzrə 2013-cü ildə sigorta fəaliyyətinin rentabelliyi göstəricisinin 0, 45, daxil olmuş sigorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat, 2014-cü ildə isə sigorta şirkəti üzrə sigorta fəaliyətindən mənfəətin həcminin 2,48 milyon manat olduğu məlum olmuşdur. Sigorta şirkəti üzrə sigorta fəaliyətindən mənfəətin illər üzrə mütləq artımını tapın.

- 2,27
- 0,27
- 2,7
- 0,12
- 0,89

297 N sigorta kompaniyası üzrə 2014-cü ildə sigorta olunmuş obyektlərin orta sigorta məbləğinin 0,02 milyon manat, sigorta portfelinin həcmi isə 126 dır. 2015-ci ildə kompaniya üzrə bütün sigorta olunmuş obyektlərin ümumi sigorta məbləğinin 3,2 milyon manat olduğunu bilərək iki il üçün bütün sigorta olunmuş obyektlərin ümumi sigorta məbləğinin nisbi artımını tapın.

- 0,57
- 5,72
- 0,68
- 0,2
- 0,27

298 N sigorta kompaniyası üzrə 2014-cü ildə sigorta olunmuş obyektlərin orta sigorta məbləğinin 0,02 milyon manat, sigorta portfelinin həcmi isə 126 dır. 2015-ci ildə kompaniya üzrə bütün sigorta olunmuş obyektlərin ümumi sigorta məbləğinin 3,2 milyon manat olduğunu bilərək iki il üçün bütün sigorta olunmuş obyektlərin ümumi sigorta məbləği üzrə artım surətini tapın.

- 0,79
- 1,27
- 0,68
- 3,4
- 6,8

299 N sigorta kompaniyası üzrə 2014-cü ildə sigorta olunmuş obyektlərin orta sigorta məbləğinin 0,02 milyon manat, sigorta portfelinin həcmi isə 126 dır. 2015-ci ildə kompaniya üzrə bütün sigorta olunmuş obyektlərin ümumi sigorta məbləğinin 3,2 milyon manat olduğunu bilərək iki il üçün bütün sigorta olunmuş obyektlərin ümumi sigorta məbləğinin mütləq artımını tapın(milyon manatla).

- 0,57
- 5,72
- 0,68
- 3,4
- 6,8

300 B 2015-ci ildə sigorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sigorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 0, 89 milyon manat, 2014-cü ildə daxil olmuş sigorta haqlarının məbləğinin isə 1,8 milyon manat olduğunu bilərək daxil olmuş sigorta haqlarının artım surətini hesablayın.

- 2,22
- 0,43
- 1,49
- 1,24
- 0,19

301 B 2015-ci ildə sigorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sigorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmini 0, 89 milyon manat, 2014-cü ildə daxil olmuş sigorta haqlarının məbləğinin isə 1,8 milyon manat olduğunu bilərək daxil olmuş sigorta haqlarının nisbi artımını hesablayın.

- 2,22
- 0,43
- 1,49
- 1,24
- 0,19

302 B 2015-ci ildə sigorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sigorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmini 0, 89 milyon manat, 2014-cü ildə daxil olmuş sigorta haqlarının məbləğinin isə 1,8 milyon manat olduğunu bilərək daxil olmuş sigorta haqlarının mütləq artımını hesablayın.

- 2,22
- 0,43
- 1,49
- 2,69
- 1,48

303 “Atəşgah” sıorta şirkəti üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Cari etibarlılıq əmsalını – 36% milyon manat, 2. Daxil olan sigorta vəsaitlərinin həcmi- 7,4 milyon manat. Sigortanın bütün növləri üzrə sigotta ödəmələrinin ümumi məbləğini tapın(milyon manatla).

- 2,67
- 0,37
- 0,23
- 2,26
- 0,44

304 “Atəşgah” sıorta şirkəti üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Sigortanın bütün növləri üzrə sigotta ödəmələrinin ümumi məbləği – 4,6 milyon manat, 2. Daxil olan sigorta vəsaitlərinin həcmi- 10,4 milyon manat. Cari etibarlılıq əmsalını tapın.

- 5,8
- 0,23
- 2,26
- 0,44
- 4,4

305 Sigorta şirkəti üzrə sigorta fəaliyyətinin rentabelliyi göstəricisinin 0, 45, daxil olmuş sigorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat olduğunu bilərək sigorta şirkəti üzrə sigorta fəaliyyətindən mənfiətin həcmiinin tapın.

- 2,21
- 4,45
- 5,35
- 10,45
- 22,1

306 Sigorta portfelinin həcmi isə 284, bütün sigorta olumuş obyektlərin ümumi sigorta məbləğini 5,78 milyon manat olduğu verilir. N sigorta kompaniyası üzrə sigorta olunmuş obyektlərin orta sigorta məbləğini hesablayın(milyon manatla) .

- 2,52
- 289
- 0,16
- 1,64
- 0,02

307 N sigorta kompaniyası üzrə sigorta olunmuş obyektlərin orta sigorta məbləğinin 0,02 milyon manat, sigorta portfelinin həcminin isə 126 olduğunu bilərək, bütün sigorta olumluş obyektlərin ümumi sigorta məbləğini tapın(milyon manatla).

- 63
- 2,52
- 126,02
- 6,3
- 6300

308 B sigorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sigorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmini 0,89 milyon manat olduğunu bilərək daxil olmuş sigorta haqlarının məbləğinin hesablayın.

- 1,49
- 149
- 2,23
- 1,48
- 0,534

309 F kompaniyası üzrə sigorta fəaliyyətinin rentabelliyinin 28 %, sigorta fəaliyyətindən mənfəətin həcminin 0,46 milyon manat olduğu məludur. Daxil olmuş sigorta haqlarının məbləğinin tapın(milyon manatla).

- 1,64
- 280
- 0,74
- 0,13
- 164

310 Sigorta kompaniyası üzrə sigorta qaytarmalarının ödənmə səviyyəsinin 50 %, sigorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcminin 244 min manat olduğu məlum olmuşdur. Daxil olmuş sigorta haqlarının məbləğini müəyyənləşdirin(milyon manatla).

- 488
- 50
- 294
- 0,122
- 0,49

311 .” Kredo” bankın 2014-cü ildə cəlb edilmiş vəsaitlərinin həcmi 2,2, tam likvidlik əmsalının isə 2,09 olduğunu və 2015-ci il üzrə likvidli aktivlərin həcminin 6,6 mln.manat olduğunu bilərək likvidli aktivlərin nisbi artımını tapın(faizlə).

- 33
- 40
- 20
- 43
- 48

312 .” Kredo” bankın 2014-cü ildə cəlb edilmiş vəsaitlərinin həcmi 2,2, tam likvidlik əmsalının isə 2,09 olduğunu və 2015-ci il üzrə likvidli aktivlərin həcminin 6,6 mln.manat olduğunu bilərək likvidli aktivlərin mütləq artımını tapın(mln.manatla).

- 2,0

- 2,05
- 0,48
- 3,0
- 1,8

313 .” Kredo” bankın cəlb edilmiş vəsaitlərinin həcmi 2,2, likvidli aktivlərin həcmi isə 4,6 mln.manat olduğunu bilərək tam likvidlik əmsalını tapın.

- 2,8
- 1,80
- 2,09
- 0,48
- 9,0

314 “Yeni Bank” üzrə netto mənfəətinin həcmi 1,8 mln.manat, netto bankehtiyatı bundan 2 dəfə az, ehtiyyat fondunun həcmi isə bunun 1/3 hissəsinə bərabərdir, kredit borclarının qalığının isə 1,27 mln.manat olduğu məlumdur. Riskdən müdafiə əmsalını tapın.

- 2,6
- 1,27
- 5
- 2,2
- 1,2

315 “Yen Bank” üzrə netto mənfəətinin həcmi 1,8 mln.manat, netto bankehtiyatı bundan 2 dəfə az, ehtiyyat fondunun həcmi isə bunun 1/3 hissəsinə bərabərdir.Riskdən müdafiə əmsalının isə 2,6 olduğunu bilərək, kredit borclarının qalığını tapın(mln.manatla).

- 1,27
- 1,2
- 2,5
- 2,2
- 5

316 .” Kredo” bankın cəlb edilmiş vəsaitlərinin həcmi likvidli aktivlərin həcmindən 3,6 dəfə azdır. Likvidli aktivlərin həcmi 2,8 mln.manat olduğunu bilərək tam likvidlik əmsalını faizlə tapın

- 180
- 27,8
- 360
- 90
- 280

317 B bankı üzrə kreditin orta qalığının isə 1,8 mln.manat, ödənmiş kreditin məbləğinin isə bundan 2 dəfə çox olduğu məlum olarsa, kredit dövriyyəsinin orta sayının tapın.

- 0,2
- 1,8
- 2
- 3,8
- 0,9

318 A bankı üzrə kredit dövriyyəsinin orta sayının 3,2, kreditin orta qalığının isə 2,2 mln.olduğu məlum olarsa, ödənmiş kreditin məbləğini tapın (mln.manatla).

- 6,87
- 5,4
- 0,71
- 7,04

0,69

319 K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 2010-cu ildə 5/3 , 2011-ci ildə isə 5\4 nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalının nisbi artımını hesablayın.

- 33 %
- 60 %
- 20 %
- 133%
- 25 %

320 2014 –cü ildə “Yen Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4, 2015-ci ildə isə 3\2 nisbətinə bərabər olmuşdur. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalının illər üzrə nisbi artımını hesablayın

- 0,25
- 1,2
- 2,5
- 2,2
- 0,2

321 2014 –cü ildə “Yen Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4, 2015-ci ildə isə 3\2 nisbətinə bərabər olmuşdur. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalının illər üzrə artım surətini hesablayın.

- 1,25
- 5
- 2,2
- 2,5
- 1,2

322 2014 –cü ildə “Yen Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4, 2015-ci ildə isə 3\2 nisbətinə bərabər olmuşdur. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalının illər üzrə mütləq artımını hesablayın(faizlə).

- 50
- 40
- 125
- 25
- 22

323 K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 2010-cu ildə 5/3 , 2011-ci ildə isə 5\4 nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalının artım surətini hesablayın.

- 25 %
- 33 %
- $\bar{x} - tx < \bar{x} < \bar{x} + tx$

- 60 %
- 20 %
- 133%

324 K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 2010-cu ildə 5/3 , 2011-ci ildə isə 5\4 nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalının mütləq artımını hesablayın.

- 20%
- 60 %
- 55 %

- 25 %
- 50 %

325 Cənub regionun K bankı üzrə 2014-cü ilin 3-cü rübündə kreditdən istifadə müddətinin 44 gün olduğu verilmişdir. Bu məlumata əsasən kredit dövriyyəsinin sayını tapın.

- 2,09
- 2,2
- 3,5
- 2,6
- 13,2

326 “Muğan” Bank üzrə netto şəxsi vəsaitlərin nizamnamə kapitalındaki xüsusi çökisi 34 % olduğu məlum olduğu halda mənfəətin fondla kapitallaşma əmsalını tapın.

- 3.4
- 2.54
- 2.94
- 0.6
- 0.34

327 “Yen Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4 nisbətinə bərabərdir. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalını hesablayın(faizlə).

- 4
- 54
- 5,4
- 125
- 80

328 K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 5/3 nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalını hesablayın.(faizlə)

- 50 %
- 75 %
- 60 %
- 25 %
- 53 %

329 Verilmiş şərti məlumatlar əsasında bankın aktivlərinin rentabellik əmsalını müəyyənləşdirin. 1. netto aktivlərin həcmi – 6,4 mln manat 2. netto mənfəətin həcmi- 1,6 mln manat

- 4,8
- 25 %
- 30 %
- 8
- 60 %

330 “Kredo” bankı üzrə aktivlərin gəlirlilik səviyyəsi 1/4, qısamüddətli aktivlərin ümumi həcmi isə 10 milyon manat olduğu məlumdur. Bankın bütün netto aktivlərinin həcmini tapın.

- 2 mln
- 40 mln
- 20 mln
- 2,5 mln
- 4mln

331 bank 150 mln. manatı 5 ilə illik 18 %- lə borca vermişdir. Qaytarılacaq məbləği hesablayın. (Çəki: 1)

- 270,5mln.manat
- 135 mln.manat
- 178,5 mln.manat
- 285 mln.manat
- 240 mln.manat

332 Bank üzrə netto şəxsi vəsaitlərin nizamnamə kapitalındaki xüsusi çəkisi 40 % olduğu məlum olduğu halda mənfəətin fondla kapitallaşma əmsalını tapın. (Çəki: 1)

- 2.0
- 0.8
- 0.4
- 2.5
- 0.6

333 K bankında əməliyyat xərclərinin əməliyyat gəlirlərinə nisbəti $\frac{3}{4}$ nisbətində olduğu məlum olmuşdur. Bu bank üzrə sabitlik əmsalını faizlə tapın

- 0.25
- 0.025
- 7.5
- 0.75
- 0.5

334 : Regionun X bankında ilin 2-ci rübü üzrə kreditdən istifadə müddətinin 35 gün olduğu məlum olmuşdur. Kredit dövriyyəsinin sayını müəyyənləşdirin.

- 2.0
- 1.8
- 3.5
- 2.6
- 0.57

335 Verilmiş şərti məlumatlar əsasında B bankında kredit dövriyyəsinin orta sayını hesablayın. 1. ödəmə üzrə kreditin dövriyyəsinin həcmi – 28 mln manat 2. Kreditin orta qalığı - 12 mln manat (

- 4.0
- 16.0
- 40.0
- 2.33
- 0.43

336 B bankı üzrə aşağıdakı şərti məlumatlar verilmişdir. Bunlara əsasən qısamüddətli kreditlərdən istifadənin orta müddətinin dəyişən tərkibli indeksini tapın. 1. əsas və hesabat dövründə kreditin orta qalığı - 20 və 24 mln manat 2. əsas və hesabat dövrü üzrə, müvafiq olaraq, kreditlərin ödənməsi üzrə bir günlük dövriyyənin həcmi - 1,6 və 2,0 mln manat

- 0.88
- 1.2
- 3.84
- 0.96
- 1.17

337 : Aşağıdakı şərti məlumatlar əsasında A bankında mart ayı üçün qısamüddətli kreditlərdən istifadə müddətini hesablayın. 1. ödəmə üzrə kreditin dövriyyəsini – 15 mln manat 2. Kreditin orta qalığı - 12 mln manat

- 120 gün
- 57 gün

- 250 gün
- 25 gün
- 180 gün

338 Bank üzrə aşağıdakı şərti məlumatlar əsasında bankın şəxsi vəsaitlərinin həcmini tapın. 1. depozitlərin həcmi- 5.6 mln 2. əhalidən cəlb edilən pul vəsaitlərinin maksimmiyət həcmi göstəricisi- 2

- 3,6 mln manat
- 0,5 mln manat
- 8,4 mln manat
- 2,8 mln manat
- 1 mln manat

339 A bankı üzrə ümumi aktivlərin həcmi 14 mln manat, şəxsi vəsaitlərin ümumi məbləği isə 4.5 mln manat olduğu haqqında məlumatların olduğunu bilərək şəxsi vəsaitlərin kifayətlilik əmsalını hesablayın

- 0.8
- 0.68
- 0.25
- 0.32
- 3.1

340 Aşağıdakı şərti məlumatlar əsasında bankın aktivlərinin rentabellik əmsalını hesablayın. 1. netto aktivlərin həcmi – 2,5 mln manat 2. netto mənfəətin həcmi- 750 min manat

- 0,25
- 0.6
- 0.25
- 0.3
- 0.45

341 Bank üzrə aktivlərin gəlirlilik səviyyəsi 25 %, qısamüddəti aktivlərin ümumi həcmi isə 8 milyon manat olduğunu bilərək bankın bütün netto aktivlərinin həcmini tapın.

- 8,25 mln
- 16 mln
- 2 mln
- 32 mln
- 2,5 mln

342 Aşağıdakı şərti məlumatlar əsasında kompaniya üzrə Sığorta sahəsinin həcmini müəyyənləşdirin? 1. Sığorta sahəsinin əhatə olunması göstəricisi- 40% 2. sığorta portfelinin həcmi – 580 000 manat

- 600 000 manat
- 200 000 manat
- 232 000 manat
- 1 450 000 manat
- 960 000 manat

343 Bankların mahiyyəti nədir?

- depozitlərin maksimum həcmi gösterir
- pulları cəlb edən kredit təşkilatı
- fiziki şəxslərin pullarını cəlb edən kredit təşkilatı
- Hüquqi və fiziki şəxslərin pullarını cəlb edən kredit təşkilatı
- bankın aktiv və passiv siyasetinin balansı

344 Tam likvidlik əmsalı nəyi xarakterizə edir

- kreditin dövretmə sayı
- depozitlərin maksimum həcmi
- bankın şəxsi vəsaiti
- bankın aktiv və passiv siyasetinin balansı
- kreditin məbləği

345 : Bunlardan hansı bankların fəaliyyətinin iqtisadi normativlərinə aiddir

- bankın şəxsi vəsaiti
- kreditin məbləği
- kreditin dövretmə sayı
- bankların şəxsi vəsaitlərinin minimal həcmi
- depozitlərin maksimum həcmi

346 A bankı üzrə aşağıdakı şərti məlumatlar əsasında ani likvidlik əmsalını hesablayın. 1. bankın kassasında olan vəsaitin həcmi- 2,4 mln.manat 2. tələbli öhdəliklərin həcmi- 3,8 mln. manat 3. müxbir hesablarda olan vəsaitlərin həcmi- 1,6 mln.manat (

- 0.92
- 45689.0
- 3.875
- 1,05gəlirlilik dərəcəsi
- 0.95

347 A bankı üzrə ödənmiş kreditin məbləğinin 12,6 mln.manat, kreditin orta qalığının həcmimin 2,8 mln.manat olduğunu bilərək kredit dövriyyəsini orta sayını tapın

- 22.0
- 35.0
- 4.5
- 0.22
- 3.5

348 Bank üzrə likvidli aktivlərin həcmi 22 mln.manat, bank öhdəliklərinin isə bunun 15% -i həddində olduğunu bilərək, cari likvidlik normativini müəyyənləşdirin.

- 3.3
- 6.67
- 15.0
- 0.15
- 18.7

349 Bankın şəxsi vəsaitlərinin ümumi məbləğinin 16,4 mln. manat, şəxsi vəsaitlərin ümumi aktivlərin həcmindəki xüsusi cəkisin olduğunu bilərək şəxsi vəsaitlərin kifayətlilik normasını tapın

- 6.56
- 0.4
- 2.5
- 9.84
- 0.6

350 Aşağıda verilən şərti məlumatlar əsasında bank üzrə kredit borclarının qalığını müəyyənləşdirin. 1. netto mənfəət- 2,4 mln.manat 2. netto bank ehtiyatı- 12,8 mln.manat 3. ehtiyat fondunun həcmi- 4,6 mln.mant 4. riskdən müdafiə əmsali- 3

- 20,6 mln.manat
- 6,6 mln.manat
- 5 mln manat
- 58,8 mln.manat

15 mln manat

351 : Aşağıdakı şərti məlumatlar əsasında qısamüddətli kreditlərdən istifadənin müddətini hesablayın. 1. ödəmə üzrə kreditin dövriyyəsinin həcmi- 18 mln. manat 2. kreditin orta qalığı- 1,085 mln.manat

- 62.0
- 19.0
- 35.0
- 22.0
- 45.0

352 Bankın vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 20%-ni təşkil edir. Vaxtı keçmiş borcların məbləğinin 1,5 mln. manat olduğunu nəzərə alsaq, borcların ödənilməsi əmsalını hesablayın

- 0.1
- 0.8
- 5.0
- 0.2
- 0.4

353 Aşağıdakı şərti məlumatlar əsasında bankın təcili öhdəliklər üzrə likvidlik əmsalını müəyyənləşdirin: a) Likvidli aktivlərin həcmi – 48 mln.manat b) Yüksək likvidli aktivlərin həcmi – 6 mln.manat c) Tam likvidlik əmsalı – 2 (Çəki

- 1.0
- 2.0
- 4.0
- 0.25
- 0.5

354 : Bank üzrə əməliyyat xərcləri əməliyyat gəlirlərinin hissəsini təşkil edir. Əməliyyat xərclərinin 4 mln olduğunu bilərək sabitlik əmsalının faizlə qiymətini tapın?

- 0.75
- 0.45
- 0.6
- 0.66
- 0.4

355 Aşağıdakı şərti məlumatlar əsasında bank üzrə ümumi likvidlilik normasını tapın. 1) Şəxsi vəsaitlərin həcmi – 55 mln.manat 2) Likvidli aktivlərin ümumi məbləği – 44 mln.manat 3) Şəxsi vəsaitlərin kifayətlilik norması – 0,25

- 1.0
- 0.6
- 0.4
- 0.2
- 0.8

356 Hesabat ilinin sonuna bankın netto aktivlərinin həcminin 125 mln. manat, netto mənfəətinin məbləğinin 130 mln. manat olduğunu bilərək verilən variantlardan düzgün olanını seçin

- aktivlərin rentabelliyi 4% azalmışdır
- aktivlərin rentabelliyi 1.40 olmuşdur
- aktivlərin rentabelliyi dəyişməmişdir
- aktivlərin rentabelliyi 1.04 olmuşdur
- aktivlərin rentabelliyi 1.04 azalmışdır

357 Kreditin dövriyyəsinin orta sayının dəyişən tərkibli indeksinin 1.25, sabit tərkibli indeksinin 150% olduğunu bilərək quruluş tərkibli indeksini he

- 8.33
- 1.25
- 1.51
- 83.3%
- 0.823

358 Ehtiyat norması indeksinin 1, 28, pul multiplikatoru indeksinin 1, 42 olduğunu bilərək depozitlərin quruluşunun dəyişməsi indeksini müəyyənəşdirin.

- 1.82
- 0.14
- 2.7
- 1.11
- 0.9

359 Depozitlərin quruluşunun dəyişməsi indeksinin 0,91, pul multiplikatoru indeksinin 1, 4 olduğunu bilərək, ehtiyat norması indeksini tapın.

- 0.65
- 0.49
- 2.31
- 2.31
- 1.27

360 Mərkəzi Bank üzrə aşağıdakı şərti məlumatlar əsasında depozitlərin-müddətli öhdəliklərin ümumi həcmi müəyyənləşdirin. 1. Ehtiyatların həcmi – 4 mlrd manat 2. Ehtiyat norması – 25 % (Çəki: 1)

- 18 mlrd manat
- 2 mlrd manat
- 1 mlrd manat
- 16 mlrd manat
- 100 mlrd manat

361 Cari likvidlik normativi göstəricisinin məxrəci hansı göstəricidir?

- bankın şəxsi vəsaitləri
- uzunmüddətli borclar
- likvidli vəsaitlər
- bankın övdəlikləri
- depozitlərin maksimum həcmi

362 Bankın şəxsi vəsaitlərinin ümumi məbləğinin onun depozitlərinin həcmində olan nisbətinin tərs göstəricisi statistikada hansı göstəricini xarakterizə edir?

- depozitlərin orta gəlirlilik norması
- aktivlərin rentabellik əmsali
- kapitalın kifayətlilik əmsali
- əhalidən cəlb edilən vəsaitlərin maksimum həcmi
- ümumi likvidlik norması

363 Bankın nizamnamə kapitalının netto şəxsi vəsaitlərinin həcmində olan nisbəti nəyi xarakterizə edir?

- kapitalın kifayətlilik əmsali
- sabitlik əmsali
- riskdən müdafiə əmsali
- mənfiətin fondla kapitallaşma əmsali

- aktivlərin rentabellik əmsali

364 Bank üzrə netto mənfəətin netto aktivlərindəki xüsusi çökisi nəyi ifadə edir? (

- kapitalın kifayətlilik əmsali
 sabitlik əmsali
 riskdən müdafiə əmsali
 aktivlərin rentabellik əmsali
 mənfəətin səmərəllik əmsali

365 Bank üzrə borcların ödənilməsi əmsalını bankın verdiyi borcların ümumi həcminə hasılı hansı statistik göstəricini ifadə edir?

- kreditlərin gəlirlilik dərəcəsi
 Aktivlərin gəlirlilik səviyyəsi
 Kreditdən istifadənin effektivlik əmsali
 vaxtı keçmiş borclar
 borcların ödəniş tezliyi

366 Bankın qəsamüddətli aktivlərinin ümumi məbləğinin bütün netto aktivlərin həcminə nisbətindən hansı statistik göstərici alınır?

- Kreditdən istifadənin effektivlik əmsali
 Kapitalla kifayətlilik əmsali
 Ani likvidlik əmsali
 Aktivlərin gəlirlilik səviyyəsi
 Gəlirlilik dərəcəsi

367 Bankın uzunmüddətli borcların ümumi məbləğinin bankın şəxsi vəsaitlərinin həcminə nisbətini statistikada hansı göstərici xarakterizə edir? (Çəki: 1)

- uzunmüddətli likuidlik norması
 uzunmüddətli maliyyəşmə göstəricisi
 ümumi likuidlik normativi
 uzunmüddətli kreditləşmə əmsali
 uzunmüddətli kreditlərin xüsusi çökisi

368 Kredit portfelində vaxtı keçmiş borcların xüsusi çökisinin hansı həddi kritik səviyyə hesab edilir?

- 0.03
 0.1
 0.05
 0.15
 0.065

369 Statistikada bankın öz öhdəlikləri üzrə ödəmə imkanlarını xarakterizə edən göstərici hansıdır? (

- orta müddət öhdəliklər üzrə likvidlik əmsali
 cari likvidlik norması
 tam likvidlik əmsali
 təcili öhdəliklər üzrə likvidlik əmsali
 ani likvidlik norması

370 Bunlardan hansı Mərkəzi bankın ölkənin pul-kredit siferasını tənzimləmək və idarə etmək üçün istfadə etdiyi metod və vasitələrə aid deyil? (Çəki: 1)

- valyuta intervesssiyasını reallaşdırmaq
 əməliyyatlar üzrə faiz dərəcəsini müəyyən etmək
 Pul emissiyasını həyata keçirmək

- dövlət bütçəsində nəzərdə tutulan xərcləri maliyyələşdirmək
- pul aqreqatlarının nisbətini tənzimləmək

371 : Bunlardan hansı bankın şəxsi vəsaitlərinin yerinə yetirdiyi funksyalara aid deyil? (

- tənzimləyici orqanların müəyyən etdiyi normativlər üçün əsas olmaq
- bankın maliyyə gücünü artırmaq və müşterilərin inamını qorumaq
- cari aktivləri ödəmək
- pul emissiyasını həyata keçirmək
- bankın fəaliyyəti üçün zəruri vəsaitlərlə təmin etmək

372 Kredit dövriyyəsinin orta sayının kreditin orta qalığına hasilindən hansı statistik göstərici alınır?

- bank kreditinin cəlbedicilik əmsalı
- pul dövriyyəsi
- ödəmə üzrə günlük dövriyyənin sayı
- ödənmiş kreditin məbləği
- kreditlərdən istifadənin orta müddəti

373 Kredit ehtiyatlarını və onlardan istifadəni təhlil etmək üçün əsas hansı statistik metoddan istifadə edilir?

- qrafik və cədvəl
- dinamika sıraları
- statistik müşahidə
- qruplaşdırma
- korelyasiya-regressiya

374 Aşağıdakılardan hansı bank statistikasının göstəricilər sisteminin I səviyyəsinə aid deyil?

- qarşidakı dövrdə əhalinin gəlirləri
- infilyasiyanın səviyyəsi
- real aktivlərin həcmi
- real aktivlərin dinamikası indeksi
- aktivlərin mütləq kəmiyyəti

375 Aşağıdakılardan hansı bank xidmətlərinə aid deyil?

- pulun tədavülü
- kreditləşdirmə
- uçot-əməliyyat işləri
- pulun dövriyyəsi
- pul xidmətlərinin göstərilməsi

376 Verilənlərdən hansı statistikada bank sisteminin fəaliyyətini öyrənən aspektlərə aid edilmir?

- göstərdikləri xidmətlərin çeşidinə görə
- mülkiyyət formasına görə
- bankların sayına görə
- Mərkəzi Bankda yerləşdirikləri ehtiyatların səmərəliliyinə görə
- təyinatına görə

377 Aşağıdakılardan hansı bankın vəzifələrinə aid deyil?

- nəgdsiz hesablaşmaları həyata keçirmək
- nəgdsiz hesablaşmaları həyata keçirmək
- əmanət işini təşkil etmək
- budcədən kənar föndlərin xərc elementlərini dəqiqləşdirmək
- kapital qoyuluşunu müəyyənləşdirmək

378 “İnfilyasiyanın səviyyəsi” bank statistikasının göstəricilər sisteminin hansı səviyyəsinə aiddir?

- V səviyyə
- III səviyyə
- II səviyyə
- I səviyyə
- IV səviyyə

379 Bunlardan hansı bankın kredit qoyuluşu üzrə qrupları xarakterizə edən əlamətlərə aid deyildir?

- Kreditin təminat növüñə
- Kreditin müddəti
- Kreditin məbləği
- Kreditin rentabelliyi
- Kreditləşmə subyektiñə

380 Bank aktivlərində kredit əməliyyatlarının xüsusi çəkisi indeksi” bank statistikasının göstəricilər sisteminin hansı səviyyəsinə aiddir?

- heç biri
- II səviyyə
- I səviyyə
- III səviyyə
- IV səviyyə

381 Verilmiş məlumatlara (min manatla) əsasən əsas dövrdə pul kütləsinin dövriyyə surətini hesablayın

Göstəricilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- 3.3
- 11.1
- 1.4
- 0.37
- 9.2

382 Verilmiş məlumatlara (min manatla) əsasən əsas dövrdə nağd pulun dövriyyə surətini hesablayın

Göstəricilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- 3.4
- 3.3
- 9.2
- 0.37
- 11.1

383 Verilmiş məlumatlara (min manatla) əsasən cari ildə nağd pulun dövriyyə surətini hesablayın

Göstəricilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- 3.4
- 3.3
- 0.37
- 9.2
- 1.4

384 nn

Kommersiya bankı müəssisəye 4 dəfə kredit vermişdir:

	1	2	3	4	Cəmi
Kreditin həcmi, min manat	20	10	16	24	70
Kreditin müddəti, ay	6	4	3	7	20

Kreditin orta həcmini hesablayın

- 18.8
- 28.5
- 3.5
- 4.5
- 17.5

385 Aşağıdakı şərti məlumatlar əsasında bank üzrə mənfəətin fondla kapitallaşma əmsalını hesablayın. 1) Netto passivlərin həcmi – 90 mln.manat 2) Nizamnamə kapitalın həcmi – 120 mln.manat 3) Kapitalla kifayətlilik əmsalı – 2

- 2/3
- 0.5
- 3/4
- 0.8
- 0.6

386 bb

$$N_{cl} = \frac{LA}{BO}$$
 neyin dəsturudur

- cari likvidlik normativi
- likvidlik normativi
- ümumi likvidlik normativi
- kreditin istfiadə müddəti
- depositlərin

387 aa

$$PV_{net} = \frac{DUH}{BSV}$$
 neyin dəsturudur.

- depositlərin
- cari likvidlik normativi
- kreditin istfiadə müddəti
- ümumi likvidlik normativ
- likvidlik normativi

388 Müəyyən dövrdən sonra pulun əlavə edilmiş dəyəri hansı düsturla hesablanır?

y
$$\frac{P_n - W}{P_n}$$

a
$$FV = DV(1 + n \cdot i)$$

f
$$m = \frac{KDöd\mathfrak{A}H}{D}$$

e
$$\frac{Pn}{Sn} = 0$$

389 Kredit dövriyyəsinin dəyişməsi nəticəsində dövriyyənin orta sayının mütləq və nisbi dəyişməsini ifadə edən düstur hansıdır?

a
$$\frac{\sum n_1 k_1}{\sum k_1}, \frac{\sum n_0 k_1}{\sum k_1}$$

y
$$\frac{\sum t_1 d_1}{\sum t_0 d_0}$$

h
$$\frac{\sum KD_{öden}^1}{\sum K_1}, \frac{\sum KD_{öden}^0}{\sum K_0}$$

n
$$\frac{\sum n_0 K_1}{\sum K_1}, \frac{\sum n_0 K_0}{\sum K_0}$$

390 Verilən düsturlardan hansı kreditlərin ödənilməsi üzrə bir günlük dövriyyəni göstərir?

a
$$m = \frac{KDöd\mathfrak{A}H}{D}$$

g

$$FV = DV(1+n \cdot i)$$

- t=k:m
- n=D:t

391 . B bankının şəxsi vəsaitlərinin ümumi aktivlərinin həcmindəki xüsusi çəkisi 3:4 nisbətinə bərabərdir. Bankın şəxsi vəsaitlərinin kifayətlilik normativini müəyyən edin.

- 75%
- 25%
- 50%
- 55%
- 133%

392 Aşağıdakı verilənlərdən hansı statistikada bank sisteminin fəaliyyətini öyrənən aspektlərə aid edilmir?

- bank filiallarının sayına görə
- göstərdikləri xidmətlərin çeşidinə görə
- təyinatına görə
- mülkiyyət formasına görə
- MHS-in maliyyə hesabına görə

393 2012-ci ilə F bankının vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil etmişdir. 2013-cü ildə isə bu rəqəm 20 % olmuşdur. Vaxtı keçmiş borcların məbləğinin isə illər üzrə müvafiq olaraq 2 mln. manat və 2,6 mln.mant olduğu bildirilir. 2012-ci ilə nisbətdə 2013 –cü il üçün bankın verdiyi borclarının ümumi həcminin artım surətini tapın.

- 1,3
- 0,63
- 0,25
- 0,75
- 1.63

394 2012-ci ilə F bankının vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil etmişdir. 2013-cü ildə isə bu rəqəm 20 % olmuşdur. Vaxtı keçmiş borcların məbləğinin isə illər üzrə müvafiq olaraq 2 mln. manat və 2,6 mln.mant olduğu bildirilir. 2012-ci ilə nisbətdə 2013 –cü il üçün bankın verdiyi borclarının ümumi həcminin nisbi artımını tapın.

- 6
- 0,63
- 0,8
- 0,6
- 1,62

395 2012-ci ilə F bankının vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil etmişdir. 2013-cü ildə isə bu rəqəm 20 % olmuşdur. Vaxtı keçmiş borcların məbləğinin isə illər üzrə müvafiq olaraq 2 mln. manat və 2,6 mln.mant olduğu bildirilir. 2012-ci ilə nisbətdə 2013 –cü il üçün bankın verdiyi borclarının ümumi həcminin mütləq artımını tapın(mln.manatla).

- 6
- 8
- 0.6
- 13
- 5

396 A bankı üzrə 2013-cü ildə şərti məlumatlar əsasında kredit dövriyyəsinin orta sayının 2,6 və ödənmiş kreditin məbləğininin 240 000 manat olduğu verilmişdir. 2014-cü ildə kreditin orta qalığının 120 min manat olğunu bilərək bank üzrə kreditin orta qalığının artım surətini tapın.

- 0,3
- 12
- 2
- 5,3
- 0,52

397 A bankı üzrə 2013-cü ildə şərti məlumatlar əsasında kredit dövriyyəsinin orta sayının 2,6 və ödənmiş kreditin məbləğininin 240 000 manat olduğu verilmişdir. 2014-cü ildə kreditin orta qalığının 120 min manat olğunu bilərək bank üzrə kreditin orta qalığının mütləq artımını tapın.

- 360 000
- 120 000
- 277 000
- 27 700
- 2,6

398 A bankı üzrə 2013-cü ildə şərti məlumatlar əsasında kredit dövriyyəsinin orta sayının 2,6 və ödənmiş kreditin məbləğininin 240 000 manat olduğu verilmişdir. 2014-cü ildə kreditin orta qalığının 120 min manat olğunu bilərək bank üzrə kreditin orta qalığının nisbi artımını tapın.

- 2
- 12
- 1,3
- 0,52
- 0,76

399 B bankının şəxsi vəsaitlərinin məbləğinin 5,7 mln.manat, şəxsi vəsaitlərinin kifayətlilik normativinin 0,62 olduğunu bilərək, ümumi aktivlərinin həcmi müəyyən edin(mln.manatla).

- 91,9
- 3,53
- 35,3
- 6,32
- 9,19

400 Bankın vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil edir. Vaxtı keçmiş borcların məbləğinin 4,5 mln. manat olduğunu nəzərə alsaq, bankın veriyi borclarının ümumi həcmini tapın(mln.manatla).

- 11,25
- 18
- 16
- 0.2
- 1,125

401 Bank üzrə əməliyyat xərcləri əməliyyat gəlirlərindən 4 dəfə azdır. Əməliyyat gəlirlərinin 6,5 mln manat olduğunu bilərək sabitlik əmsalının qiymətini tapın(faizlə)?

- 66 %
- 40 %
- 60%
- 25%
- 26 %

402 Aşağıdakı şərti məlumatlar əsasında Bank üzrə kreditin orta qalığını tapın. 1. kredit dövriyyəsinin orta sayı -2,6 2. Ödənmiş kreditin məbləğini – 240 000 manat

- 640 000
- 92 000
- 92 300
- 237 400
- 242 600

403 Aşağıda verilənlərdən hansı bankın vəzifələrinə aid hesab edilmir?

- müəssisə borclarını ödəmək
- nəğd hesablaşmaları həyata keçirmək
- kapital qoyuluşunu müəyyənləşdirmək
- əmanət işini təşkil etmək
- nəgdsiz hesablaşmaları həyata keçirmək

404 Ödənmiş kreditin məbləğini kredit dövriyyəsinin orta sayına bölsək, hansı statistik göstərici alınmış olar?

- kredit dövriyyəsinin ümumi məbləği
- pul dövriyyəsi
- kreditlərdən istifadənin orta müddəti
- bank kreditinin cəlbedicilik əmsali
- kreditin orta qalığı

405 Aşağıdakı göstəricilərdən hansı bank statistikasının I səviyyə göstəricilər sisteminə aid deyil?

- real aktivlərin həcmi
- inflasiyanın səviyyəsi
- aktivlərin mütləq kəmiyyəti
- qarşidakı dövrdə əhalinin gəlirləri
- bank filiallarının sayı

406 Aşağıda göstərilən fəaliyyət istiqamətlərindən hansı bank xidmətlərinə aid edilmir?

- pul xidmətlərinin göstərilməsi
- kreditləşdirmə
- pulun alıcılıq qabiliyyətini nizamlamaq
- valyuta dəyişmələrini həyata keçirmək
- müştərilərə nəgdsiz hesablaşmaların həyata keçirilməsi

407 Aşağıdakı göstərilən fəaliyyətlərdən hansı bankın vəzifələrinə aid hesab edilmir?

- valyuta dəyişmələrini həyata keçirmək
- əmanət işini təşkil etmək
- nəgdsiz hesablaşmaları həyata keçirmək
- kapital qoyuluşunu müəyyənləşdirmək
- büdcə gəlirlərinə nəzarət etmək

408 Aşağıda verilənlərdən hansı bankın kredit qoyuluşu üzrə qrupları xarakterizə edən əlamətləri ifadə etmir?

- kreditin rentabelliyi
- Kreditin müddəti
- Kreditin təminat növünə
- kredit təşkilatlarının sayı
- Kreditləşmə subyektinə

409 B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. 2015-ci ildə ölkə üzrə ÜDM-in həcminin 50 mlrd.ollar olduğunu bilərək ÜDM-in həcminin artım sürəti ni hesablayın

- 3,5
- 1,97
- 1,07
- 7,5
- 1,7

410 B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. 2015-ci ildə ölkə üzrə ÜDM-in həcminin 50 mlrd.ollar olduğunu bilərək ÜDM-in həcminin nisbi artımını hesablayın(faizlə).

- 3,5
- 5,6
- 4,7
- 7,2
- 7,5

411 B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. 2015-ci ildə ölkə üzrə ÜDM-in həcminin 50 mlrd.ollar olduğunu bilərək ÜDM-in həcminin mütləq artımını hesablayın(mlrd.dollarla).

- 7,6
- 4,6
- 2,2
- 5,5
- 3,5

412 B ölkəsində M1 pul aqreqatının həcmi 16 mlrd.dollar, müəssələrin hesablaşma hesabında olan vəsaitlər,dövlət siğorta vəsaitləri,əmanət banklarına əhalinin tələbli depozitlərinin birlikdə həcmi isə 2,4 mlrd.dollardır. Ölkə üzrə nəğd pulun tədavül surətinin isə 3,8 olduğunu bilərək ÜDM-in həcmini tapın.

- 22,2
- 9,8
- 1,1
- 51,7
- 11,1

413 A ölkəsində 2014-cü ildə Mo pul aqreqatının həcminin 8,8 mlrd.ABŞ dollar, nəğd pulun tədavül surətinin 3,8 olmuşdur. Bu göstəricilər 2015-ci ildə isə uyğun olaraq 9,2 mlrd.dollar və 4 olduğu bəlli olmuşdur. İllər üzrə ÜDM-in həcminin artım surətini hesablayın(faizlə).

- 14,43
- 11,1
- 1,3
- 1,1
- 10,1

414 A ölkəsində 2014-cü ildə Mo pul aqreqatının həcminin 8,8 mlrd.ABŞ dollar, nəğd pulun tədavül surətinin 3,8 olmuşdur. Bu göstəricilər 2015-ci ildə isə uyğun olaraq 9,2 mlrd.dollar və 4 olduğu bəlli olmuşdur. İllər üzrə ÜDM-in həcminin nisbi artımını tapın(faizlə).

- 14,43
- 33,44

- 13,36
- 10,05
- 10,66

415 A ölkəsində 2014-cü ildə Mo pul aqreqatının həcmiminin 8,8 mlrd.ABŞ dollar, nəğd pulun tədavül surətinin 3,8 olmuşdur. Bu göstəricilər 2015-ci ildə isə uyğun olaraq 9,2 mlrd.dollar və 4 olduğu bəlli olmuşdur. İllər üzrə ÜDM-in həcmimin mütləq artımını tapın(mlrd.ollarla).

- 4,43
- 33,44
- 3,36
- 12,6
- 3,3

416 Afrika qıtəsinin A ölkəsi üzrə UDM-in həcminin isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmiminin isə 4,8 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 16,5 və 5,0 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşdırma səviyyəsinin artım surətini tapın(faizlə)

- 128
- 12,4
- 21,8
- 122
- 130

417 Afrika qıtəsinin A ölkəsi üzrə UDM-in həcminin isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmiminin isə 4,8 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 14,5 və 6,0 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşdırma səviyyəsinin nisbi artımını tapın(faizlə)

- 43
- 21,8
- 34
- 22
- 24

418 Afrika qıtəsinin A ölkəsi üzrə UDM-in həcminin isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmiminin isə 4,8 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 14,5 və 6,0 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşdırma səviyyəsinin mütləq artımını tapın(faizlə)

- 3,8
- 3,4
- 7
- 7,4
- 4,3

419 X ölkəsi üzrə 2014-ci ildə iqtisadiyyatın montarlaşdırma səviyyəsinin 36% , UDM-in həcminin 12 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 40% və 14 mlrd. dollar olduğu məlum olarsa, nominal pul kütləsinin həcminin nisbi artımını tapın(faizlə)?

- 20
- 15,0
- 30
- 27,8
- 12

420 X ölkəsi üzrə 2014-ci ildə iqtisadiyyatın montarlaşdırma səviyyəsinin 36% , UDM-in həcminin 12 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 40% və 14 mlrd. dollar olduğu məlum olarsa, nominal pul kütləsinin həcminin artım surətini tapın(faizlə)?

- 130

- 278
- 118
- 150
- 120

421 X ölkəsi üzrə 2014-ci ildə iqtisadiyyatın montarlaşdırma səviyyəsinin 36%, ÜDM-in həcminin 12 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 40% və 14 mlrd. dollar olduğu məlum olarsa, nominal pul kütləsinin həcmini mütləq artımını tapın(mlrd.dollarla)?

- 1,5
- 1,28
- 2,78
- 1,0
- 4,32

422 M ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 26,2 mlrd.dollar, pul aqreqatının həcminin isə 22 mlrd.dollar olmuşdur. Ölkə üzrə depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləğinin M3 pul aqreqatının həcmindəki xüsusi çəkisini müəyyənləşdirin.

- 1,84
- 0,54
- 2,2
- 4,2

423 Y ölkəsində M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. Ölkə üzrə ÜDM-in həcmini hesablayın(mlrd.dollarla).

- 5,74
- 27,6
- 46,5
- 55,2
- 22,2

424 B ölkəsində M3 pul aqreqatının həcmi 14,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləğい isə 1,8 mlrd.dollardır. ÜDM-in həcminin 36 mlrd.dollar olduğunu bilərək pul kütləsinin tədavül sürətini tapın.

- 1,2
- 22,2
- 2,9
- 2,22
- 0,22

425 Mo pul aqreqatının B ölkəsində həcminin 8,8 mlrd.ABŞ dollar, nəğd pulun tədavül surətinin 3,8 olduğunu bilərək ÜDM-in həcmini tapın(mlrd.ollarla).

- 33,44
- 5
- 12,6
- 33,3
- 44,33

426 Mo pul aqreqatının B ölkəsində həcminin 6,5 mlrd.ABŞ dolları, ÜDM-in həcminin isə 26,8 mlrd.dollar olduğu bəlli olmuşdur. Bu ölkə üzrə nəğd pulun tədavül surətini tapın.

- 20,3
- 2,4
- 33,3

- 4,12
- 0,24

427 İqtisadiyyatın Y biznes sahəsi üzrə pul kütləsinin dövriyyəsinin sayı 4 il ərzində 9,6 təşkil etmişdir. Pul kütləsinin bir dövriyyənin uzunluğunu hesablayın.

- 170
- 160
- 120
- 150
- 180

428 İqtisadiyyatın X biznes sahəsi üzrə pul kütləsinin dövriyyəsinin sayı 2 il ərzində 5,2 təşkil etmişdir. Bir dövriyyənin uzunluğunu hesablayın.

- 360
- 120
- 138
- 124
- 69

429 Pulun bir dövriyyənin uzunluğunuğu verilmişdir-110 gün. Pul kütləsinin il ərzində dövriyyəsinin sayını hesablayın.

- 3,4
- 3,32
- 2
- 5,76
- 2,88

430 Pulun bir dövriyyənin uzunluğunuğu verilmişdir-125 gün. Pul kütləsinin 2 il ərzində dövriyyəsinin sayını tapın.

- 2
- 576
- 5,76
- 2,88
- 3,4

431 Afrika qıtəsinin A ölkəsi üzrə UDM-in həcminin isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcminin isə 4,8 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşdırma səviyyəsini tapın(faizlə).

- 34
- 0,43
- 134
- 4,32
- 3,4

432 X ölkəsi üzrə iqtisadiyyatın montarlaşdırma səviyyəsinin 36% , UDM-in həcminin isə 12 mlrd.dollar olduğu məlum olarsa,nominal pul kütləsinin həcmi tapın(mlrd.dollarla)?

- 3,6
- 0,43
- 3
- 4,32
- 2,78

433 X ölkəsi üzrə iqtisadiyyatın montarlaşdırma səviyyəsinin 36% oлуğu məlumdur. Bu ölkə üzrə pul kütləsinin tədavül surətini-dövriyyə sayını tapın?

- 64
- 0,64
- 0,28
- 2,78
- 3,6

434 İstehlak qiyməti indeksinin 1,28 olarsa onun pulun alıcılıq qabiliyyəti ilə fərqini hesablayın.

- 0,5
- 1,78
- 7,8
- 0,78
- 1,5

435 Şimal regionu üzrə iqtisadiyyatın montarlaşdırma səviyyəsi 22 % olduğu məlumdur. Pul kütləsinin dövriyyəsinin sayını müəyyən edin?

- 4,54
- 0,22
- 2,2
- 4,4
- 4.02

436 Statistikada müəyyən dövr ərzində müxtəlif formalarda ödəmələrin məcmusunu hansı göstərici ifadə edir?

- ödəmə dövriyyəsi
- hesablaşma hesabı
- ümumi pul dövriyyəsi
- ödənişlər portfeli
- əmtəə-pul dövriyyəsi

437 M ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 26,2 mlrd.dollar, M2 pul aqreqatının həcminin isə 22 mlrd.dollar olmuşdur. Ölkə üzrə depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləğini müəyyənləşdirin.

- 1,19
- 26,21
- 22
- 4,2
- 48,2

438 B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği isə 1,4 mlrd.dollar olmuşdur. Ölkə üzrə M2 pul aqreqatının həcmini müəyyənləşdirin.

- 1,07
- 11,7
- 17,8
- 15
- 1,7

439 İstehlak qiyməti indeksinin 1,28 olduğu məlumdur. Pulun alıcılıq qabiliyyəti indeksini faizlə hesablayın.

- 1,28
- 128
- 12,8
- 7,8
- 78

440 Statistikada pulun alıcılıq qabiliyyəti indeksi ilə tərs mütənasib olan göstərici necə adlanır?

- pul kütləsinin aqreqat indeksi
- infilyasiyanın orta səviyyə indeksi
- pul multiplikatoru indeksi
- istehlak malları ilə təminolunma indeksi
- istehlak qiyməti indeksi

441 Nəğd pulun məbləği üzrə əskinas quruluşu göstəricisini nəğd pul kütləsinin ümumi kəmiyyətinə hasılı hansı statistik göstəricini xarakterizə edir?

- pul ehtiyatlarının həcmi
- real pul kütləsinin xüsusi çəkisi
- miqdarına görə əskinas quruluşu
- nominal banknotlara tələbat əmsalı
- nominal banknotların məbləğini

442 Statistikada nominal pul vahidinin miqdərinin pul nişanlarının ümumi miqdarında xüsusi çəkisi hansı göstəricini xarakterizə edir?

- nəğd pul kütləsinin real quruluşu
- nominal pul kütləsi defsiti
- real pul kütləsinin xüsusi çəkisi
- miqdarına görə əskinas quruluşu
- məbləği üzrə əskinas quruluşu

443 A ölkəsi üzrə ÜDM –in illik həcmimin 24 mlrd dollar, pul kütləsinin tə davül surətinin isə 1,8 olduğu məlum olmuşdur. nəğd pulun tə davül sürətinin 2. 14 olduğu məlum olmuşdur. Bu ölkə üzrə M2 pul aqreqatının ümumi məbləğini müəyyənləşdirin.

- 25,8 mlrd dollar
- 24 mlrd dollar
- 46 mlrd dollar
- 13,3 mlrd dollar
- 43,2 mlrd dollar

444 ÜDM-in deflyator indeksinin 1,18, UDM-in fiziki həcm indeksinin 1,0 və nominal pul kütləsi indeksinin 1, 04 olduğu verilmişdir. Pulun tə davül sürəti indeksini hesablayın.

- 0.85
- 1.13
- 2.96
- 1.85

445 Pulun tə davül sürəti indeksinin 1, 05, nominal pul kütləsi indeksinin 1, 24, ÜDM-in deflyator indeksinin isə 0,98 olduğunu bilərək UDM-in fiziki həcm indeksini tapın.

- 0.82
- 1.15
- 1.33
- 1.82
- 1.0

446 B ölkəsi üzrə nominal pul pul kütləsinin 5 mlrd ABŞ dolları, iqtisadiyyatın monetarlaşma səviyyəsinin isə 0, 46 olduğu məlum olduğunu bilərək, ÜDM-in həcmi hesablayın.

- 2.3 mlrd dollar
- 10,87 mlrd dollar
- 4,54 mlrd dollar

- 5 mIrd dollar
- 5, 46 mIrd dollar

447 Pulun bir dövriyyəsinin müddətinin 106 gün olduğunu bilərək pulun dövriyyə sayını hesablayın

- 5.0
- 3.44
- 4.0
- 3.18
- 1.06

448 Aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Pulun tədavül surəti indeksi - 0,9 2. nominal pul kütləsi indeksi - 1, 2 3. UDM-in deflyator indeksi – 1, 1 ÜDM-in fiziki həcm indeksini tapın.

- 1.25
- 0.98
- 0, 95
- 1, 12
- 1.21

449 Y ölkəsi üzrə iqtisadiyyatın monetarlaşması səviyyəsinin 0,41 və ÜDM-in həcminin isə 11 mIrd. ABŞ dolları olduğunu bilərək nominal pul kütləsinin həcmini tapın.

- 11, 41 mIrd dollar
- 4.5 mIrd dollar
- 11 mIrd
- 2, 44 mIrd dollar
- 10, 59 mIrd dollar

450 X ölkəsi üzrə ÜDM-in həcminin 20 mIrd ABŞ dolları, nominal pul kütləsinin həcminin isə 6, 8 mIrd. dollar olduğu verilmişdir. Bu ölkədə pulun tədavül surətini müəyyənləşdirin

- 1, 34
- 2, 94
- 26, 8
- 13, 2
- 0, 34

451 Maliyyə və bank informasiyasının yiğilmalı və təhlili üzrə dövlət işinin təşkili hansı prinsipə əsaslanır

- milli hesablar sisteminin tərtib edilməsi
- maliyyə statistikasında mərkəzləşdirilmiş rəhbərlik
- maliyyə və bank statistika üzrə göstəriciləri işləmək
- mərkəzi və tədiyyə balansının tərtib edilməsi
- makroiqtisadi siyasətin əsas parametrlərinin qiymətləndirilməsi

452 Bank statistikasının mühüm göstəricilərinə aid deyil

- pul əmanətçilərin sayı
- pul kütləsinin əskinas quruluşu
- əmanət qalığı
- əmanətin orta hıcmi
- əmanətin ümumi məbləği

453 Pul təsadüfi statistika göstəricilərə aid deyil:

- pul multiplikatoru
- pulun tədavül sürəti
- pulun bir dövriyyəsinin müddəti

- mənfiət
- pul aqreqatları

454 Pul kütləsinin cəmiyyətini hesablayarkən nədən istifadə olunur

- likvidli aktivlər
- beynəlxalq pullar
- maliyyə aktivləri
- nəğd pullar
- pul aqreqatı sistemi

455 Pul aqreqatı nədir

- depozit sertifikatları
- yüksək likvidli depozitlərin cəmi
- iqtisadiyyatda pul kimi istifadə edilən likvidli maliyyə aktivlərinin həcmi
- tədavülə buraxılan nəğd pullar
- cari hesablarda olan vəasitlər

456 :Bu göstəricilərdən hansı likvidli aktivlərin pul dovrıyyəsindəki roluna görə təsnifat qrupuna aid deyil

- beynəlxalq pullar
- pulun alıcılıq qabiliyyəti
- dövriyyədəki nəğd pul
- nəğdsiz pul kütləsi
- pul bazası

457 Bu göstəricilərdən hansı pul dovrıyyəsi ilə iqtisadiyyatın real sektorları arasındaki əlaqə göstəricilərinə aid deyil

- real pul kütləsi
- dövriyyədəki nəğd pul kütləsi
- pulun alıcılıq qabiliyyəti
- tədavül sürəti indeksləri
- nominal pul kütləsi

458 Bunlardan hansı pul tədaffülu statistika vəzifələrinə aid deyil

- pulun alıcılıq qabiliyyəti
- siğorta təşkilatlarının sayının müəyyənləşdirilməsi
- dövriyyədəki nəğd pul kütləsi
- real pul kütləsi
- nominal pul kütləsi

459 Pul vəasitlərinin hərəkəti nə ilə əlaqədardır

- tədavül sürəti indeksləri ilə
- cəmiyyətin təsərrüfat həyatı ilə
- siğorta təşkilatlarının sayının müəyyənləşdirilməsi
- dövriyyədəki nəğd pul kütləsi
- real pul kütləsi ilə

460 Dünya pulu dedikdə nə başa düşülür

- cəmiyyətin təsərrüfat həyatı ilə
- qızıl və ödəmə vasitəsi olan pullar
- Dəyər
- nağd və nağdsız pulların fiziki hərəkəti
- cəmiyyətin təsərrüfat həyatı ilə

461 Pul dövriyyəsi nədir:

- siğorta təşkilatlarının sayının müəyyənləşdirilməsi
- qızıl və ödəmə vasitəsi olan pullar
- Dəyər
- nağd və nağdsız pulların fiziki hərəkəti
- cəmiyyətin təsərrüfat həyatı ilə

462 Pul dövriyyəsinin tarazlığı pozulması zamanı nə baş verir:

- cəmiyyətin təsərrüfat həyatı ilə
- nağd və nağdsız pulların fiziki hərəkəti
- siğorta təşkilatlarının sayının müəyyənləşdirilməsi
- Dəyər
- qızıl və ödəmə vasitəsi olan pullar

463 «Pullar» aqreqatına nə daxil edilir:

- Dövriyyədə olan nəğd pullar
- Nəğd və nəğdsiz formada funksiyalarını yerinə yetirərk pulun hərəkəti
- ödəniş vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri
- M1 + banklarında əhalinin təcili depozitləri
- «Pullar» və «kvazi pullar»

464 «Geniş pullar» aqreqatına hansı elementlər daxildir:

- Nəğd və nəğdsiz formada funksiyalarını yerinə yetirərk pulun hərəkəti
- ödəniş vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri
- Dövriyyədə olan nəğd pullar
- «Pullar» və «kvazi pullar»
- M1 + banklarında əhalinin təcili depozitləri

465 İqtisadiyyatın monetarlaşdırma səviyyəsi 32,1-ə bərabərdir. Pul kütləsinin dövriyyəsinin sayını tapın

- 3.04
- 4.92
- 2.49
- 3.12
- 2.07

466 Aşağıdakı şərti məlumatlar əsasında likvidli aktivlərin tə davül sürətinin ümumi pul kütləsinin tə davül sürətinə təsirini müəyyənləşdirin: 1. Pul kütləsində nəğd pulun xüsusi çekisi – 0,6 2. Bankların kassasında nəğd pulun orta qalığı – 45 mln.manat 3. Hesabat dövründə kassa dövriyyəsi üzrə daxil olmaların ümumi həcmi – 157,5 mln.

- 3.4
- 0.17
- 5.8
- 2.1
- 0.47

467 Pul kütləsinin dövriyyəsinin sayının il ərzində 2,9 olduğunu bilərər, bir dövriyyənin uzunluğunu tapın.

- 240.0
- 109.0
- 360.0
- 124.1
- 52.3

468 Pul kütləsinin həcmi 36,1%, pul multiplikatoru isə 19,1% yüksəlmişdir. Pul bazası necə dəyişmişdir?

- 15,8% azalmışdır
- 16,2% azalmışdır
- 16,2% artmışdır
- 14,3 % artmışdır
- 14,3% azalmışdır

469 Valyuta məzənnəsi indeksinin 1.02, qiymət indeksinin 0.8 olduğunu bilərək verilən variantlardan düzgün olanını seçin (Çəki: 1)

- Valyuta məzənnəsi indeksinin qiymət indeksinin qabaqlama indeksi 78.4% olmuşdur;
- valyuta məzənnəsi indeksi 107.5% artmışdır;
- qiymət indeksinin valyuta məzənnəsi indeksinin qabaqlama indeksi 1.05 olmuşdur.;
- valyuta məzənnəsi indeksinin qiymət indeksinin qabaqlama indeksi 1.275 olmuşdur.
- Valyuta məzənnəsi indeksinin qiymət indeksinin qabaqlama indeksi 27.5% azalmışdır;

470 Verilən variantlardan düzgün olanını seçin

- nəqd pulun qayıtma sürəti artarkən tədavülə əlavə nəqd pul buraxılır.
- nəqd pulun qayıtma sürəti azalarkən tədavülə əlavə nəqd pul buraxılmır
- nəqd pulun qayıtma sürəti azalarkən tədavüldən pul götürülür;
- nəqd pulun qayıtma sürəti azalarkən tədavülə əlavə nəqd pul buraxılır
- nəqd pulun qayıtma sürəti artarkən tədavüldən pul götürülür;

471 A ölkəsi üzrə illik ÜDM -in həcmi 30 llrd dollar , nəgd pulun tədavül sürətinin 2. 14 olduğu məlum olmuşdur. Bu ölkə üzrə Mo pul aqreqatının ümumi məbləğini müəyyənləşdirin

- 5 mlrd dollar
- 27, 86 mlrd dollar
- 32, 14 mlrd dollar
- 14 mlrd dollar
- 56 mlrd dollar

472 Pul kütləsinin quruluşu nəyi göstərir: (

- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- 1 man ÜDM-a düşən pul kütləsinə ehtiyatlarını
- istehlak qiyməti indeksi
- pul kütləsinin məcmusunda müxtəlif aqreqatların hissəsini
- ölkədə inflasiyanın səviyyəsinə nəzarəti etmək üçün

473 Pul bazası nədir:

- istehlak qiyməti indeksi
- ölkədə inflasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- Bank sisteminə ilkin daxil olmuş nəğd pulların həcmi
- 1 man ÜDM-a düşən pul kütləsinə ehtiyatlarını

474 İqtisadiyyatın real sektoruna xidmət üçün zəruri olan pul sektoruna xidmət üçün zəruri olan pul kütləsinin həcmi nədən asılıdır:

- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- 1 man ÜDM-a düşən pul kütləsinə ehtiyatlarını
- istehlak qiyməti indeksi
- pul dövriyyəsi qanunundan
- ölkədə inflasiyanın səviyyəsinə nəzarəti etmək üçün

475 Pulun alıcılıq qabiliyyəti indeksi hansı indeksə tərs mütənasibdir:

- Bank sisteminə ilkin daxil olmuş nəğd pulların həcmi
- ölkədə inflasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- 1 man ÜDM-a düşən pul kütləsini ehtiyatlarını
- istehlak qiyməti indeksi
- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını

476 İqtisadiyyatın monetarlaşdırılma səviyyəsi nəyi göstərir:

- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- istehlak qiyməti indeksi
- Bank sisteminə ilkin daxil olmuş nəğd pulların həcmi
- 1 man ÜDM-a düşən pul kütləsini ehtiyatlarını
- ölkədə inflasiyanın səviyyəsinə nəzarəti etmək üçün

477 Pul multiplikatorunun dinamikasının təhlili nə üçün lazımdır:

- Bank sisteminə ilkin daxil olmuş nəğd pulların həcmi
- 1 man ÜDM-a düşən pul kütləsini ehtiyatlarını
- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- istehlak qiyməti indeksi
- ölkədə inflasiyanın səviyyəsinə nəzarəti etmək üçün

478 : Pul multiplikatoru nəyi göstərir:

- Bank sisteminə ilkin daxil olmuş nəğd pulların həcmi
- istehlak qiyməti indeksi
- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- ölkədə inflasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- 1 man ÜDM-a düşən pul kütləsini ehtiyatlarını

479 Pul vahidinin nominal dəyərinin, nominal pul vahidinin miqdarının pul nişanlarının ümumi miqdardakı xüsusi çəkisinə hasilinin cəmi nəyi ifadə edir?

- Valyuta məzənnəsi;
- Pulun əskinas quruluşunun dinamikası və onun dəyişmə meyli
- Tam likvidli aktivlərin tədavül sürəti.
- Tədavül sürətinin nəğd pula tələbatına təsiri;
- Məbləği üzrə əskinas quruluşu

480 Aşağıdakı şərti məlumatlar əsasında valyuta məzənnəsini müəyyən edin. 1. $1\text{kg qənd} = 150 \text{ manat}$ 2. $1\text{kq qənd} = 0,75 \text{ dollar}$ 1 dollar neçə manatdır?

- 215.0
- 150.0
- 200.0
- 175.0
- 1.0

481 Pul kütləsinin həcmi 36,1 % pul multiplikatoru isə – 19,1 % yüksəlmışdır. Pul bazası necə dəyişmişdir:

- 17% azalmışdır
- 16,2 % artmışdır
- 16.2 % azalmışdır
- 14,3 % azalmışdır
- 14,3 % artmışdır

482 : İqtisadiyyatın monetarlaşdırma səviyyəsi 32,1 –ə bərabərdir. Pul kütləsinin dövriyyəsinin sayını tapın

- 1.5
- 2.04
- 3.12
- 2.49
- 4.92

483 : Məlumdur ki, pul kütləsinin dövriyyəsinin sayı il ərzində 2,9 təşkil edir. Bir dövriyyənin uzunluğunu tapın?:

- 360.0
- 124.1
- 52.3
- 240.0
- 109.0

484 Pul bazası 30,6 % azalmış, pul multiplikatoru 12,9 % yüksəlmişdir. Pul kütləsi necə dəyişmişdi:

- 20% artmışdır
- 16,2 % artmışdır
- 16,2% azalmışdır
- 21,6 % artmışdır
- 21,6% azalmışdır

485 Pul kütləsinin həcmi 26,6%, pul bazası isə – 12,9% artmışdır. Pul multiplikatoru necə dəyişmişdir:

- 17, 1% azalmışdır
- 12,1 % azalmışdır
- 12,1 % artmışdır
- 15,7 % artmışdır
- 15,7 % azalmışdır

486 Aydındır ki, pul kütləsinin dövriyyəsinin sayı 3,96-ya bərabərdir. İqtisadiyyatın montarlaşdırma səviyyəsi necədi? (

- 4, 02
- 25 . 3.
- 20 ,5
- 20 . 4.
- 49.2

487 «Kravipullar» aqreqatının məzmunudur:

- M2 + Depozit sertifikatları + səhmlər
- Bankdan kənar pullar və depozitlər
- MB-in və kommersiya banklarının balansında xarici valyutada depozitlər və təcili və əmanət depozitləri
- M0 + bankların kassasında pul vəsaitləri + MB-da kommersiya banklarının məcburi ehtiyatları + MB-da kommersiya banklarının müxbir hesablarında vəsaitlər
- bankın aktivlərinin dəyəri

488 İstehlak qiyməti indeksi ilə tərs mütənasib əlaqədə olan statistik göstərici hansıdır? (Çəki: 1)

- pul multiplikatoru indeksi
- inflasiyanın orta səviyyə indeksi
- pul kütləsinin dövrlərinin sayı indeksi
- istehlak malları ilə təminolunma indeksi
- pulun aliciliq qabiliyyəti indeksi

489 Nominal banknotların məbləğinin nəğd pul kütləsinin ümumi kəmiyyətinə nisbətindən alınan statistik göstərici nece adlanır? (

- Nəğd pulun miqdarına görə əskinas quruluşu
- Nəğd pulun miqdarına görə əskinas quruluşu
- Nəğd pulun məbləği üzrə əskinas quruluşu
- Nəğd pul kütləsinin intensivlik əmsalı
- Nəğd pulun tə davül sürəti

490 Nominal pul vahidinin miqdraının pul nişanlarının ümumi miqdarında xüsusi çəkisi statistikada nəyi ifadə edir?

- Valyuta məzənməsinin dəyişmə tempini
- Miqdarına görə əskinas quruluşu
- Nəğd pul kütləsinin əskinas quruluşu
- Nəğd pul kütləsi təkamül surəti
- Məbləği üzrə əskinas quruluşu

491 Pul kütləsinin həcmində nəğd pulların xüsusi çəkisinin dəyişməsi:

a
 $\Delta V(d) = (d_1 - d_0) \cdot V_{\text{əvəz}}$

b
 $\Delta V(V^0) = (V_1^0 - V_0^0) \cdot d_1 = \Delta V^0 \cdot d_1$

c
 $\Delta V(d) = (d_1 - d_0) \cdot V_0^0 = \Delta d \cdot V_0^0$

d
 $df = \frac{f_i}{\sum f_i}$

492 Miqdarına görə əksinas quruluşu necə hesablanır:

a
 $R = \frac{\sum (y-z)_q}{\sum z_q}$

b
 $df = \frac{f_i}{\sum f_i}$

c
 $\Delta V(d) = (d_1 - d_0) \cdot V_0^0 = \Delta d \cdot V_0^0$

n

$$M = \frac{\sum Mf}{\sum f}$$

493 hh

M_2 aqreqatına ne daxildir:

- Dövriyyədə olan nəğd pullar
- vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri
- «Pullar» və «kvazi pullar»
- Nəğd və nəğdsiz formada funksiyalarını yerinə yetirərək pulun hərəkəti
- a
 $M_1 +$ banklarında əhalinin təcili depozitleri

494 ww

1. M_0 – aqreqati ne demekdir:

- ödəniş vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri
- «Pullar» və «kvazi pullar»
- Dövriyyədə olan nəğd pullar
- Nəğd və nəğdsiz formada funksiyalarını yerinə yetirərək pulun hərəkəti
- $M_1 +$ banklarında əhalinin təcili depozitləri

495 Mübadilə tənliyinin ünsürlərinin dinamikası hansı indeks asılılığındadır:

a

$$I_M \cdot I_V = I_p \cdot I_Q$$

g

$$I_p = \frac{I_{M_1} \cdot I_V}{I_Q}$$

n

$$M_2 + M_3 < M_1$$

b

$$M_2 > M_1$$

496 Verilmiş məlumatlara (min manatla) əsasən əsas ildə nağd pulun pul kütləsində xüsusi çəkisini hesablayın

Göstəricilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- 0.37
- 11.2
- 0.3
- 1.4
- 3.3

497 Verilmiş məlumatlara (min manatla) əsasən cari ildə nağd pulun pul kütləsində xüsusi çəkisini hesablayın

Göstəricilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- 11.2
- 3.3
- 0.37

Göstəricilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- 0.97
- 1.4

498 Pul aqreqatları arasında tarazlıq hansı halda möhkəmlənir:

- MV=PQ
- b

$$M_2 > M_1$$

- n

$$I_p = \frac{I_{M_1} \cdot I_V}{I_B}$$

- A

$$M_2 + M_3 < M_1$$

499 Pul aqreqatları arasında tarazlıq hansı halda baş verir:

a
 $M_2 > M_1$

MV=PQ
 B
 $M_2 + M_3 < M_1$

N
 $I_V = I_{V_N} \times I_d$

500 ÜDM-un indeks-deflyatoru necə müəyyənləşdirilir:

n
 $I_Q = \frac{I_V \cdot I_M}{I_p}$

m
 $I_p = \frac{I_V \cdot I_M}{I_Q}$

a
 $I_p = \frac{I_{M_1} \cdot I_V}{I_Q}$

b
 $I_V = I_{V_N} \times I_d$

501 Pul kütləsinin orta əksinas quruluşu hansı düsturla hesablanır:

m

b

$$M_2 = \frac{\dot{U}DM}{V}$$

c

$$M = \frac{\sum qp}{V}$$

d

$$M = \frac{\sum Mf}{\sum f}$$

a

$$MV = \sum qp$$

502 Mübadilə tənliyi necə qurulur:

a

$$MV = \sum qp$$

b

$$M = \frac{\sum qp}{V}$$

n

$$I_{p.a.q} = \frac{1}{I_p}$$

v

$$M_2 = \frac{\dot{U}DM}{V}$$

503 Pul dövriyyəsi qanunu necə hesablanır:

h

$$M_0 = \frac{t \cdot KD_0}{D}$$

a

n

$$M = \frac{\sum qp}{V}$$

a

$$I_{p.aq} = \frac{1}{I_p}$$

b

$$PM = \frac{M_2}{PUP \text{ bazası}}$$

504 Pulun alıcılıq qabiliyyəti indeksi necə hesablanır

b

$$PM = \frac{M_2}{PUP \text{ bazası}}$$

m

$$I_Q = \frac{I_V \cdot I_M}{I_p}$$

n

$$M_2 = \frac{UDM}{V}$$

a

$$I_{p.aq} = \frac{1}{I_p}$$

505 Pul multiplikatoru necə hesablanır:

b

$$I_V = I_{V_n} \times I_d$$

a

$$PM = \frac{M_2}{PUP \text{ bazası}}$$

f

a $\Delta M = M_1 - M_0$

b $M_2 = \frac{UDM}{V}$

506 Nəğd pula təlabatı hesablamaq üçün hansı düsturdan istifadə edilir?

a $R_{sat} = \frac{\sum (p-z)q}{\sum zq}$

b $M_2 = \frac{UDM}{V}$

c $m = \frac{KDədək}{D}$

d $M_0 = \frac{t \cdot KD_0}{D}$

507 Verilən düsturlardan hansı ilə nəğd pulun tə davül sürətinin dəyişməsinin ümumi pul kütləsinin orta tə davül sürətinə təsiri qiymətləndirilir?

a $\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{v.dəp.} + \Delta VD_{v.6az..}$

b $\Delta V(V^0) = (V_1^0 - V_0^0) \cdot d_1 = \Delta V^0 \cdot d_1$

c $\Delta V(d) = (d_1 - d_0) \cdot V_0^0 = \Delta d \cdot V_0^0$

d t

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{v, \text{dəp.}} + \Delta VD_{v, \text{əz.}}$$

508 dd

$I = \frac{(FV - PV) \cdot y}{PV \cdot t}$ düsturundaki FV herf birleşməsi hansı statistik göstəricini xarakterize edir?

- Gəlirlilik dərəcəsini;
- Pulun inflyasiya göstəricisi.
- Müəyyən dövrdən sonra pulun gələcək dəyəri
- Faktiki vəsaitin məbləğini;
- Pulun ilk dəyərini

509 ÜDM –un deflyator indeksi hansı düsturla hesablanır?

t
 $I_V = I_{V_N} \times I_d$

- hec biri
- a

$$I_p = \frac{I_V \cdot I_M}{I_Q}$$

- b

$$I_Q = \frac{I_V \cdot I_M}{I_p}$$

510 Pul kütəsinin bir dövriyyəsinin müddəti necə hesablanır

a
 $t = \frac{D}{V} M_2 : \frac{UDM}{D}$

- m

$$V_{M_0} = UDM : M_0$$

- n

$$d = M_0 : M_2$$

- b

$$I_v = I_{v_n} \times I_d$$

511 Pul kütləsinin dövrlərinin sayı indeksi hansıdır:

a

$$I_v = I_{v_n} \times I_d$$

b

$$V_{M_0} = UDM : M_0$$

c

$$\Delta = V_1 - V_0$$

d

$$d = M_0 : M_2$$

512 Pul kütləsinin həcmində nəğd pulun hissəsi necə hesablanır:

a

$$d = M_0 : M_2$$

b

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

c

$$\Delta = V_1 - V_0$$

d

$$V_{M_0} = UDM : M_0$$

513 Nəğd pul kütləsinin dövriyyəsinin sürəti necə hesablanır:

a
 $V_{M_0} = UDM : M_0$

n
 $d = \frac{M_0(M_1, M_2)}{M_3}$

s
 $DM = \frac{M_2}{H}$

b
 $\Delta = V_1 - V_0$

514 Pul kütləsinin dövriyyəsinin sürətinin mütləq dəyişməsi necə hesablanır

a
 $\Delta = V_1 - V_0$

l
 $V = \frac{M_1 + M_2}{UDM}$

m
 $d = \frac{M_0(M_1, M_2)}{M_3}$

b
 $V = \frac{UDM}{M_2}$

515 «Pul dövriyyəsinin sayı» göstəricisinin düsturu:

a
 $V = \frac{UDM}{M_2}$

b

a

$$V = \frac{M_1 + M_2}{UDM}$$

b

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

c

$$KM = \frac{M_2}{UDM} \cdot 100$$

516 «Monetarlaşdırma səviyyəsi» göstəricisinin hesablanması düsturu necədir?

d

$$DM = \frac{M_2}{H}$$

e

$$KM = \frac{M_2}{UDM} \cdot 100$$

f

$$V = \frac{M_1 + M_2}{UDM}$$

g

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

517 Pul kütłəsinin quruluşu necə müəyyən edilir:

h

$$V = \frac{M_1 + M_2}{UDM}$$

i

$$DM = \frac{M_2}{H}$$

j

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

$$\frac{P_n - W}{P_n}$$

518 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsuı üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uygun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məsulunun qiyməti 150 manat, B məsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Sabit tərkibli qiymət indeksini hesablayın.

- 1,16
- 1,11
- 1,28
- 1,56
- 1,06

519 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsuı üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uygun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məsulunun qiyməti 150 manat, B məsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Dəyişən tərkibli qiymət indeksini hesablayın.

- 1,55
- 1,24
- 1,36
- 1,06
- 1,01

520 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsuı üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uygun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məsulunun qiyməti 150 manat, B məsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Laspeyresin qiymət indeksini hesablayın.

- 1,59
- 1,16
- 1,35
- 1,45
- 1,06

521 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsuı üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uygun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məsulunun qiyməti 150 manat, B məsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Paaşenin qiymət indeksini hesablayın.

- 1,04
- 1,06
- 1,45
- 1,30
- 1,55

522 Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsuı üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd istehsal edilmişdir. A məsulunun qiyməti 150 manat, B məsulunun qiyməti isə 140 manat olm ussa, müəssisə üzrə orta qiyməti tapın

- 145
- 144
- 149
- 150
- 130

523 Cari və əsas dövrdə qiymət indeksləri uyğun olaraq 1,07 və 1,01 olmuşdur. İnfilyasiyanın faiz normasını hesablayın.

- 2,08
- 5,9%
- 1,06
- 4%
- 6,6%

524 Müəssisə üzrə C adda məhsul istehsal edilir. Cari dövrdə A məsulunun qiyməti 162 manat, əsas dövrdə isə məhsulunun qiyməti 150 manat olmuşsa, müəssisədə A məhsulu üzrə qiymətin nisbi artımını tapın.

- 12
- 2,22
- 0,08
- 1,08
- 1,4

525 Müəssisə üzrə C adda məhsul istehsal edilir. Cari dövrdə A məsulunun qiyməti 162 manat, Bəsas dövrdə isə məhsulunun qiyməti 150 manat olmuşsa, müəssisədə A məhsulu üzrə fərdi qiymət indeksini tapın.

- 2,22
- 1,08
- 1,4
- 0,92
- 12

526 Bunlardan hansı cari bazaar qiymətlərinə aid deyil?

- əsas qiymətlər
- istehsalçı qiyməti
- izafî qiymət
- FOB qiyməti
- alıcı qiyməti

527 pul kütləsi 2010 ildə 1020 mln.manat, 2013 ildə 1850 mln. manat təşkil etmişdir. Pul kütləsinin dinamikasını müəyyən edin.

- 0.83
- 1.85
- 1.81
- 0.55

528 infilyasiyanın səviyyəsi 5 ildə aşağıdakı kimi olmuşdur: 9%,12%, 14%,15%, 18%. Beş il ərzində orta illik infilyasiyanı tapın

- 7.3
- 13.5
- 13.6
- 13.7
- 3.7

529 Pul kutləsinin 10 %, pulun dövriyyə surətinin 28% artdığını, istehsal həcmimin isə 9% azaldığını bilərək, inflyasiya faizini hesablayın

- 78.2
- 105.9
- 154.7
- 140.6
- 120.8

530 Rub ərzində dövriyyələrin sayı 5 olduğu halda, 1 dövriyyənin müddətini müəyyən edin:

- 5.0
- 10.0
- 18.0
- 6.0
- 72.0

531 pul kütləsi 10% pul bazası isə 6% artmışdır. Pul multiplikatoru necə dəyişmişdir?

- 16,6% artmışdır
- 3,8 % artmışdır
- 0,6% azalmışdır
- 6 % azalmışdır
- 4% artmışdır

532 Əgər pul bazası 20% azalsa, pul multiplikatoru isə 12 % artsa, pul kütləsi necə dəyişər?

- 24% artar
- 10,4 % azalar
- 29% azalar
- 66% artar
- 6% azalar

533 pul kutləsinin 16 ş.v., pul multiplikatorunun 12 ş.v. olduğunu bilərək pul bazasını hesablayın:

- 3.5
- 1.33
- 0.33
- 0.75
- 3.43

534 hesabat ilində pul kutləsinin (M2) 140 mln man, nağd pulların (M0) 52 mln manat, ÜDM - 480 mln manat olduğunu bilərək, pul kutləsinin dövriyyə surətini müəyyən edin.

- 4.5
- 3.43
- 3.5
- 9.2
- 2.69

535 hesabat ilində pul kutləsinin (M2) 140 mln man, nağd pulların (M0) 52 mln manat, ÜDM - 480 mln manat olduğunu bilərək, nağd pulun dövriyyə surətini müəyyən edin.

- 4.5
- 9.2
- 3.5
- 3.44
- 2.69

536 A koorporasiyasının əsas və hesabat dövr üçün istehsal etdiyi məhsulun qiyməti müvafiq olaraq 56 500 və 64 200 manat olmuşdur. Fərdi qiymət indeksini tapın

- 7700.0
- 1.14
- 0.88
- 0.13
- 7700.0

537 Bitməmiş istehsala çəkilən xərclərin 4, 8 mln manat, çevirmə əmsalının isə 0, 75 olduğunu bilərək mənfəətin məbləğini təyin edin.

- 5, 55 mln manat
- 4, 05 mln manat
- 4, 8 mln manat
- 3, 6 mln manat
- 6,4 mln manat

538 Vaxtında ödənməmiş sənədlər üzrə dövriyyənin orta qalığı 6,8 mln.manat, vaxtında ödənməmiş sənədlər üzrə xərc dövriyyəsinin dövriyyənin həcmi 20, 4, vaxtında ödənməmiş dövriyyənin orta gecikdirmə vaxtının isə 10 olduğunu bilərək dövr ərzindəki günlərin sayını tapın.

- 45.0
- 60.0
- 90.0
- 120.0
- 30.0

539 A bankı üzrə nəğd pulun həcminin depozitlərin ümumi kütləsindəki xüsusi çəkisi faizlə 20-a bərabərdir. Ehtiyat normasının 0, 2 olduğunu bilərək pul miltiplikatorunu hesablayın.

- 1.0
- 0.4
- 3.0
- 4.0
- 2.0

540 A kommersiya bankı üzrə verilən məlumta gorə Mərkəzi Bankda onların nəğd formada saxlanılan ehtiyatlarının həcmi 450 min manat təşkil edir. Bu bankın müddətli öhdəliklərinin həcminin 3 milyon manat olduğunu bilərək ehtiyat normasını müəyyən edin.

- 0.35
- 0.15
- 0.135
- 0.85
- 1.35

541 2010-cu il üçün rüblər üzrə vaxtında ödənilməmiş dövriyyənin sənədlər üzrə aşağıdakı şərti məlumatları verilmişdir. Bu məlumatlar əsasında vaxtında ödənilməmiş dövriyyənin sənədlər üzrə orta qalığını müəyyənləşdirin. I. I rüb - 2,4 mln.mant. II rüb- 4,8 mln. manat. III rüb- 2, 6 mln.manat, IV rüb- 1,4 mln. manat. (

- 2,9 mln.manat
- 3,1 mln.manat
- 4, 8 mln.manat
- 2,4 mln.manat
- 5,6 mln.manat

542 Pul multiplikatorunun qiymətinin 25 olduğunu bilərək ehtiyat normasını müəyyənləşdirin.

- 0.25
- 0.04
- 2.5
- 0.75
- 0.4

543 Pul multiplikator indeksinin 1, 54, depozitlərin quruluşunun dəyişməsi indeksinin isə bundan 0, 78 dəfə cox olduğunu bilərək ehtiyat norması indeksini hesablayın.

- 0.78
- 1.28
- 1.84
- 1.2
- 2.32

544 A bankının Mərkəzi Bankda saxlanan ehtiyatlarının həcmi 540 min manat, depozitlərinin ümumi kütləsinin həcmi isə 5,8 milyon olduğunu bilərək ehtiyat normasının faizlə qiymətini hesablayın

- 102.65
- 9.31
- 2.65
- 93.1
- 109.31

545 Depozitlər üzrə məcburi ehtiyat normalarının uyğun depozitlərin ümumi depozitlərin həcmindəki xüsusi çəkisinə hasillərinin cəmi statistikada hansı göstəricini xarakterizə edir?

- ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi
- ehtiyat normasının orta qiyməti
- pul multiplikator indeksini
- orta multiplikator qiyməti
- depozitlərin quruluşunun dəyişməsi indeksini

546 Hesabat dövründə əsas dövrlə müqayisədə banka məxsus depozitlərin həcmində hər hansı dəyişiklik baş verməmişdir. Bu zaman pul multiplikatorunun qiymətində 2 dəfə azalma baş verərsə ehtiyatların həcmində hansı dəyişiklik müşahidə edilər?

- 2 dəfə azalar
- 100% artar
- 0,2 dəfə artar
- 4 dəfə azalar
- 50% artar

547 Ehtiyat norması indeksinin 1,54, depozitlərin quruluşunun dəyişməsi indeksinin 0, 9 olduğunu bilərək pul multiplikatoru indeksini hesablayın.

- 0.64
- 17.1
- 1.39
- 2.44
- 1.71

548 Bankın depozitlərinin həcmi ehtiyat normasına hasılı nəyi ifadə edir?

- pul aqreqatı
- depozitlərin ümumi kütləsi
- nəğd pulun tə davül sürəti
- ehtiyatların həcmini
- nəğd pulun dövriyyədəki kütləsi

549 Statistikada pul multiplikatoruna tərs nisbətdə olan göstərici hansıdır?

- nəğd pulun dövriyyə sayı
- pul kütləsinin tə davül surəti
- nəğd pulun tə davül sürəti
- ehtiyat norması
- pul kütləsinin dövretmə əmsali

550 bank sistemində tə davüldə olan nəğd pulun miqdarının ümumi pul kütləsindəki xüsusi çəkisini statistikada hansı göstərici xarakterizə edir?

- pul bazası
- pul multiplikatoru
- pul aqreqatı
- ehtiyat norması
- nəğd pulun tə davül sürəti

551 Bank sistemində ümumi pul kütləsinin nəğd pulun kəmiyyətindən neçə dəfə cox olduğunu xarakterizə edən göstərici hansıdır?

- nəğd pulun tə davül sürəti
- pul bazası
- ehtiyat norması
- pul multlipikatoru
- nəğd pulun tə davül sürəti

552 Ehtiyat normasının 5%-dən 20%-ə yüksəlməsi pul multipikatoruna necə təsir edir?

- 15% artırır
- 2 dəfə artırır
- 4 dəfə artırır
- 400% azaldır
- 2 dəfə azaldır

553 Ehtiyatların həcmiin depozitlərin ümumi məbləğinin 1 manatındakı xüsusi çəkisi nəyi ifadə edir?

- pul indikatoru
- pul multiplikatoru
- pul bazası
- ehtiyat norması
- ehtiyatların həcmi

554 Pul kütləsinin bank sistemindəki nəğd pulun kəmiyyətindən necə dəfə cox olduğunu ifadə edən statistik göstərici hansıdır?

- nəğd pul multiplikatoru
- pul dövriyyəsinin nəğd pulla yüklənmə əmsali
- nəğd pulun xüsusi çəkisi
- pul multiplikatoru
- nəğd pul defsiti

555 Pul multiplikatoru indeksinin ehtiyat norması indeksinə nisbəti statistikada hansı göstərici ilə ekvivalentdir? pul kütləsinin dövretmə əmsali

- pul multiplikator effektivliyi əmsali
- depozitlərin effektivliyi əmsali
- nəğd pulun tə davül sürəti indeksi
- depozitlərin quruluşunun dəyişməsi indeksi
- ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi

556 : Aşağıda verilən hansı istiqamətlədən biri üzrə ödəmə dövriyyəsi müəyyən edilmir?

- maliyyə öhdəlikləri
- xidmətlər
- əmtəələr və yerinə yetrilən işlər
- əsas istehsal fondları
- qeyri-əmtəə əməliyyatları

557 Bank üzrə depozitlərin ümumi məbləğinin ehtiyatların həcmində nisbətini hansı ststistik göstərici xarakterizə edir?

- pul multiplikator indeksi
- ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi
- depozitlərin quruluşunun dəyişməsi indeksini
- pul multiplikatoru
- ehtiyat norması

558 Kommersiya bank sisteminə daxil olan pul vəsaitlərinin kəmiyyətini xarakterizə edən əsas göstərici hansı hesab edilir?

- ehtiyat norması
- nəğd pulun pul pul kütləsindəki xüsusi çəkisi
- pul multiplikatoru
- pul bazası
- depozitlərin həcmi

559 Dövr ərzində müxtəlif formalarda ödəmələrin məcmusu statistikada necə adlanır? (

- pul dövriyyəsi
- bank-kredit sistemi
- hesablaşma sistemi
- ödəmə dövriyyəsi
- əmtəə-pul dövriyyəsi

560 Nəğd pulun iştirakı olmadan dəyərin hərəkəti dedikdə nə başa düşülür?

- pulun multipikator effekti
- hesablaşma hesabları dövriyyəsi
- ümumi pul kütləsinin dövriyyəsi
- qeyri-nəğd pul dövriyyəsi
- dəyər qanunu

561 Bunlardan hansı iqtisadi mahiyyətinə görə qeyri-nəğd pul dövriyyəsinə aiddir?

- valyuta məzənnəsi üzrə
- əsas kapital və qiymətlilər üzrə
- dövriyyə vəsaitləri üzrə
- əmtəə əməliyyatları üzrə
- siğorta əməliyyatları üzrə

562 İqtisadi mahiyyətinə görə qeyri-nəğd pul dövriyyəsi neçə qrupa ayrılır?

- 7.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

563 ll

verilen məlumatlara esasen I rüb üçün orta kredit qalığını tapın:

Kredit qalığı, 01.01	01.02	01.03	01.04
min. manat 200	240	230	180

- 190
- 235
- 283.5
- 212.5
- 220

564 tt

pul kütlesinin indeksləri ötən ilə nisbetən aşağıdakı kimi olmuşdur, %

2008	2009	2010	2011	2012	2013
168,9	122,4	119,3	113,1	112,2	98,1

Pul kütlesinin esas indeksini hesablayın:

- 172.2
- 126.9
- 307.03
- 109.7
- 66.4

565 Bank üzrə ehtiyat normasının orta səviyyəsinin 25% olduğunu bilərək pul multiplikatorunun qiymətini müəyyənləşdirin.

- 3
- 75%
- 125%
- 4
- 2.5

566 ff

Bank üzrə M_2 aqreqatlarının hecmiin 12 milyon manat, pul bazasının M_2 aqreqatındaki xüsusi çekisiin 25% olduğunu bilərək pul multiplikatorunun qiymətini müəyyenləşdirin.

- 10
- 4
- 3
- 3 mln manat
- 48 mln. manat

567 d

$r_{ort-a} = \sum r_d l$ dəsturunda d herfi işarəlenmesi neyi ifade edir?

- müxtəlif növ depozitlərin ümumi depozitlərin həcmində xüsusi çekisi
- depozitlər üzrə məcburi ehtiyat normasını

- ehtiyyatların həcmini
- depozitlərin ümumi kütləsi
- pul kütləsinin dövretmə əmsali

568 x

M_1 pul aqreqtinin hecminin 4,5 mln. manat, ehtiyat normasının kəmiyyetinin 25% olduğunu bilərək B kommersiya bankı üzrə pul bazasının hecmini milyon manatla hesablayın.

- 9
- 1.125
- 5.625
- 18
- 3.875

569 z

$\frac{\Sigma r_D}{\Sigma D}$ düsturunda D herif işarelenmesi hansı statistik göstəticini ifade edir?

- depozitlərin quruluşunun dəyişməsi indeksini
- ehtiyyatların depozitlərin həcmində xüsusi çökisi
- dövrdəki günlərin sayı
- orta ehtiyat əmsali
- depozitlərin orta həcmi

570 j

$\frac{\Sigma D}{\Sigma rD}$ ifadesi statistikada hansı göstərici ilə ekvivalentdir?

- ehtiyat norması indeksi
- ehtiyat norması
- pul multiplikatoru
- depozitlərin ümumi depozitlərin həcmində xüsusi çökisi
- pul multiplikator indeksini

571 cc

$\frac{\Sigma r_{nd_0}}{\Sigma r_{nd_1}}$ düsturu hansı statistik göstəricini ifade edir?

- ehtiyat norması indeksi
- pulun alıcılıq qabiliyyəti indeksi
- inflasiya indeksini
- depozitlərin cəmi indeksini
- depozitlərin quruluşunun dəyişməsi indeksini

572 F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: 1. dividentin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat 2015-ci ildə cəhmar cəmiyyəti üzrə səhmin nominal dəyərinin - 54 manat olduğunu birlərk, Səhmdar cəmiyyəti üzrə səhmin nominal dəyərinin mütləq artımını hesablayın.

- 12 manat
- 22 manat
- 16 manat
- 94 manat
- 18 manat

573 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə nominal dəyərinin sabit qaldığını və illik faiz gəlirinin 80 manat olduğunu bilsək istiqrazın illik faiz dərəcəsinin artım sürətini hesablayın(faizlə).

- 132
- 8
- 42
- 10
- 32

574 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə nominal dəyərinin sabit qaldığını və illik faiz gəlirinin 80 manat olduğunu bilsək istiqrazın illik faiz dərəcəsinin nisbi artımını hesablayın(faizlə).

- 132
- 8
- 42
- 10
- 32

575 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin 80 manat olduğunu bilsək bu göstərici üzrə artım sürətini hesablayın.

- 1,5
- 0,33
- 2,0
- 0,38
- 1,33

576 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin 80 manat olduğunu bilsək bu göstərici üzrə nisbi artımı hesablayın.

- 0,15
- 2,0
- 2,4
- 0,38
- 0,33

577 F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: 1. dividentin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat 2015-ci ildə cəhmar cəmiyyəti üzrə səhmin nominal dəyərinin - 54 manat olduğunu bilsək, Səhmdar cəmiyyəti üzrə səhmin nominal dəyərinin artım sürətini hesablayın(faizlə).

- 28,6
- 129
- 164
- 94
- 44

578 F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: 1. dividentin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat 2015-ci ildə cəhmar cəmiyyəti üzrə səhmin

nominal dəyərinin - 54 manat olduğunu bilərk, Səhmdar cəmiyyəti üzrə səhmin nominal dəyərinin nisbi artımını hesablayın(faizlə).

- 14,8
- 22,8
- 16,7
- 14
- 28,6

579 2013-cü ildə istiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətının 430 manat olduğu məlumdur. İstiqrazın ödənilən qiymətinin 2014-cü ildəki səviyyəsinin 700 manat olduğunu bilərk odənilən qiymətin nisbi artımını hesablayın(faizlə).

- 6,5
- 108
- 13,5
- 7,7
- 135

580 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə nominal dəyərinin sabit qaldığını və illik faiz gəlirinin 80 manat olduğunu bilərk istiqrazın illik faiz dərəcəsinin mütləq artımını hesablayın.

- 15
- 8
- 12
- 10
- 20

581 2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin 80 manat olduğunu bilərk bu göstərici üzrə mütləq artımı hesablayın.

- 15 manat
- 200 manat
- 24 manat
- 20 manat
- 150 manat

582 A adda istiqrazın illik faiz dərəcəsinin 28, 4000 istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin ümumi həcmi 201 600 manat olduğunu bilərk, Bir istiqraz vərəqəsinin nominal dəyərini hesablayın.

- 199 manat
- 218 manat
- 201 manat
- 200 manat
- 180 manat

583 Bir istiqraz vərəqəsinin nominal dəyərinin 180 manat olduğu verilmişdir. 4000 istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin ümumi həcmi 201 600 manat olduğunu bilərk, A adda istiqrazın illik faiz dərəcəsini hesablayın

- 28 manat
- 21 manat
- 201 manat
- 200 manat
- 25 manat

584 F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: 1. dividentin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat. Səhmin nominal dəyərini tapın(manatla).

- 28
- 42
- 162
- 396
- 280

585 Aşağıdakı şərti məlumatlar verilmişdir: 1. dividentin illik dərəcəsi – 280 manat 2. səhmin nominal dəyəri- 42 manat. Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğini hesablayın.

- 120 manat
- 238 manat
- 322 manat
- 294 manat
- 118 manat

586 2013-cü ildə istiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətının 430 manat olduğu məlumdur. İstiqrazın ödənilən qiymətinin 2014-cü ildəki səviyyəsinin 700 manat olduğunu bilərək ödənilən qiymətin mütləq artımını hesablayın(manatla).

- 650
- 50
- 1350
- 51
- 135

587 İstiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətinin 430 manat olduğu məlumdur. Kapitalın artımı göstəricisinin İstiqrazın ödənilən qiymətindəki xüsusi çəkisini hesablayın.

- 65%
- 0,34
- 1,95
- 0,51
- 2,95

588 B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin 60 manat olduğu verilmişdir. Bir istiqraz vərəqəsinin nominal dəyərini hesablayın.

- 15 manat
- 218 manat
- 240 manat
- 200 manat
- 1500 manat

589 A adda istiqrazın illik faiz dərəcəsinin 28, bir istiqraz vərəqəsinin nominal dəyərinin 180 manat olduğu verilmişdir. 4000 istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin ümumi həcmini hesablayın

- 25000 manat
- 700 000 manat
- 201600 manat
- 210000 manat
- 25 714 manat

590 Vekselin gərlilik səviyyəsinin 12%, əlavə mənfəətin həcmi isə 2160 manat olduğunu bilərək, vekselin ilkin yerləşdirilməsi həyata keçirilən qiyməti tapın(manatla).

- 18000
- 2000
- 15 840
- 21600
- 20 000

591 Vekselin gəlrlilik səviyyəsinin 12% , ilkin yerləşdirilməsi həyata keçirilən qiyməti 18 000 manat olduğu məlumdur. Bu halda əldə edilən əlavə mənfəətin həcmini tapın(manatla).

- 2000
- 2160
- 15 840
- 20 000
- 20160

592 İstiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətının 430 manat olduğu məlumdur. İstiqrazın ödənilən qiymətini hesablayın.

- 0 manat
- 700 manat
- 650 manat
- 210 manast
- 220 manat

593 “NTS”Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 125 manat, rendit göstəricisinin qiymətinin isə 500 manat olduğunu bilsək , səhmin əldə edilən qiymətini hesablayın.

- 375 manat
- 280 manat
- 625 manat
- 500 manat
- 25 manat

594 “NTS”Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 125 manat, səhmin bazar dəyərinin isə bunun 1\5 hissəsini təşkil etdiyini bilsək rendit göstəricisinin qiymətini tapın.

- 25manat
- 50 manat
- 500 manat
- 250 manat
- 280 manat

595 Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 140 manat, səhmin nominal dəyərinin isə bunun 2\5 hissəsini təşkil etdiyini bilsək dividentin illik dərəcəsini tapın.

- 28 manat
- 112 manat
- 250 manat
- 56 manat

596 Səhmdər cəmiyyətinin bir səhimin nominal dəyərinin 40 manat, dividentin mütləq səviyyəsinin 20 000 manat olduğunu bilsək dividentin illik dərəcəsinin hesablayın.

- 20 000
- 500
- 20040
- 800 000
- 80 0

597 . “NTS” Səhmdar cəmiyyəti üzrə 2014-cü ildə rendit göstəricisinin qiymətinin 500 manat, səhmin əldə edilən qiymətinin 25 manat, 2015-ci ildə səhmin illik gəlir məbləğinin 140 manat olduğunu bilərək səhmin illik gəlir məbləğinin nisbi artımını hesablayın(faizlə).

- 22
- 20
- 15
- 25
- 12

598 “NTS” Səhmdar cəmiyyəti üzrə 2014-cü ildə rendit göstəricisinin qiymətinin 500 manat, səhmin əldə edilən qiymətinin 25 manat, 2015-ci ildə səhmin illik gəlir məbləğinin 140 manat olduğunu bilərək səhmin illik gəlir məbləğinin mütləq artımını hesablayın.

- 25 manat
- 20 manat
- 15 manat
- 55 manat
- 75 manat

599 . ”Araz” Səhmar Cəmiyyətinin buraxdığı bir səhmin nominal dəyrinin 20 manat, sayının isə 220 000, bir səhimin bazar qiymətinin 24 manat olduğunu bilərək, səhmlərin götirdiyi əlavə gəlirin həcmini tapın(min manatla).

- 9 680
- 96800
- 24 00
- 8800
- 880

600 “NTS” Səhmdar cəmiyyəti üzrə 2014-cü ildə rendit göstəricisinin qiymətinin 500 manat, səhmin əldə edilən qiymətinin 25 manat olduğunu bilərək səhmin illik gəlir məbləğini hesablayın.

- 200 manat
- 125 manat
- 475 manat
- 525 manat
- 375 manat

601 Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 112 manat, dividentin illik dərəcəsinin 274 manat olduğunu bilərək səhmin nominal dəyərini tapın.

- 21 manat
- 74 manat
- 112 manat
- 40,9 manat
- 29 manat

602 Səhmin nominal dəyərini büraxılan səhmlərin sayına vursaq hansı statistik göstəricini almış olarıq.

- səhimin gəlirliyi
- rendit
- dividentin illik dərəcəsi
- illik faiz
- nizamnamə kapitalı

603 Köçürmə vekselində yazılın məbləği alan şəxs necə adlanır:

- messanat

- remittent
- vekselçi
- trassant
- missiyoner

604 Köçürmə vekselini verən şəxs necə adlanır:

- remittent
- missiyoner
- messanat
- trassant
- vekselçi

605 Aşağıakı verilənlərən hansı dövlət qiymətli kağızlarının növlərinə aid edilmir.

- xəzinə çekləri
- dövlət daxili uduşlu istiqrazlar
- dövlət müəssisələrinin bank hesablaşma çekləri
- vekseller
- dövlət qısamüddətli istiqraz vərəqələri

606 ."Araz" Səhmar Cəmiyyəti üzrə nizamnamə kapitalının həcmi 440 min manat, buraxdığı bir səhmin nominal dəyrinin isə 20 manat olduğunu bilərək, buraxılmış səhmlərin sayını tapın.

- 8 800
- 4400
- 22000
- 22 20
- 56 000

607 Vekselin gərlilik səviyyəsinin 120 manat , ilkin yerləşdirilməsi həyata keçirilən qiyməti 32500 manat olduğu halda əldə edilən əlavə mənfəətin həcmini tapın.

- 0 manat
- 39 000 manat
- 45000 manat
- 32620 manat
- 27000 manat

608 B adlı səhmin əsas və hesabat dövründəki məzənnəsi müvafiq olaraq 120 və 145 manat olmuşdur. Bu məlumatlar əsasında səhmin qiymət qindeksini tapın.

- 1.0
- 44197.0
- 265.0
- 25.0
- 0.83

609 Vekselin gəlirlə yerləşdirilməsindən əldə edilən əlavə gəliri aşağıdakı şərti məlumatlar əsasında müəyyənləşdirin. 1. illik faiz dərəcəsi - 12 2. veksellərin nominal qiyməti – 64000 manat 3. ödəmə gününə qədər günlərin sayı – 45

- 800 manat
- 9600 manat
- 800 000 manat
- 960 000 manat
- 213 manat

610 İstiqrazın ödənilən qiymətinin 580 manat, istiqrazın bütün müddətdə kapitalın artımı göstəricisinin 120 manat olduğu verilmişdir. Verilən şərti məlumatlar əsasında istiqrazın əldə edilən qiymətini tapın

- 700 manat
- 460 manat
- 0 manat
- 230 manat
- 350 manat

611 Aşağıdakı şərti məlumatlar əsasında F səhmdar cəmiyyəti üzrə səhmin gəlirlilik səviyyəsini- Rendit göstəricisini tapın. 1. dividentin mütləq səviyyəsi – 25600 manat 2. səhmin əldə edilən qiyməti - 18200 manat

- 43800.0
- 140.6
- 14, 06
- 21900.0
- 7400.0

612 Aşağıdakı şərti məlumatlar əsasında N səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğini hesablayın. 1. dividentin illik dərəcəsi – 256 manat 2. səhmin nominal dəyəri- 38 manat

- 673,7 manat
- 218 manat
- 294 manat
- 97,28 manat
- 9728 manat

613 Səhmdar cəmiyyəti üzrə səhmin əldə edilən qiymətinin 482 manat, bazar qiymətinin isə bundan 1.4 dəfə cox olduğunu bilərək səhmin satışından əldə edilən əlavə gəliri tapın.

- 349,9 manat
- 344,3 manat
- 674,8 manat
- 192,8 manat
- 489,9 manat

614 Dividentin illik dərəcəsinin 411, səhmin nominal dəyərinin 45 manat olduğu halda, B səhmdar cəmiyyəti üzrə dividentin mütləq səviyyəsini hesablayın.

- 4500 manat
- 456 manat
- 187 50 manat
- 18 500 manat
- 0,053 manat

615 A səhmdar cəmiyyətinin buraxdığı səhmlərin miqdarının 50 min, səhmlərin nominal dəyərinin isə 16 manat olduğu məlum olmuşdur. Cəmiyyətin nizamnamə kapitalının həcmini tapın

- 5 mlrd manat
- 3125 manat
- 66 min manat
- 800 min manat
- 80 min manat

616 Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dividend illik 20% təşkil edərsə səhm üzrə renditin faiz dərəcəsini hesablayın

- 2.0

- 33,3%
- 46,6%
- 13,3 %
- 0.5

617 Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dvidiend illik 20% təşkil edərsə səhmin məcmu gəlirlik dərəcəsini hesablayın

- 2.0
- 33,3%
- 13,3%
- 46,6%
- 0.5

618 Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dvidiend illik 20% təşkil edərsə səhmin məcmu gəlirinin məbləğini hesablayın

- 900.0
- 300.0
- 500.0
- 700.0
- 400.0

619 Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dvidiend illik 20% təşkil edərsə illik dvidiendin məbləğini hesablayın:

- 900.0
- 300.0
- 500.0
- 200.0
- 400.0

620 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır. İstiqrazın əldə olunmasından ödənilməsinə qədər olan müddət ərzində onun məcmu gəlirliyini(zərərliliyini) müəyyən edin: (Çəki: 1)

- 0.45
- 0.05
- 0.2
- 3.4
- 0.067

621 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır. İstiqrazın illik məcmu gəlirliyini(zərərliliyini) müəyyən edin:

- 0.45
- 0.05
- 0.2
- 0.017
- 0.067

622 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır. İstiqrazın illik məcmu gəlirini(zərərini) müəyyən edin:

- 900.0
- 400.0

- 450.0
- 50.0
- 100.0

623 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır. İstiqrazın əldə olunmasından ödənilməsinə qədər olan müddət ərzində onun illik gəlirini(zərərini) müəyyən edin:

- 100.0
- 400.0
- 900.0
- 450.0
- 300.0

624 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır. İstiqrazın əldə olunmasından ödənilməsinə qədər olan müddət ərzində onun gəlirini(zərərini) müəyyən edin

- 450.0
- 4900.0
- 900.0
- 900.0
- 300.0

625 Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır. Illik kupon gəlirini müəyyən edin:

- 300.0
- 180.0
- 580.0
- 400.0
- 980.0

626 İstiqrazın məcmu gəlirliyi hesablanır:

- Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın ödəmə qiyməti;
- Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın real qiyməti;
- Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın nominal qiyməti;
- Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın əldə olunma qiyməti
- Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın satış qiyməti;

627 İstiqraz üzrə illik məcmu gəlir hesablanır:

- Kupon gəliri üstəgəl istiqraz üzrə kapitalın dəyişməsi
- Kupon gəliri üstəgəl istiqraz üzrə faizlərin dəyişməsi
- Kupon gəliri çıxılsın istiqraz üzrə kapitalın dəyişməsi
- Kupon gəliri üstəgəl istiqrazın nominal dəyəri;
- Kupon gəliri üstəgəl istiqrazın real dəyəri;

628 İstiqraz vərəqəsi üzrə orta kvadraik uzaqlaşmanın 1.5 manat, gözlənilən gəlirliliyinin 50 manat olduğunu bilərək riskin səviyyəsini qiymətləndirin.

- 0.003
- 0.33
- 0.02
- 0.073
- 0.03

629 Səhm üzrə investisiya gəlirliliyinin dərəcəsinin 0.03, onun baş vermə ehtimalının 0.6, istiqraz vərəqəsi üzrə investisiya gəlirliliyinin dərəcəsinin 0.05 və baş vermə ehtimalının 0.4 olduğunu bilərək hər iki qiymətli kağız üzrə gözlənilən gəlirlilik dərəcəsini hesablayın.

- 0.017
- 0.02
- 0.038
- 0.238
- 0.018

630 İstiqrazın əldə olunması nəticəsində kapitalın dəyişilməsi müəyyən edilir:

- İstiqrazın vaxtı bitəndə ödənmə məbləği üstəgəl əldə olunma məbləği;
- İstiqrazın vaxtı bitəndə ödənmə məbləği çıxılsın əldə olunma məbləği;
- İstiqrazın vaxtı bitəndə ödənmə məbləği çıxılsın nominal məbləği;
- İstiqrazın vaxtı bitəndə ödənmə məbləği bölünsün əldə olunma məbləği
- İstiqrazın vaxtı bitəndə ödənmə məbləgi vurulsun əldə olunma məbləği

631 İstiqrazın illik kupon gəlirinin həcmi müəyyən edilir:

- İstiqrazın nominal dəyəri bölünsün illik kupon faizi, vurulsun 100
- İstiqrazın real dəyəri vurulsun illik kupon faizi, bölünsün 100
- İstiqrazın nominal dəyəri vurulsun illik kupon faizi, bölünsün 100
- İstiqrazın satış dəyəri vurulsun illik kupon faizi, bölünsün 100;
- İstiqrazın real dəyəri bölünsün illik kupon faizi, vurulsun 100;

632 Səhmin nominal dəyəri müəyyən edilir:

- Nizamnamə kapitalı bölünsün satılan səhmlərin sayı;
- Nizamnamə kapitalı vurulsun büraxılan səhmlərin sayı
- Nizamnamə kapitalı çıxılsın büraxılan səhmlərin sayı;
- Nizamnamə kapitalı bölünsün qiymət indeksi;
- Nizamnamə kapitalı bölünsün büraxılan səhmlərin sayı

633 Səhm üzrə əlavə gəlir hesablanır: (

- Əldə olunma qiyməti çıxılsın son satış qiyməti
- Nominal qiymət çıxılsın əldə olunma qiyməti
- Son satış qiyməti çıxılsın əldə olunma qiyməti
- Son satış qiyməti çıxılsın nominal qiymət;
- Nominal qiymət qiymət vurulsun rendit.

634 Səhm üzrə rendit gəlirliliyi necə hesablanır:

- Dvidiendin məbləği vurulsun 100 %, bölünsün səhmin nominal qiyməti
- Dvidiendin məbləği vurulsun 100 %, bölünsün səhmin əldə olunma qiyməti
- Dvidiendin məbləği bölünsün 100 %, vurulsun səhmin əldə olunma qiyməti
- Dvidiendin məbləği vurulsun səhmin əldə olunma qiyməti, bölünsün 100 %;
- Dvidiendin məbləği vurulsun 100 %, bölünsün səhmin son satış qiyməti;

635 Bunlardan hansı qiymətli kağızlar bazarının iştirakçısı deyil:

- Tənzimləyici qurumlar
- investor;
- Emitent;
- Vergi agenti
- Vasitəçilər

636 Fyuçers müqaviləsi nədir:

- Əqdin bağlanması zamanı qeyd olunmuş qiymətlə hər zaman müəyyən müddət ərzində birja aktivinin alınır-satılması haqqında birja müqaviləsi;
- Əqdin bağlanması zamanı qeyd olunmuş qiymətlə gələcəkdə müəyyən müddət ərzində birja aktivinin qaytarılması haqqında birja müqaviləsi;
- Əqdin bağlanması zamanı qeyd olunmuş qiymətdən aşağı qiymətlə gələcəkdə müəyyən müddət ərzində birja aktivinin alınır-satılması haqqında birja müqaviləsi;
- Əqdin bağlanması zamanı qeyd olunmuş qiymətlə gələcəkdə müəyyən müddət ərzində birja aktivinin alınır-satılması haqqında birja müqaviləsi;
- Əqdin bağlanması zamanından sonra qeyd olunmuş qiymətlə bir gün müddəti ərzində birja aktivinin alınır-satılması haqqında birja müqaviləsi;

637 İki növ səhmin alınması məqsədi ilə eyni məbləğdə pul ayrılmışdır. Öğər, "A" səhminin qiyməti 100 manat, "B" səhminin qiyməti isə 180 manat təşkil edərsə bütünlükdə ayrılmış pul vəsaitinə alınmış bir səhmin orta alınma qiymətini müəyyən emək üçün orta kəmiyyətin hansı düsturundan istifadə olunmalıdır:

- Həndəsi orta.
- Çəkili hesabi orta;
- Sadə hesabi orta;
- Sadə harmonik orta
- Çəkili harmonik orta

638 İki növ səhmin alınması məqsədi ilə eyni məbləğdə pul ayrılmışdır. Öğər, "A" səhminin qiyməti 100 manat, "B" səhminin qiyməti isə 180 manat təşkil edərsə bütünlükdə ayrılmış pul vəsaitinə alınmış bir səhmin orta alınma qiymətini müəyyən edin:

- 120.8
- 800.0
- 140.0
- 128.6
- 130.5

639 İstiqrazın tam gəlirliyi aşağıdakı kimi hesablanır:

- (Məcmu faiz gəliri:istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti*istiqrazın saxlandığı illərin sayı);
- (Məcmu faiz gəliri+ istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti+istiqrazın saxlandığı illərin sayı);
- (Məcmu faiz gəliri - istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti*istiqrazın saxlandığı illərin sayı);
- (Məcmu faiz gəliri+ istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti*istiqrazın saxlandığı illərin sayı);
- (Məcmu faiz gəliri+ istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti:istiqrazın saxlandığı illərin sayı);

640 İstiqrazın cari gəlirliyi aşağıdakı kimi hesablanır:

- İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi çıxılsın istiqrazın əldə olunduğu bazar qiyməti;
- Istiqrazın əldə olunduğu bazar qiyməti bölünsün İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi;
- İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi vurulsun istiqrazın əldə olunduğu bazar qiyməti;
- İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi bölünsün istiqrazın əldə olunduğu bazar qiyməti
- İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi bölünsün istiqrazın orta sayı

641 Bunlardan hansı istiqrazların əsas statistik göstəriciləridir:

- İstiqrazın adı, nominal dəyəri, gəlirliyi;
- Məzənnə kursu, nominal dəyəri, gəlirliyi;
- İstiqrazın kursu, nominal dəyəri, buraxılma tarixi
- İstiqrazın kursu, nominal dəyəri, gəlirliyi;
- Məzənnə kursu, nominal dəyəri, gəlirliyi;

642 Sadalananlardan hansı warrant hesab olunmur:

- Köçürmə vekselində yazılın məbləği silməyə əsas verən sənəd;
- Müəyyən müddət keçidkən sonra öz sahibinə əlavə güzəşt hüquqlarının verilməsini nəzərdə tutan və qiyməytli kağızla birlikdə sahibinə verilən şahadətnamə
- Anbardan verilmiş və anbara yerləşdirilmiş əmtəəyə mülkiyyət hüququnu təsdiqləyən sənəd
- Yukün daşınması üçün onun yüklənməsi, daşınması və alınması hüququnu təsdiq edən beynəlxalq standart sənəd forması;
- Qeyd olunmuş qiymət ilə təyin olunmuş müddət ərzində hər hansı şirkətin səhm və istiqrazlarının alınması üçün sahibinə üstünlük verən sənəddir;

643 Konossament nədir:

- Köçürmə vekselində yazılın məbləği silməyə əsas verən sənəd;
- Müəyyən müddət keçidkən sonra öz sahibinə əlavə güzəşt hüquqlarının verilməsini nəzərdə tutan və qiyməytli kağızla birlikdə sahibinə verilən şahadətnamə;
- Anbardan verilmiş və anbara yerləşdirilmiş əmtəəyə mülkiyyət hüququnu təsdiqləyən sənəd;
- Yukün daşınması üçün onun yüklənməsi, daşınması və alınması hüququnu təsdiq edən beynəlxalq standart sənəd forması;
- Qeyd olunmuş qiymət ilə təyin olunmuş müddət ərzində hər hansı şirkətin səhm və istiqrazlarının alınması üçün sahibinə üstünlük verən sənəddir;

644 Bunlardan hansı vekselin funksiyalarına aid deyil:

- Ödəniş vasitəsi;
- Təminat vasitəsi;
- Kredit vasitəsi;
- Vergi vasitəsi;
- İnvəstisiya vasitəsi

645 Remitent kimdir:

- Köçürmə vekselində yazılın məbləği silən şəxs;
- Köçürmə vekselinin ödəyicisi;
- Köçürmə vekselini verən şəxs;
- Köçürmə vekselində yazılın məbləği alan şəxs;
- Köçürmə vekselində yazılın məbləği ödəyən şəxs

646 Trassat kimdir:

- Köçürmə vekselində yazılın məbləği silən şəxs
- Köçürmə vekselində yazılın məbləği alan şəxs;
- Köçürmə vekselini verən şəxs;
- Köçürmə vekselinin ödəyicisi;
- Köçürmə vekselində yazılın məbləği ödəyən şəxs

647 Trassant kimdir:

- Köçürmə vekselində yazılın məbləği silən şəxs
- Köçürmə vekselində yazılın məbləği alan şəxs;
- Köçürmə vekselinin ödəyicisi;
- Köçürmə vekselini verən şəxs;
- Köçürmə vekselində yazılın məbləği ödəyən şəxs

648 Bunlardan hansı dövlət qiymətli kağızlarının buraxılması məqsədlərinə uyğun deyil:

- Pul dövriyyəsinin tənzimlənməsi;
- Dövlət məqsədli programların maliyyələşdiriməsi;
- Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi;
- Mülkiyyət formalı müəssisələrin maliyyə vəsaitlərinin təminatı
- İqtisadi aktivliyin və kredit faizlərinin tənzimlənməsi;

649 Bunlardan hansı dövlət qiymətli kağızlarının növlərinə aid deyil

- Milli bankın notları
- Dövlət daxili uduşlu istiqrazlar
- Dövlət qısamüddətli istiqraz vərəqələri
- Dövlət səhmləri.
- Xəzinə çekləri

650 Opcion nədir

- Səhm.
- Razılaşma;
- Öhdəlik;
- Qiymətli kağız;
- Bağlaşma;

651 Nominal dəyərinin qaytarılması metoduna görə istiqrazın bu növləri fərqləndirilir:

- dəyəri bir neçə dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri pulla qaytarılan istiqrazlar
- dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dönerli olmayan istiqrazlar;
- dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri növbə ilə qaytarılan istiqrazlar, müddətsiz istiqrazlar;
- dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri növbə ilə qaytarılan istiqrazlar
- dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri növbə ilə qaytarılmayan istiqrazlar

652 İstiqraz dedikdə başa düşülür:

- Müəssisənin mənfəətindən asılı gəliri olan qiymətli kağız
- Uzunmüddətli ödəmə;
- Kreditin növü;
- Müəyyən gəliri olan qiymətli kağız;
- Müəssisənin nizamnamə kapitalına sərmayə qoyuluşu

653 Bunlardan hansı qiymətli kağızlar bazarına xidmət edən təşkilatlarara aiddir:

- Depozitariyalar, banklar, birjalar, vergi orqanları
- Hesablaşma mərkəzləri, maliyyə nazirliyi, fond birjaları
- Hesablaşma palatası, maliyyə nazirliyi, fond birjası;
- Hesablaşma mərkəzləri, depozitariyalar, fond birjaları;
- Hesablaşma palatası, maliyyə nazirliyi, depozitariyalar;

654 İlkin fond bazarında qiymətli kağızlarla nə baş verir:

- Qiymətli kağızların ilkin yerləşdirilməsi və alqı-satqısı
- Yalnız qiymətli kağızların emissiyası;
- Yalnız qiymətli kağızların ilkin yerləşdirilməsi;
- Qiymətli kağızların ilkin yerləşdirilməsi və emissiyası
- Qiymətli kağızların alqı- satqısı;

655 Aşağıda sadalananlardan hansı qiymətli kağızın emitenti ola bilməz:

- Özəl müəssisə və təşkilatlar
- Regional hakimiyyət orqanları
- Yerli hakimiyyət orqanları;
- Xəzinədarlıq.
- Fiziki şəxslər;

656 Fond bazarı- bu:

- Qiymətli kağızların alınır-satıldığı bazardır;
- İstehsal fondlarının qiymətləndirildiyi bazardır
- Fond indekslərinin dövr etdiyi məkandır.
- Yalnız səhmlərin alqı-satqı bazarıdır;
- Müəssənin tədiyyə aktivlərinin tənzimləndiyi bazardır

657 Qiyməli kağızlar bazarı statistikasının predmeti nədir:

- Yalnız fond birjalarındaki proseslər;
- Qiymətli kağızların hərəkəti ilə bağlı olan kütləvi proseslərin kəmiyyət xarakteristikası;
- Qiymətli kağızların dəyəri və həcmi.
- Yalnız fond birjalarındaki qiymətli kağızların növləri;
- Qiymətli kağızların hərəkəti ilə bağlı olan kütləvi proseslərin keyfiyyət xarakteristikası;

658 Bunlardan hansıları “ Maliyyə idarələri” sektoruna aid deyil.

- Kredit təşkilatları
- Kommersiya bankları
- Mərkəzi Bank
- Təhsil nazirliyinin maliyyə idarəsi
- Sığorta kompaniyaları

659 Verilənlərdən hansı maliyyə aktivlərindən gəlirlərə daxildir?

- səhm üzrə dividendlər, valyuta daxiolomaları
- səhm üzrə dividendlər, bankların quruluşu
- bank depozitləri üzrə faizlər, səhm üzrə fərqlər
- bank depozitləri üzrə faizlər, səhm üzrə dividendlər
- bank depozitləri üzrə faizlər, valyuta üzrə dividendlər

660 Tədiyyə balansında mal, xidmət və gəlirlərlə bağlı əməliyyatlar hansı hesabda əks etdirilir?

- aktivlərin dəyişməsi hesabında
- gəlir hesabında
- maliyyə vasitələri və kapitalla bağlı əməliyyatlar hesabında
- cari əməliyyatlar hesabında
- aktivlərin sair dəyişməsi hesabında

661 Tədiyyə balansında gəlirlər neçə yerə ayrılır?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

662 Milli Hesablar Sistemində maliyyə əməliyyatları hansı əlamətə görə fərqləndirilir?

- qeyri-funksional
- funksional
- keyfiyyətinə
- müddətinə
- maliyyə vasitələrinin tipinə

663 Tədiyyə balansında maliyyə əməliyyatları hansı əlamətə görə fərqləndirilir? (

- standartlığına

- müddətinə
- qeyri-funksional
- funksional
- keyfiyyətinə

664 Kapitalla bağlı əməliyyatlar” əks etdirir:

- yığımı
- maliyyə idarələrinə məxsus olan maliyyə aktivlərinin dəyərinin dəyişməsini
- maliyyə idarələrinə məxsus olmayan qeyri-maliyyə aktivlərinin dəyərinin dəyişməsini
- maliyyə idarələrinə məxsus olan qeyri-maliyyə aktivlərinin dəyərinin dəyişməsini
- maliyyə istehlakını

665 Maliyyə hesabında ödəmə müddəti 12 aydan 2 ilə qədər olan qiymətli kagızlar:

- kreditor hesab edilir
- borclu hesab edilir
- uzunmüddətli hesab edilir
- qısamüddətli hesab edilir
- borclu olmayan hesab edilir

666 İqtisadi əməliyyatlarla bağlı olmayan müxtəlif amillərin, habelə qiymətin dəyişməsinin aktivlərin həcmində təsiri haqqında məlumatlar hansı hesabda əks etdirilir?

- daxili hesab
- xidmət” hesabı
- qalan dünya” hesabı
- ”aktivlərin sair dəyişməsi” hesabı
- xarici hesab

667 Mülkiyyət formasından asılı olmayaraq kommersiya əsasında sigorta və maliyyə əməliyyatları ilə məşğul olan institutional vahidlər hansı sektora aid edilir?

- daxili sektora
- sənayeyə
- ev təsərrüfatları” sektoruna
- ”maliyyə idarələri” sektoruna
- xarici iqtisadi əlaqələr sektoruna

668 Verilənlərdən hansı maliyyə hesabında əks etdirilən əməliyyatlara aiddir? (Çəki: 1)

- tamamlanmış istehsal, yarı tikililər, monetar qızıl
- dövriyyə kapitalı, aksızlı, xüsusi borc hüququ
- əsas kapital, depozitlər, borclar, debitorlar
- Monetar qızıl və xüsusi iqtibas(borc) hüququ, nəqd pullar
- bitməmiş istehsal, ehtiyatlar, xidmətlər

669 Aşağıdakılardan hansı “cari əməliyyatlar hesabının” tərkibinə daxildir?

- ehtiyat balansı
- öhdəliklər balansı
- Xidmətlər balansı
- Xarici ticarət balansı
- maliyyə balansı

670 Tədiyyə balansında əməliyyatlar bazar qiyməti ilə qiymətləndirilərkən onun tərkibinə daxil edilir:

- əlavə dəyər, aksiz, dolayı vergilər
- şəxsi xərclər və royləti, əlavə dəyər vergisi

- şəxsi xərclər, mənfəət, royalty
- şəxsi xərclər, mənfəət və əlavə dəyər vergisi
- mənfəət, xalis tutulmalar, əlavə dəyər vergisi

671 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldosunun sıfırə bərabər olmamasının səbəbi kimi çıxış edir.

- malın bir addımlı qeydiyyatı
- mal və xidmətlərin daxil olmaması arasındakı vaxtin müxtəlifliyi
- mal və xidmətlərin daxil olması və onların maliyyə təminatı arasındakı vaxtin eyniliyi
- mal və xidmətlərin daxil olması və onların maliyyə təminatı arasındakı vaxtin müxtəlifliyi
- mal və xidmətlərin maliyyə təminatı arasındakı vaxtin eyniliyi

672 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldosunun sıfırə bərabər olmamasının səbəbi kimi çıxış edir.

- malların fərdi şəkildə keyfiyyətinin yoxlanmaması
- malların istehlakçısının bəlli olmaması
- səhvlerin və buraxılmaların istehsalçıya bildirilməməsi
- səhvler və buraxılmalar
- malların istehsalçısının bəlli olmaması

673 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldosunun sıfırə bərabər olmamasının səbəbi kimi çıxış edir.

- əməliyyatın sadəliyi
- əməliyyatın mürəkkəbliyi
- yolda nəzarət edilməmə
- yolda gecikmə
- yolun qısa olması

674 Verilənlərdən hansı aktiv və öhdəliklər qrupuna daxildir?

- bunların hamısı
- ehtiyat aktivləri
- portfel investisiyalar
- birbaşa invesiyalar
- sair investisiyalar

675 Maliyyə idarələrinin aralıq istehlakı nəyin əsasında müəyyən edilir?

- gəlir və xarclər haqqındaki hesabatlar
- gəlirlə haqqındaki hesabatlar
- istehlak və investisiya haqqındaki hesabatlar
- gəlir və istehlak haqqındaki hesabatlar
- xərclər haqqındaki hesabatlar

676 Kapital transfertləri - bu:

- veksel formasıdır
- ortamüddətli investisiyalasdırma formasıdır
- qısamüddətli investisiyalasdırma formasıdır
- uzunmüddətli investisiyalasdırma formasıdır
- uzunmüddətli lizing formasıdır

677 Maliyyə hesabında “səhmdən başqa qiymətli kaçızlar” kateqoriyasına daxildir

- valyuta öhdəlikləri
- bank öhdəlikləri

- qazanc öhdəlikləri
- borc öhdəlikləri
- qeyri-maliyyə öhdəlikləri

678 Xüsusi borc hüququ- bu,

- ölkənin qızıl ehtiyatıdır
- Beynəlxalq Əmək Təşkilatın yaratdığı və bölüşdürüdüyü beynəlxaiq ehtiyat aktividir,
- Dünya Bankının yaratdığı və bölüşdürüyü beynəlxaiq ehtiyat aktividir,
- Beynəlxalq Valyuta Fondunun yaratdığı və bölüşdürüyü beynəlxaiq ehtiyat aktividir,
- ölkənin milli valyutasıdır

679 Ölkənin dünya təsərrüfatı ilə xarici iqtisadi əlaqələrinin ümumiləşdirilmiş şəkildə əks etdirən sənədə nə ad verirler?

- Maliyyə hesabatı
- Mühasibat balansı
- Likvidlik.
- Tədiyyə balansı
- Mühasibat standartı

680 Tədiyyə balansında əməliyyatlar bazar qiyməti ilə qiymətləndirilərkən onun tərkibinə daxil edilir:

- əlavə dəyər, aksiz, dolayı vergilər, royalty
- şəxsi xərclər və royalty, əlavə dəyər vergisi, yığımlar
- şəxsi xərclər, mənfəət, royalty, aksiz
- mənfəət, əlavə dəyər vergisi, subsidiya çıxılmaqla idxala vergilər
- mənfəət, xalis tutulmalar, əlavə dəyər vergisi, fiziki tutulmalar

681 Tədiyyə balansında əməliyyatlar bazar qiyməti ilə qiymətləndirilərkən onun tərkibinə daxil edilir:

- əlavə dəyər, aksiz, dolayı vergilər, idxala vergilər
- şəxsi xərclər və royalty, əlavə dəyər vergisi
- şəxsi xərclər, mənfəət, royalty, idxala vergilər
- şəxsi xərclər, mənfəət, subsidiya çıxılmaqla idxala vergilər və əlavə dəyər vergisi
- mənfəət, idxala vergilər, xalis tutulmalar, əlavə dəyər vergisi

682 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldosunun sıfırə bərabər olmamasının səbəbi kimi çıxış edir.

- qiymətdəki eyniliklər
- müqavilə qiymətinin olmaması
- mövcud qiymətlə müqavilə qiymətinin uygunluq
- mövcud qiymətlə müqavilə qiymətinin uygunsuzluğu
- balans qiymətlə müqavilə qiymətinin uyğun olması

683 Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldosunun sıfırə bərabər olmamasının səbəbi kimi çıxış edir

- informasiyanın qeyd olunma anının nəzərə alınmaması
- informasiyanın daxil olma mənbələrinin müxtəlifliyi
- informasiyanın daxil olma mənbələrinin eyniliyi
- daxil olma mənbələrinin yaxın olması
- informasiyanın daxil olma mənbələrinin uzaq olması

684 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- firmalara ixtisaslı işçilərin cəlb edilməsində
- istehsalın təkamülündə

- tələbin öyrənilməsində
- manatın məzənnəsinin və valyuta bazarının tənzimlənməsində
- firmaların fəaliyyətini arasında

685 Tədiyyə balansının məlumatlarından istifadə olunur

- firmaların maliyyə hesabının öyrənilməsində
- fiskal siyasetdə fərdiliyin təhlilində
- firmaların strukturunun yaxşılaşdırılmasında
- fiskal və monetar siyasetin istiqamətlərinin işlənib hazırlanmasında
- monetar siyaəsin ümumiliyinin təmin edilməsində

686 Tədiyyə balansının məlumatlarından istifadə olunur

- xarici və daxili tələbin müqayisəsində
- daxili borcun həcminin artırılmasında
- daxili borcların həcminin öyrənilməsində
- xarici borcların həcmi və tərkibinin öyrənilməsində
- daxili borcun tərkibinin yumşaldılmasında

687 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- kredit faizlərini artıranda
- daxili investisiyanın artmasının tənzimlənməsində
- daxili bazarın sərbəstliyində
- xarici investisiyaların hərəkətinin öyrənilməsində
- kreditlərin verilməsi sahəsində vəziyyəti normallaşdırıranda

688 Tədiyyə balansıda aktiv və öhdəliklər neçə qrupa ayrılır?

- 7.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

689 Tədiyyə balansıda malların ixracı hansı qiymətlərlə qiymətləndirilir?

- F.O.U.
- S.İ.R
- F.O.R.
- F.O.B
- F.O.T.

690 Tədiyyə balansıda sektorlar neçə yerə ayrıılır?

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

691 Monetar qızıl-bu:

- monetar vasitə formasıdır
- ehtiyat valyutadır
- ehtiyat passivlərinin formasıdır
- ehtiyat aktivlərinin formasıdır
- puldur

692 Kapitalla bağlı əməliyyatlar hesabının balanslaşdırıcı maddəsi kimi çıxış edir:

- mənfaət
- ümumi xərc
- ümumi istehlak
- ümumi yığım
- ümumi kəsir

693 Nəticəsi ölkənin valyuta xərclənməsinə gətirən əməliyyatlar tədiyyə balansının hansı hissəsində əks etdirilir? (

- passivlər balansında
- xidmətlər balansında
- Kredit
- Debet
- transferlər balansında

694 Nəticəsi ölkəyə valyuta gətirən əməliyyatlar tədiyyə balansının hansı hissəsində əks etdirilir?

- Passivlərin dəyişməsində
- Transferlər balansında
- Debet
- Kredit

695 Tədiyyə balansında əməliyyatlar hansı qiymətlərlə qiymətləndirilir?

- faktor qiymətlə
- əsas qiymətlə
- istehlakçı qiymətləri ilə
- bazar qiymətləri ilə
- dolayı qiymətlə

696 Tədiyyə balansında kredit və debet yazılışları arasındaki ümumi fərq (kənarlaşma) nəyi anladır

- “brutto səhvləri və buraxılmaları
- “xalis kreditləşməni”
- “xalis mənfaəti”
- “xalis səhvləri və buraxılmaları”
- “xalis borclarınanı”

697 Verilənlərdən hansı tədiyyə balansının qurulmasının əsas pirinsipidir?

- təkrar uçot
- əməliyyatların bir qisminin əhatə olunması
- ikili standart
- ikili qeydiyyat
- onun ünsürləri arasında əlaqənin olmaması

698 Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- istehlak tələblərinin yumşaldılmasına
- xarici ticarət münasibətləri sahəsində fərdiləşdirmə tədbirlərin həyata keçirilməsində
- maliyyə və xarici ticarət münasibətləri sahəsində təkrar tədbirlərin həyata keçirilməsində
- maliyyə və xarici ticarət münasibətləri sahəsində proteksionist tədbirlərin həyata keçirilməsində
- maliyyə münasibətləri sahəsində fərdi tədbirlərin həyata keçirilməsində

699 Tədiyyə balansı-bu:

- Azərbaycan iqtisadiyyatının “yerdə qalan dünya” ilə ticarətini əks etdirən statistik hesabatdır.

- Azərbaycan iqtisadiyyatının "yerdə qalan dünya" ilə beynəlxalq xidmət əməliyyatlarını əks etdirən statistik hesabatdır
- Müəyyən dövr ərzində Azərbaycan iqtisadiyyatında maliyyə əməliyyatlarını əks etdirən statistik hesabatdır
- Müəyyən dövr ərzində Azərbaycan iqtisadiyyatının "yerdə qalan dünya" ilə beynəlxalq maliyyə əməliyyatlarını əks etdirən statistik hesabatdır
- Müəyyən dövr ərzində Azərbaycan iqtisadiyyatının "yerdə qalan dünya" ilə istehlakının əməliyyatlarını əks etdirən statistik hesabatdır

700 Müasir düvrdə Azərbaycanın tədiyyə balansının qurulması və onun əsas pirinsiplərinin işlənilib hazırlanması hansibeynəlxalq təşkilatın tövsiyyəsi əsasında həyata keçirilir?

- MDB
- Avropa Şurası
- Beynəlxalq Valyuta Fondu
- Dünya Bankı
- Avropa İttifaqı